

Mukəddəs Kitab

Təwrat 3-ķisim

«Lawiylar»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 3-ķisim

«Lawiylar»

(«Kahin-lawiylarning dəsturi»)

Kirix səz

Hudanining Yəhədiy həlkini Misirdin qırıqip, Sinay teojida ularoqa Əz həkkaniyiliyi ayan ķilinoğan қanun-bəlgilimilərni tapxuroğandan keyinkı Musa pəyoqəmbərgə tapilioğan tunji əmri xuki, «*Israillar oja buyruqjinki, ularning arisida turuxum üçün manga bir turaloju yasisun*» («Mis.» 25:1-8). Uning arzu-təxnesi Əz həlkigə yekinlixixin tibarət idi. Həlbuki, pak-mukəddəs bir Huda qandaqmu gunahkar həlk arisida tursun? «Kahin-lawiylarning dəsturi» degən məzkur kitab bu soaloja ķismən jawablarnı təminləydi — gunahsız bir həyat kurbanlıq ķilinip, andın insanlar Huda oja yekinlaxsa bolidu. Demək, gunahsız bir həywanning kəni təkülüp, kurbanlıq ķilinixi bilən Hudanining mukəddəs qediridə uningçə yekin berixni arzu ķılıquqların gunahlıları yepiloğan («kafarət ķilinoğan») hesablinatti. Bu gunahsız həyat buğa, koy, eąkə yaki hətta kəptərning həyatı bolatti. Injilda bu soaloja toluk jawab berilidü: — Huda insaniyətning barlıq gunahlıları üçün «ahirkı kurbanlıq»ni təminligənidi; Məsih Əysanıng, yəni birdinbir mukəmməl gunahsız adəmning əlümü arkılık hərkəndək ixəngüqi Hudanining həzurioja biwasitə kirip, uningoja yekinlixalaydu.

Demək, «kahin-lawiylarning dəsturi» degən kitab kurbanlıq ķılıxning təpsiliy kollanmışdır; uningda yənə Hudanining Əz həlkidin tələp ķılıdıcıq «rəsimiy paklık» (murasimlar oja ķatnixiqliki xərtlər) wə həkikiy, roh-kəngüldiki pak-mukəddəslik tooruluk təpsilatlar bayan ķilinidü. Bu kərsətmilər awwal kahin-lawiylar oja tapxurulmuş (xunga məzkur kitabni «Kahin-lawiylarning dəsturi» dəp atıldı). Kahin-lawiylar bu kərsətmilərni pukralar oja egitixkə məs'ul idi.

Gərqə pütün dunyadiki müsulman həlkələr hər yili «kurban həyt»ta «kurbanlıq» ķıslımı, əməliyəttə ular «bu kurbanlıq ķılıxning gunahları yepix üçünlik»dən ibarət əslidiki ukumdin nahayıti yıraklap kətti. Adətə həyttiki bu «kurbanlıq» pütünləy əyidikilər wə dostlar təripidin yəwetilidü; bəzidə uningdin bir ķismi kəmbəqəllərgə berilidü. Əmma Təwratta egitilixiqə «kurbanlıq» həmmidin awwal Hudanining Əzi üçündür. Təwratta, əgər kurbanlıq ķılıquqı kixinin kurbanlıq «inaklıq kurbanlıq» yaki «təxəkkür kurbanlıq» bolsa, undakta uning kurbanlıqın bir ķismini yeyix imtiyazi bolidü; biraq u hildiki kurbanlıq bolmisa, u uningdin azraqları yeyixkə bolmayıdu. Bəzidə kurbanlıqni etküzüwalıloquqı kahin, xundakla uning ailisidikilər uningdin yeyixkə bolattı, əmma hərhil kurbanlıqning kəp ķismi, bəzidə uning həmmisi Huda oja atap kəydürülətti.

Məzkur kitabta jəmiy bəx hil hədiyə-kurbanlıq təswirlinidü; xundakla kahinlarning kahinlik hizmət-wəzipilirigə kirixiqliki «səkkiz künlik təyyarlıq»ning təpsilatlısı kərsitlidü wə yüksəridə eytqinimzdək, Hudanining «rəsimiy paklık» həm «roh-kəngüldiki paklık» tooruluk təpsiliy tələpləri kərsitlidü. Uningda yənə Israfil üçün bekitkən yəttə qong həyt-bayramning

«Lawiylar»

təpsilatliri, həlkə itaətmənlikning bəht ata қılıdiojanlıki həmdə itaətsizlikning bəhtsizlik elip kəlidiojanlıki toqrluk bayan қılınojan bexarətlərmə kərsitilidü.

«Mukəddəs» wə «pak»lik toqrluluk

Okurmənlər üçün izahat: — Təwrat-injilda, «mukəddəs» degən səz «mutlək pak», «Hudaoja atalojan» «Hudaoja alahidə has», «Huda alahidə ixlitidiojan» (məyli adəmlər yaki nərsilər bolsun) degən mənini bildüridü (uyqur halkı arisidiki «uluoq» degən mənidə əməs).

Hudaning ibadət qediridiki hizmitini yürgüzüx üçün kahinlər rəsimiy «mukəddəs» boluxi kerək; Lawiylar bolsa ularoja həmdəmdə bolux üçün rəsimiy «pak» boluxi kerək idi. Əmma Hudaning həlkinqing həmmisi roh-kəngül jəhəttə hərdaim mukəddəs turuxi kerək: «[Mən Hudayinglar Pərvərdigar mukəddəs bolqaqka, silərmə mukəddəs boluxunglar kerək](#)» (19:2).

«Təbirlər»diki «[əzünglarni pak kilinglar](#)» wə «[əzünglarni pak-mukəddəs kilinglar](#)» degənnimə kərüng.

Muxu yerdə eytip etüximiz kerəkki, Təwrat dəwridə «təndiki napaklıq» kixılerning Hudaoja dua kılıxişa həqkəndak tolsaloju əməs idi.

Məzmun: —

- (a) Bəx hil hədiyə-kurbanlıq (1-7-bablar)
- (ə) Kahinlarning wəzipisiga kirixixi (8-10-bablar)
- (b) «Pak» wə «napak» həyvanlar (11-bab)
- (p) «Rəsimiy paklık» toqrluluk bəlgilimilər (12-15-bablar)
- (t) «Kafarət künü» (16-bab)
- (j) Kurbanlıq kılıx toqrluluk baxkə bəlgilimilər (17-bab)
- (q) Hurapiylıklar wə hərhil yirginqlik ixlar (18-20-bablar)
- (h) Kahinlarnı baxkuriqiojan bəlgilimilər (21-22-bablar)
- (d) Pərvərdigar bekitkən yəttə həyt-bayram (23-bab)
- (r) Qiraətdən üçün zəytun meyini təyyar lax wə baxkə ixlar (24-bab)
- (z) «Xabat yili» wə «azad yili» (25-bab)
- (z) Bərikət wə lənatlar (26-bab)
- (s) Kəsəmlər (27-bab)



Lawiylar

«Kahin-lawiylarning dasturi» Keydurmə kurbanlıq toqrisidiki bəlgilimilər

1 ¹ Wə Pərvərdigar Musani qakirip jamaət qediridin uningə o səz kılıp mundaq dedi: –

2 ² Sən Israillar o səz kılıp ularo q mundaq degin: – Əgər sılərdin biringlər Pərvərdigarning aldioja bir kurbanlıqni sunmakçı bolsanglar, kurbanlıqları qarpaylardın, yəni kala yaki uxxaq mallardın sunuxunglar kerak.

3 ³ Əgər uning sunidiojını kalılardın keydurmə kurbanlıq bolsa, undakta u bejirim ərkək haywanni kəltürsun; uning Pərvərdigarning aldida kobul boluxi üçün uni jamaət qedirininq kirix aqzining aldida sunsun. ⁴ U kolini keydurmə kurbanlıqning bexioja koysun; xuning bilən kurbanlıq uning ornioja kafarət boluxka kobul kılınidu. ⁵ Andin u Pərvərdigarning həzurında bukjini boozuzlisun; kahinlar boloqan Hərunning oqulları kənini kəltürüp, jamaət qedirininq kirix aqzidiki kurbangahning üstü kışmining atrapiqa səpsun. ⁶ Andin kurbanlıq kılıquqi keydurmə kurbanlıq kılınoqan haywanning terisini soyup, tenini parqilisun ⁷ wə Hərun kahinning oqulları kurbangahta ot qalap otning üstiga otunlarnı tizsun. ⁸ Andin kahinlar boloqan Hərunning oqulları gəx parqilirini, bexi wə meyi bilən koxup, kurbangahdiki otning üstidiki otunning üstigə tərtip bilən tizip koysun. ⁹ Lekin uning iq-karnı bilən paqqaklarını kurbanlıq sunoquqi suda yusun; andin kahin həmmisini elip kelip kurbangahning üstidə keydürsun. Bu ot arkılıq sunulidiojan kurbanlıq hesabida, Pərvərdigaro q huxbuy qikirilidiojan keydurmə kurbanlıq bolidu.

Koy padisidin kılınoqan kurbanlıq

10 ¹⁰ Əgər u keydurmə kurbanlıq kılıx üçün uxxaq mallardın koy ya eəqə kurbanlıq kılıy desə, undakta u bejirim boloqan bir ərkikini kəltürsun. ¹¹ U uni kurbangahning ximal təripidə Pərvərdigarning həzurında boozuzlisun. Andin kahinlar boloqan Hərunning oqulları kənini elip, kurbangahning üstü kışmining atrapiqa sapsun. ¹² kurbanlıq kılıquqi bolsa gəxni parqilap, bexi bilən meyini kesip ayrisun. Andin kahin bularnı elip kurbangahdiki otning üstidiki otunning üstidə tərtip boyiqə tizip koysun. ¹³ Lekin uning iq-karnı bilən paqqakları kurbanlıq sunoquqi suda yusun; andin kahin həmmisini elip kelip kurbangahning üstidə keydürsun. Bu ot arkılıq sunulidiojan kurbanlıq hesabida, Pərvərdigaro q huxbuy qikirilidiojan keydurmə kurbanlıq bolidu.

Uqar-kanatlardın kılınoqan keydurmə kurbanlıq

14 ¹⁴ Əgər kurbanlıq kılıquqi Pərvərdigaro atap uqar-kanatlardın keydurmə kurbanlıq kılıy desə, undakta u pahtəklərdin yaki kəptər baqqiliridin kurbanlıq kəltürsun. ¹⁵ Kahin uni

1:1 «Wə» — «Lawiylar» yaki «Kahin-lawiylarning dasturi» degən kitab «wə» degən səz bilən baxlinidu. Xuning bilən bu səz «Kahin-lawiylarning dasturi»ni «Misirdin qikix» degən kitabning əng ahirkı ayiti (40-bab, 38-ayat) bilən ziq bəsləydi. Məzkuk kitab uning dawamıdır. «Kirix səz» imizini körüng. «jamaət qediri» — yaki «kerüxiş qediri», «jamaət qediri» degən səzdiki «jamaət» ibranı tilida «Huda bilən uqrrix» yaki «Huda bilən didarlix» degən ukumni bildürdü.

1:2 Mis. 29:10

1:4 «kafarət bolux» — (ibranı tilida «kafar» yaki «kippur») tüp mənisi «yepix». Gunahlar o «kafarət kəltürük» degənlik «gunahları yepix» deyənlilik. Təwrat dəwridə Huda gunahları wakitlik yapatti wə xuningdək xu gunahların təwa kılıp kurbanlıq kəltürən bəndilirini kəqürüm kılətti. Injil dərvi kəlgəndə u Məsihning kurbanlıq wasitisi bilən insanlarning gunahlarını «elip taxlaydu» («Yh.» 1:29, 36ni körüng).

1:8 «kahinlar boloqan Hərunning oqulları» — Hərun bax kahin, oqulları kahinlar kılıp bekitilənidi («Mis.» 28:1).

«Lawiylar»

kurbangahning yenoja elip kelip, bexini toloqap üzüp uni kurbangahning üstidə keydürsun; uning keni siğlip kurbangahning temioja sürtülsün.¹⁶ Lekin taxlıkini payırlı bilən koxup kurbangahning xərk təripidiki külliikkə taxlıwətsun;¹⁷ u kurbanlıknı ikki əqanitining otturisidin yarsun, birak uni ikki parçqə kiliwətmisun. Andin kahın buni elip kurbangahdiki otning üstidiki otuning üstigə koyup keydürsun; bu ot arkılık sunulidiojan kurbanlık hesabida, Pərvərdigarоја huxbuy qikirilidiojan keydurmə kurbanlık bolidu.

Axlik hədiyələr

2¹ Əgər birkim Pərvərdigarning huzuriqa axlik hədiyə sunmakçı bolsa hədiyəsi esil undin boluxi kerak; u uningçə zəytun meyi kuyup andin üstigə məstiki salsun.² U uni elip kahinlar bolovan Həruning oqullirining aldioja kəltürsun; andin kahin hədiyə sunoquqining yadlinixi üçün zəytun meyi iləxtürulgən undin bir qanggal elip, həmmə məstiki bilən koxup, bu hədiyəni kurbangahṭa kəydürsun; bu ot arkılık sunulidiojan, Pərvərdigarоја huxbuy qikirilidiojan hədiyə bolidu.³ Əmma axlik hədiyədin əkaləjini bolsa, Hərun bilən uning oqullirioja təwə bolsun. Bu Pərvərdigarоја ot arkılık sunuloqanlarning iqidə «əng mukəddəslərning biri» hesablinidu.¹¹

Pixurulojan axlik hədiyələr

⁴ Əgər sən tonurda pixurulojan nərsilərdin axlik hədiyə sunay desəng, ular zəytun meyi iləxtürulgən esil undin pixurulojan toqاقlar yaki zəytun meyi sürülüp məsihləngən petir həmək nanlardın bolsun.

⁵ Əgər sening kəltüridiojan hədiyəng tawida pixurulojan axlik hədiyə bolsa u zəytun meyi ixləxtürülüp esil undin petir əhalə etilsun.⁶ Sən uni oxup üstigə zəytun meyi kuyojin; u axlik hədiyə bolidu.

⁷ Sening kəltüridiojan hədiyəng kazanda pixurulojan axlik hədiyə bolsa undakta u esil un bilən zəytun meyida etilsun.⁸ Xu yollarda təyyarlanan axlik hədiyələrni Pərvərdigarning huzuriqa kəltürgin; uni kahinoja bərgin, u uni kurbangahṭa elip baridu.⁹ Kahin bolsa axlik hədiyədin «yadlinix üzüxi»ni elip kurbangahning üstidə kəydürsun. Bu ot arkılık sunulidiojan, Pərvərdigarоја huxbuy qikirilidiojan hədiyə bolidu.¹⁰ Əmma axlik hədiyədin əkaləjini bolsa, Hərun bilən uning oqullirioja təwə bolsun. Bu Pərvərdigarоја ot arkılık sunuloqanlarning iqidə «əng mukəddəslərning biri» hesablinidu.

¹¹ Silər Pərvərdigarning huzuriqa sunidiojan hərkəndək axlik hədiyələr efitku bilən təyyarlanmışsun. Qünki silərning Pərvərdigarоја otta sunulidiojan hədiyənglarning həqkaysısında efitku yaki həsəlni kəydürükə bolmayıdu.¹² Bularını Pərvərdigarning aldioja «dəsləpkə həsol» süpitidə sunsangular bolidu, lekin ular huxbuy süpitidə kurbangahning üstidə kəydürülüp sunulmuşsun.

^{1:16} «taxlıkini payırlı bilən koxup...» — yaki «kuyruk payırlı bilən üqəyilərini koxup...».

^{2:1} «esil un» — ibraniy tilida tektiləngini yahxi tartılojan, birhil yumxaklıqta, həqkəndək kepək arilaxmiojan un.

^{2:1} Mis. 6:15; 9:17; Qəl. 15:4

^{2:2} Law. 6:8

^{2:3} «Pərvərdigarоја ot arkılık sunuloqanlarning iqidə «əng mukəddəslərning biri»» — hədiyə-kurbanlıklar «əng mukəddəs» wə «mukəddəs» dəp bəlinidu. ««əng mukəddəs» bolovan hədiyə-kurbanlıkları pəkət kahinlar eziла yeyixkə, xundakda mukəddəs jaydila yeyixkə bolatti. «mukəddəs» hesablanan taamlardın ailidikiliyi yeyixkə bolatti.

^{2:3} Law. 10:12

^{2:4} «toqاقlar» — ibraniy tilida bu söz yaki əhəkisiman yaki qəkküq bilən texilgən birhil nanlarnı kərsitidu.

^{2:12} Qəl. 18:12

«Lawiylar»

¹³ Sening hərbir axlıq hədiyəng tuz bilən tuzlinixi kerək; axlıq hədiyəngni Hudayingning əhdə tuzidin məhərəm kılmay, həmmə axlıq hədiyəliringni tuz bilən tuzlıqın.

¹⁴ Əgər sən Pərvərdigar oja «dəsləpki həsol» din axlıq hədiyə sunay desəng, undakta ziraətning yengi pixkən kək bexini elip, danlarnı otta körup, ezip talkan süpitidə sunoqın; bu «dəsləpki həsol» hədiyəsi bolidu; ¹⁵ sən uningdoğa zəytun meyi kuyup üstigə məstiki saloqın; bu axlıq hədiyə bolidu. ¹⁶ Kağıın bolsa uningdin, yəni körup ezilgən danlar bilən zəytun meyidin bir kışmini elip həmmə məstiki bilən koxup, bolarnı «yadlinix ültüxi» süpitidə kəydürsun. Bu ot arkılık Pərvərdigar oja sunulmuşan hədiyə bolidu.

Inaqlıq kurbanlıqları

3 ¹ Birsining sunidiojını inaqlıq kurbanlığı bolsa, xundakla kalilardin sunsa, u Pərvərdigarning həzurioja bejirim bir ərkikini yaki qixisini kəltürsun. ² U sunidiojan bu həywanning bexioqa əolini koyup, andin uni jamaət qedirining kirix eojizi aldida boquzlisun. Andin kağıinlar boləjan Hərunning oqqulları kənnini kurbangahning üstü kışmining etrapioqa səpsün. ³ Sunoquqi kixi bu inaqlıq kurbanlığının Pərvərdigar oja atap otta sunulidiojan hədiyə süpitidə bir kışmini elip beqixlisun, yəni iq ərnəni yəgəp turoqan mayni, xundakla barlıq iq meyini elip. ⁴ İkki bərəknı wə ularning üstidiki həmdə ikki yanpixidiki mayni ajritip, jigərning bərəkkiqə boləjan qawa meyini kesip, elip kəlsun. ⁵ Hərunning oqqulları bolsa bularni kurbangahning üstigə kəltürüp ot üstigə koyulmuşan otunning üstidiki kəydürmə kurbanlıkka koxup kəydürsun. Bu ot arkılık sunulidiojan, Pərvərdigar oja huxbuq qikiridiojan kurbanlık bolidu.

Köy padisidin boləjan inaqlıq kurbanlığı

⁶ Birsining Pərvərdigar oja kılıdiojan inaqlıq kurbanlığı üçün sunidiojını uxxak maldin bolsa, undakta u bejirim bir ərkikini yaki qixisini kəltürsun. ⁷ Əgər uning kurbanlığı koy bolsa uni Pərvərdigarning aldioqa kəltürüp, ⁸ kurbanlık kılıdiojan bu həywanning bexioqa əolini koyup, andin uni jamaət qedirining kirix aqzining aldida boquzlisun. Andin Hərunning oqqulları kənnini elip kurbangahning üstü kışmining etrapioqa səpsün. ⁹ Sunoquqi kixi bu inaqlıq kurbanlığının Pərvərdigar oja atap otta sunulidiojan hədiyə süpitidə bir kışmini, yəni uning meyini elip beqixlisun, — pütün maylıq kuyrukını uning omurtkisiqə yekin yərdin ajritip elip, iq ərnəni yəgəp turoqan mayni, xundakla barlıq iq meyini elip, ¹⁰ ikki bərəknı wə ularning üstidiki həmdə ikki yanpixidiki mayni ajritip, jigərning bərəkkiqə boləjan qawa meyini kesip, elip kəlsun. ¹¹ Kağıın bularni kurbangahning üstidə kəydürsun; bu otta sunulidiojan, Pərvərdigar oja atalojan taam hədiyəsi bolidu.

¹² Uning sunidiojını eqliq bolsa, buni Pərvərdigarning həzurioja kəltürsun. ¹³ U əolini uning bexioqa koyup, andin uni jamaət qedirining aldida boquzlisun. Andin Hərunning oqqulları kənnini elip kurbangahning üstü kışmining etrapioqa səpsün. ¹⁴ Andin sunoquqi kixi bu kurbanlığın Pərvərdigar oja atap otta sunulidiojan hədiyə süpitidə bir kışmini elip beqixlisun, yəni iq ərnəni yəgəp turoqan mayni, xundakla barlıq iq meyini elip, ¹⁵ ikki bərəknı wə ularning üstidiki həmdə ikki yanpixidiki mayni ajritip, jigərning bərəkkiqə boləjan qawa meyini kesip, elip kəlsun. ¹⁶ Kağıın bularni kurbangahning üstidə kəydürsun; bu otta sunulidiojan, huxbuq qikiridiojan taam hədiyəsi bolidu. Mayning həmmisi Pərvərdigar oja təwədur.

^{2:13} Mar. 9:49

^{3:3} Mis. 29:13,22

^{3:5} Mis. 29:25; Law. 6:5

^{3:11} Law. 21:6,8,17,21,22; 22:25; Əz. 44:7; Mal. 1:12

«Lawiyalar»

¹⁷ Bu hərkəndək turar jayinglarda silərgə əbədiy bəlgilimə bolidu; silər həqkəndək may yaki kan yeməsliklər kerək..

Gunah қurbanlılığı, yəni «gunahni tiləx қurbanlılığı»

4¹ Pərvərdigar Musaoja söz kılıp mundak dedi: —

² Israillərə söz kılıp mundak degin: — «Birsi bilməy ezip, Pərvərdigar «kilma» dəp buyruqlan hərkəndək əmrlərdin biri gə hilalıq kılıp selip, gunah kilsə, təwəndikidək kilsun: —³ — əgər məsihləngən kahin həlkəni gunahka putlaxturidiqlən bir gunahni kilsə, undakta u bu kılçan gunahı üçün bir bejirim yax torpaknı elip kelip, Pərvərdigarə gunah қurbanlığı süpitidə sunsun..⁴ U torpaknı jamaət qədirining kirix aqzining yenoja, Pərvərdigarning aldioja kəltürüp, əlini uning bəxioja koyup, andin torpaknı Pərvərdigarning həzurında boozluzisun.⁵ Andin məsihləngən kahin torpakning kənidin azojina elip, jamaət qədiri iqığə ketürüp aparsun;⁶ kahin xu yərdə barmikini ənoja qilap, kənni mukəddəs jayning pərdisining aldidə, Pərvərdigarning həzurında yəttə mərtiə səpsun.⁷ Xundakla kahin əndin elip, jamaət qədiri iqığə Pərvərdigarning aldidə turojan huxbuyağının münggüzlrigə sürsun. Torpakning kəlçənən həmmə kənini bolsa, jamaət qədirining kirix aqzining aldi diki kəydürmə қurbanlık kurbangahının tüwigə teküp koysun;⁸ andin u gunah қurbanlığı bolən torpakning iqidin həmmə meyini ajritip qılıçsun — yəni iq ərnəni yəgəp turojan may bilən kəlçənən iq meyi,⁹ ikki bərəknı wə ularning üstdikə həmdə ikki yanpixidiki mayni ajritip, jigərning bərəkkiliqə bolən qawa meyini ajratsun¹⁰ (huddi inaklıq қurbanlığı bolən kalining iqidiki may ajritiloqandək); andin kahin bularni kəydürmə қurbanlık kurbangahının üstdə kəydürsün..¹¹ Lekin torpakning terisi bilən həmmə gəxi, bax bilən paqaklırlı, iq ərnə bilən zinini,¹² yəni pütkül torpakning kəlçənən kisimlərini qədiriğən sirtioja elip qılıp, pak bir yərgə, yəni küllər təkəlidiojan jayə elip qılıp, otunning üstdə otta kəydürsün. Bular küllər təkəlidiojan jayda kəydürütəniləsunsun..

¹³ Əgər pütkül Israil jamaiti əzi bilmigən haldə ezip gunah kəlçənən bolsa, Pərvərdigarning «kilma» dəp buyruqlan hərkəndək əmrlirigə hilalıq ixlarning birini kılıp selip, gunahka qüçüp kalsa,¹⁴ xundakla ularning sadir kəlçənən gunahı aydinglaxkan bolsa, undakta jamaət gunah қurbanlığı süpitidə bir yax torpaknı sunup jamaət qədirining aldioja kəltürsün.¹⁵ Jamaətning akşakallılı Pərvərdigarning aliddə kollırını torpakning bəxioja koyup, andin torpaknı Pərvərdigarning aliddə boozluzisun.¹⁶ Məsihləngən kahin torpakning kənidin azojina elip jamaət qədiri iqığə elip kirsun;¹⁷ xu yərdə barmikini ənoja qilap, kənni mukəddəs jayning pərdisining aldidə, Pərvərdigarning həzurında yəttə mərtiə səpsun.¹⁸ Xundakla kahin əndin

^{3:17} «əbədiy» — Təwrəttiki «əbədiy» degən söz ibraniy tilidə ikki mənidə ixtililidu: (1) mənggү; (2) xu waqittiki qeki bekitilmigən, əkərəksiz, məhələtsiz üzün bir məzgilni kərsitidü. «köxumqə sözü» imiznimə kərəng.

^{3:17} Yar. 9:4; Law. 7:26; 17:10,14

^{4:3} «məsihləngən kahin» — bəlkim «bax kahin»ni kərsitixi mumkin. «Məsih kılıx» yaki «məsihləx» tooprısında «Mis.» 28:41ni wə izahatini kərəng.

^{4:5} Law. 16:14; Qəl. 19:4

^{4:7} Law. 9:9

^{4:8} Law. 3:3, 4

^{4:10} Law. 3:5

^{4:11} Mis. 29:14; Qəl. 19:5

^{4:12} «küllər» — muxu yərdə қurbanlıqların küllirini kərsitidü.

^{4:12} Law. 16:27; Qəl. 19:3; Ibr. 13:11

^{4:13} «jamaət əzi bilmigən» — bu ibraniy tilidə «bu ix jamaətning kezığə yətmigən» degən sözələr bilən ipadilinidü.

^{4:13} Law. 9:15; Qəl. 15:24-31

^{4:16} «Məsihləngən kahin» — yaki «məsih kılıçan kahin» bəlkim «bax kahin»ni kərsitixi mumkin.

«Lawiylar»

elip jamaət qediri iqidə Pərwərdigarning aldida turojan huxbuygahning münggüzlirigə sürsun. Torpaqning kəlojan həmmə kenini bolsa, jamaət qedirining kirix azızining aldidiki kəydürmə kurbanlıq kurbangahining tüwigə teküp koysun;¹⁹ kahin torpaqning iqidin barlıq meyini ajritip elip, kurbangahning üstidə kəydürsun.²⁰ U gunah kurbanlıq kəlojan ilgiriki torpaqni kələjini oħħax bu torpaqnimu xundak kilsun; wə dəl xundak kılıxi kerək; xu yol bilən kahin ular üçün kafarət kəltüridü; xu gunah ulardın kəqürürlidü.²¹ Andin u torpaqni qedirgahning taxkiri oħħaq elip qikip, ilgiriki torpaqni kəydürgəndək bu torpaqnimu kəydürsun. Bu jamaət üçün gunah kurbanlıq bolidü.

²² Əgər bir əmir bilməy uning Hudasi Pərwərdigarning «kilma» degən hərkəndək əmrlirining birigə hilalıq kiliplə selip, gunahka qüxüp kalsa,²³ wə kəlojan gunahı əziga məlum kəlinənən bolsa, undakta u əzi kurbanlıq üçün bejirim bir tekini sunsun;²⁴ u əkolini tekininə bexiçə koyup, andin uni kəydürmə kurbanlıq kəlinidiojan haywanları boozuzlaydiçən jayoja elip berip Pərwərdigarning aldida boozuzlisun. Bu bir gunah kurbanlıq bolidü.²⁵ Kahin gunah kurbanlıqının kənidin barmikijoja azojına elip, uni kəydürmə kurbanlıq kurbangahining münggüzlirigə sürüp koysun; andin kəlojan kənidin kəydürmə kurbanlıq kurbangahining tüwigə teküp koysun.²⁶ U inaklık kurbanlıq kəlinənən haywanning meyini kəydürgəndək, uning barlıq meyini kurbangahda kəydürsun. Bu yol bilən kahin uni gunahının paklandurux üçün kafarət kəltüridü wə xu gunahı uningdin kəqürürlidü.

²⁷ Əgər pukralardin biri bilməy uning Hudasi Pərwərdigarning «kilma» degən hərkəndək əmrlirining birigə hilalıq kiliplə selip, gunahka qüxüp kalsa,²⁸ wə kəlojan gunahı əziga məlum kəlinənən bolsa, undakta u əzining, yəni u sadir kəlojan gunahı üçün kurbanlıq kılıxka bejirim bir qixi əqkini sunsun;²⁹ u əkolini gunah kurbanlıqının bexiçə koyup, andin uni kəydürmə kurbanlıqları boozuzlaydiçən jayoja elip berip boozuzlisun.³⁰ Andin kahin uning kənidin barmikijoja azojına elip uni kəydürmə kurbanlıq kurbangahining münggüzlirigə sürüp koysun; kəlojan barlıq kənidin kurbangahning tüwigə teküp koysun.³¹ Inaklık kurbanlıq kəlinənən haywanning meyi iqidin ajritiloqandək uningmu həmmə meyini ajritip qıkarsun; kahin uni Pərwərdigarning aldida huxbuy kəltürsün dəp kurbangahning üstidə kəydürsun. Xu yol bilən kahin uning üçün kafarət kəltüridü; xu gunah uningdin kəqürürlidü.

³² Əgər u kixi gunah kurbanlıq üçün əzizə kəltürəxni halisa, bejirim bir qixi kozını sunsun.³³ U əkolini gunah kurbanlıq kozisining bexiçə koyup, kəydürmə kurbanlıqlar boozuzlinidiojan jayoja elip berip, uni gunah kurbanlıq sütüti də boozuzlisun.³⁴ Andin kahin gunah kurbanlıqının kənidin barmikijoja azojına elip uni kəydürmə kurbanlıq kurbangahining münggüzlirigə sürüp koysun; uning kəlojan barlıq kənidin kurbangahning tüwigə teküp koysun.³⁵ Inaklık kurbanlıq kəlinənən kozining meyi iqidin ajritiloqandək, uningmu həmmə meyini ajritip qıkarsun; kahin bularını Pərwərdigarə atap otta sunulidiojan barlıq kurbanlıqlarə çoxup, kurbangahning üstidə kəydürsun. Xu yol bilən kahin uning sadir kəlojan gunahı üçün kafarət kəltüridü; xu gunah uningdin kəqürürlidü.

^{4:23} «wə» — ibraniy tilida «wa» degən söz bilən ipadilinidü; həmdə «wə» həm «yaki» degən ikki hil mənini bildüridü.

^{4:27} Qəl. 15:27

^{4:28} «wə kəlojan gunahı əziga məlum kəlinənən bolsa...» — ibraniy tilida «wə» «wa» degən söz bilən ipadilinidü; həmdə «wə» həm «yaki» degən ikki hil mənini bildüridü.

^{4:31} Mis. 29:18; Law. 3:3, 4, 14

«Lawiylar»

Itaətsizlik қurbanlığı, yəni «itaətsizlikni tiləx қurbanlığı»

5¹ Əgər birsti məlum ixka guwahqı bolup, xundakla uningoja kəsəm buyruloonında kərgini yaki bilginidin məlumat bərmisə, undakta u կəbihlikining jazasioja tartılıdu. ² Əgər birsti ezi bilməy napak bir nərsigə tegip kətsə — məyli u napak bir haywanning jəsiti bolsun, məyli napak bir qarpayning jəsiti bolsun, yaki napak bir əməlígüqi haywanning jəsiti bolsun, muxundak nərsigə tegip kətsə umu napak sanılıp gunahkar hesablinidu; ³ əgər xuningdək birsti ezi tuymay məlum kixining adəmni napak kılıdqan hərkəndək nijasitiga tegip kətsə, xundakla u buni bilip yətsə, undakta u gunahkar hesablinidu. ⁴ Əgər birsti aŋsız rəwixtə yaman yaki yahxi bir ixni kiliy dəp kəsəm kılıp salsa (kixilər hərtürlük ix toqrisida aŋsız rəwixtə kəsəm kılıxi mumkin), xundakla u buni tonup yətsə, u bu ixlar tüpəylidin gunahkar hesablinidu.

5 Birsti yüksirki hərkəysi ixlarda mən gunahkar boldum dəp bilsə, u eż gunahını «mən mundak gunah kıldım» dəp ikrar kilsun; ⁶ andin ezi sadir kılıqan gunahının kafariti üçün Pərwərdigarning aldişa «itaətsizlikni tiligüqi қurbanlıq» süpitidə uxşaç maldin saqlıq wə ya bir qixi əqkini gunah қurbanlıki kılıp kəltürsun; andin kahin uni gunahının paklanduruxka uning üçün kafarət kəltürsun.

⁷ Əgər u koylardın қurbanlık kılıxka kurbı yətmisə, u kılıqan itaətsizlik üçün ikki pahtək yaki ikki baqkını elip kelip, birini gunah қurbanlıki üçün, yənə birini keydurmə қurbanlık üçün Pərwərdigarning aldişa sunsun.. ⁸ U bularni kahinning kəxiqə kəltürgəndə, kahin awwal gunah қurbanlıqı o təyyarlanğanın қurbanlık kılıp boynını üzməy, bexiqə yekin jayidin tolojisun, lekin bexini boynidan üzüwətmisun; ⁹ andin gunah қurbanlıqının ənidin azojına elip kurbangahning temiqə qaqsun; kalojan keni bolsa kurbangahning tūwigə sikip qıkırılsun. Buning ezi gunah қurbanlıki bolidu.

¹⁰ Əmma ikkinqisini bolsa bekitilgən bəlgilimə boyiqə keydurmə қurbanlık kılıp sunsun. Bu yol bilən kahin uning kılıqan gunahı üçün kafarət kəltüridu wə xu gunah uningdin kəqürülidi.

¹¹ Əgər ikki pahtək yaki ikki baqkını kəltürükə kurbı yətmisə, undakta gunah kılıqan kixi gunah қurbanlıki üçün esil undin bir əfahning ondin birini kəltürsun; bu gunah қurbanlıki boləqəqka u uning üstigə zəytun meyi kuymisun yaki üstigə həqkəndək məstiki salmisun; qunki u gunah қurbanlıki bolidu. ¹² U uni kahinning kəxiqə kəltürsun wə kahin buningdin sunoquqining «yad-linix ülüxi» süpitidə bir qanggal elip, xuni Pərwərdigaroja atap otta sunulojan қurbanlıqları o qoxup, kurbangahning üstidə kəydiyərsun. Buning ezi gunah қurbanlıki bolidu. ¹³ Bu yol bilən u xu gunahlardın kəyisini kılıqan bolsa, kahin uning üçün kafarət kəltüridu. Axlik hədiyələrdikigə oxhax kalojan kismi kahinoja təwə bolidu.

¹⁴ Andin Pərwərdigar Musaqa sez kılıp mundak dedi: —

¹⁵ Birsti bilməy Pərwərdigaroja atalojan mukəddəs nərsilərgə nisbətən itaətsizlik kılıp gunah etküzsə, undakta u Pərwərdigarning aldişa uxşaç maldin bejirim bir қoqkarnı itaətsizlik қurbanlıki kılıp kəltürsun; xu itaətsizlik қurbanlıki bolovan қoqkarning bahasını sən mukəddəs

^{5:2} Hag. 2:13; 2Kor. 6:17

^{5:7} Law. 12:8; Lukə 2:24

^{5:8} «kahin awwal gunah қurbanlıqı ...» — ibraniy tilida «u awwak gunah қurbanlıqı...».

^{5:8} Law. 1:15

^{5:10} Law. 1:15

^{5:11} «bir əfah» — təhminən 2 kürə yaki 22 litr.

^{5:12} Law. 2:2; 4:35

^{5:13} Law. 2:3

«Lawiylar»

jaydiki xəkəlning elqəm birlikı boyiqə kümüx xəkəlgə tohtatkin.¹⁶ Andin xu kixi mukəddəs nərsilərgə nisbətən etküzgən hatalığının bolğan ziyanni toldursun, xundakla ziyanın bəxtin biri boyiqə koxup kahinoja tələm təlisun. Bu yol bilən kahin itaətsizlik kurbanlılığı bolğan koqkarning wasitisi bilən uning üçün kafarət kəltürəridü; xu gunah uningdin kəqürülidü.

¹⁷ Əgər birsi bilməy Pərvərdigarning «kilma» degən hərkəndək əmrlirinin birərisi gə hilaplik kılıp, gunahkar bolğan bolsa u kəbəhəlikin jazasını tartılıdu; ¹⁸ xundakla bolsa, u uxax maldin sən tohtatkan kimməttə bejirim bir koqkarnı itaətsizlik kurbanlılığı kılıp sunsun. Bu yol bilən kahin uning bilməy etküzgən itaətsizlik üçün kafarət kəltürəridü wə xu itaətsizlik gunahı uningdin kəqürülidü.

¹⁹ Bu itaətsizlik kurbanlılığı bolidü; qunki u dərhəkikət Pərvərdigarning aldida itaətsizlik kılıqan.

6¹ Andin Pərvərdigar Musaqa söz kılıp mundak dedi: —

² Əgər birsi gunah kılıp Pərvərdigarning aldida wapasılık kılıp, koxnisi əzığə amanət yaki kapalətkə bərgən bir nərsə yaki koxnisidin zorawanlıq bilən buluwalğan məlum bir nərsə toqırısında yaloğan gəp kılıqan bolsa yaki koxnisidin nahəklik bilən məlum nərsini tartıwalğan bolsa, ³ yaki yitip kətən bir nərsini tepiwəlip uningdin tansa yaki kixilərnin gunah sadir kılıqan hərkəndək bir Ixi toqırısında yaloğan kəsəm iqsə, ⁴ U gunah kılıqan ixtə eżini gunahkar dəp tonup yətsə, undakta buliwalğan yaki nahək tartıwalğan nərsə yaki uningoja amanət kə berilgən nərsə bolsun, yaki yitip ketip tepiwəlip nərsə bolsun, ⁵ yaki u hərkəndək nərsə toqırısında yaloğan kəsəm iqsən bolsun, uning həmmisini toluk bahası boyiqə təlisun, xundakla xu bahananın bəxtin bir kismi boyiqə koxup təlisun; u itaətsizlik kurbanlığını kılıqan künidə tələmni igisigə tapxurup bərsun. ⁶ Andin u Pərvərdigarning aldioja itaətsizlik kurbanlığı süpitidə uxax maldin sən tohtatkan kimmət boyiqə bejirim bir koqkarnı itaətsizlik kurbanlığı kılıp kahinining kəxioja elip kəlsun. ⁷ Kahin bu yol bilən uning üçün Pərvərdigarning aldida kafarət kəltürəridü wə u hərkəysi ixtə itaətsizlik kılıqan bolsunu uningdin kəqürülidü.

⁸ Pərvərdigar Musaqa söz kılıp mundak dedi: —

⁹ Sən Hərun bilən oqlullarıqə kəydürmə kurbanlıq toqırısında əmr kılıp mundak degin: — Kəydürmə kurbanlıq toqırısidiki қaidə-nizam mundak bolidü: — Kəydürmə kurbanlıq pütün keqə tang atkəqə kurbangahıtkı oqaknır üstidə keyüp tursun; wə kurbangahının otini eşürməy yenik turozuzungular. ¹⁰ Kahin kanap tonini kiyip, yalingaqlığını yepip, saqrlisioqıqə kanap iq tambal kiyip tursun; kurbangahının üstidiki ot bilən kəydürulgən kəydürmə kurbanlığının külini elip, kurbangahının bir təripidə qoysun; ¹¹ andin kiyimlirini seliwtip baxka kiyimlərni

5:15 «sən... tohtatkin» — bu ayəttiki əmr Musa payəqəmbərnəq eytıljan; xübhisizki, uningdin keyin kaysı kahin məs'ul bolsa xunngörüm eytılıdu. «xəkəl» — kümüxning elqəmi bolup, adətə 11.4 gramıqə barawər boluxi mümkün. «Mukəddəs jaydiki xəkəlning elqəm birlikı» xübhisizki, pütkül əl üçün əzgerməs elqəm bolsun dəp mukəddəs jayda saklanan, mukim bekitilən birnaqqə hil elqəm birlikli bolsa kerək. «...uxax maldin bejirim bir koqkarnı itaətsizlik kurbanlılığı kılıp kəltürəsun; xu itaətsizlik kurbanlığı ... elqəm birlikli boyiqə kümüx xəkəlgə tohtatkin» — yənə birhil tərjimi: — «...uxax maldin bejirim bir koqkarnı itaətsizlik kurbanlılığı kılıp sunsun yaki itaətsizlik kurbanlığının orniqə sən kahin mukəddəs jaydiki kümüx xəkəlning birlikli boyiqə tohtatkan baha boyiqə kümüx xəkəl kəltürəsun».

5:15 Mis. 30:13; Law. 27:2-27.

5:16 «... hatalığının bolğan ziyanni toldursun, xundakla ziyanın bəxtin biri boyiqə koxup kahinoja tələm təlisun» — muxu aystıldır «ziyan» eślədə kəltürək kerək bolğan bir kurbanlıq yaki hədiyənin kimmətini yaki napak halətə bolğan koycan mukəddəs nərsilərinin kimmətini kərsətsə kerək. Undak gunah kılıqan kixi: (1) bejirim bir koqkar elip kelidü; (2) kahin xu koqkaroja baha koyidü; (3) koqkarning bahası ziyanın kəm bolsa xu kixi tolduridü; (4) uningdin baxka ziyanqa bəxtin birləri koxup təlyədü.

6:3 Qəl. 5:6

6:4 «u gunah kılıqan ixtə eżini gunahkar dəp tonup yətsə,...» — yənə birhil tərjimi: «u gunah kılıqan ixtə itaətsizlik kilsə,...».

6:6 «sən tohtatkan kimmət boyiqə...» — «sən» bu yerdə Hərunnun kərsitudu; xübhisizki, uningdin keyin kaysı kahin məs'ul bolsa xunim kərsitudu.

«Lawiylar»

kiyip, külüni qedirgaħning sirtioqa elip qikip pakiz bir jayda koysun. ¹² Kurbangalħning oti bolsa həmixx ħenip tursun; uni heq wakit eqürükx bəlmaydu, kaħjin eżi hər kuni etigandha uningoja otun selip, üstig kəyedürmä kurbanlikni tiszun wə uning üstigħa inaklik kurbanlikning meyi-ni koyp kəyedürsun. ¹³ Üzülməs bir ot kurbangalħning üstidha həmixx kəyüp tursun; u hərgiz eqürülmusin.

Addiy pukralarning axlik hədiyəliri

¹⁴ Axlik hədiyə tooqrisidiki қaidə-nizam mundak: — Ḥarunning oqulliridin biri uni Pərwərdigarning aldioqa, kurbangalħning aldioqa kəltürsun. ¹⁵ U axlik hədiyə bolojan esil unoqa kolini selip uningdin xundakla uningdiki zəytun meyidin bir qanggal elip wə hədiyənинг üstidiki barlık məstikini koxup, bularni kurbangah, üstidha kəyedürsun; bu hədiyaning «yadlinix ülüxi» bolup, Pərwərdigarning alidda huxbuġ kəltürük üqün kılınojan bolidu. ¹⁶ Exip kalojanlırinı bolsa Ḥarun bilen oqulliri yesun; u eqitku selinmay pixurulup mukəddəs bir jayda yeysihsun; ular uni jamaat qedirining høylisida yesun. ¹⁷ U mutlak eqitkusız pixurulsun. Mən otta Manga sunulidiojan kurbanlik-hədiyələr içidin xuri ularning eż ülüxi bolsun dəp ularoja hək kiliplərəm; u gunah wə itaatsizlikni tiligüqi kurbanlıkları oħħax «əng mukəddəslərning biri» hesablinidu. ¹⁸ Ḥarunning əwlədin bolovan ərkəklərning həmmisi buningdin yesun; bu dəwrdin-dəwrgə aranglarda əbədiy bir bəlgilimə bolidu; Pərwərdigaroja atap otta sunulqanlırinidin bular ularning ülüxi bolsun. Uningoja kol təgħiżgħi jəzmən mukəddəs boluxi kerək...

¹⁹ Pərwərdigar Musaqa söz kiliplərəm mundak dedi: —

²⁰ Ḥarun Məsiħlinidiojan künidə u wə oqullirining Pərwərdigarning aldioqa sunidiojini mundak boluxi kerək: — Ular üzülməs axlik hədiyə süpitidə esil undin bir əfahning ondin birini sunuxi kerək; etigini yerimini, ahximi yənə yerimini sunsun. ²¹ U tawida zəytun meyi bilən etilsun; u zəytun meyioqa qilap pixurulqandan keyin sən uni elip kir; axlik hədiyənинг pixurulqan par-qılırını huxbuġ süpitidə Pərwərdigaroja atap sunoqin. ²² Ḥarunning oqullirining կայսىسى uning ornida turuxka Məsiħləngən bolsa umu hədiyəni xundak təyyarlap sunsun; bu əbədiy mutlak bir bəlgilimə bolidu. Bu hədiyə Pərwərdigaroja atap toluk kəyedürulsun. ²³ Kaħjinniñ hərbir axlik hədiyəsi bolsa pütünley kəyedürulsun; u hərgiz yeysihsun.

Gunah kurbanlikı tooqrisidiki қaidə-nizam

²⁴ Pərwərdigar Musaqa söz kiliplərəm mundak dedi: —

²⁵ Ḥarun bilen oqullirioja mundak degin: — Gunah kurbanlikı tooqrisidiki қaidə-nizam mundak: — Gunah kurbanlikımı kəyedürmä kurbanlik boozuzlinidiojan jayda, Pərwərdigarning alidda boozuzlansun; bu hil kurbanlik «əng mukəddəslərning biri» hesablinidu. ²⁶ Gunah kurbanlikını etküzgüqi kaħjin eżi uni yesun; kurbanlik mukəddəs bir yərdə, jamaat qedirining høylisida yeysihsun. ²⁷ Uningoja kol təgħiżgħi hərkim mukəddəs bolmisa bolmaydu, xuningdak əgər uning ķeni birsining kiymigħaqqa qaqrap kətsə, undakta ķan qeqilojan jay mukəddəs bir yərdə yuyulsun. ²⁸ Կայսى sapal kazanda kurbanlik ķaynitilip pixurulqan bolsa, u sundurulsun. Əgər u mis kazanda ķaynitip pixurulqan bolsa, u kırıp sürürulsun həm su bilen yuyulsun. ²⁹ Kaħjinnardin

^{6:14} Qel. 15:4-21.

^{6:15} Law. 2:9

^{6:18} «uningoja kol təgħiżgħi jəzmən mukəddəs boluxi kerək» — yaki «uningoja təgħiżgħi hərkandak nərsə mukəddəs nərsə boluxi kerək».

^{6:18} Mis. 29:37

^{6:20} «bibr əfah» — təħminnət 2 kürə yaki 22 litr.

^{6:21} «... keyin sən uni elip kir» — «sən» bu yərdə Ḥarunni kersitidu; xübħisizki, uningdin keyin կայսى kaħjin məs'ul bolsa xunnu kersitidu.

^{6:26} Hox. 4:8

«Lawiylar»

bolojan barlık, ər kixilər uningdin yesə bolidu. Bu «əng mukəddəslərning biri» hesablinidu.
³⁰ Həlbuki, mukəddəs jayda kafarət kəltürük üçün keni jamaat qedirioja kirdüzülgən hərkəndək gunah kurbanlılı bolsa, hərgiz yeyilmisun, bəlkı pütünləy kəydürülsün.

Itaətsizlik kurbanlıki toqrisidiki қaidə-nizam

7¹ Itaətsizlik kurbanlıki toqrisidiki қaidə-nizam mana mundak; — Bu kurbanlıq «əng mukəddəslərning biri» hesablinidu. ² Kəydürmə kurbanlıq boozulnidiojan jayda itaətsizlikni tiləx kurbanlığımı boozulnidu; kahin kenini kurbangahning üstü kismining atrapişa səpsun. ³ Kurbanlıq kılıoqu kixi barlık meyini sunsun; yəni maylıq kuyruklu bilən iq karnını yeqəp turqan mayni, ⁴ ikki bərəknı wə ularning üstidiki həmdə ikki yanpixidiki mayni ajritip, jığerning bərəkkiqə bolojan qawa meyini ajritip sunsun. ⁵ Kahin bularnı Pərvərdigarоja atap otta sunulidiojan kurbanlıq süpitidə kurbangahta kəydürsün. Bu itaətsizlik kurbanlılı bolidu. ⁶ Kahinlardin bolojan ər kixilərning həmmisi buni yesun; u mukəddəs yerdə yeyilsun; u «əng mukəddəslərning biri» hesablinidu.

⁷ Gunah kurbanlıki қandak bolsa itaətsizlik kurbanlığımı xundak bolidu; ular ikkisi toqrisidiki қaidə-nizam ohxax; bu kurbanlıq kafarət kəltürükə kurbanlıq etküzgəqi kahinning əzigə təwə bolsun.

Kəydürmə kurbanlıklar wə axlıq hədiyələrdin kahinlarоja tegidiojan ülüxi toqrluluk bəlgilimə

⁸ Kahin birsining sunojan kəydürmə kurbanlığını etküzgən bolsa, kəydürmə kurbanlığının terisi xu kahinning bolidu. ⁹ Tonurda pixurulojan hərbir axlıq hədiyə, xundakla kazanda yaki tawida etilgən hərbir axlıq hədiyə bolsa uni etküzgən kahinning bolidu, yəni kahinning əzigə təwə bolidu. ¹⁰ Hərbir axlıq hədiyə, məyli zəytun meyi arilaxturulojan bolsun, yaki kuruk kəltürülgən bolsun, bular Hərunning oqullarının hərbirigə barawər bəltüp berilidu.

Inaqlik kurbanlıki toqrisidiki қaidə-nizam

¹¹ Pərvərdigarоja atap kəltürülgən inaqlik kurbanlıki toqrisidiki қaidə-nizam mundak; —
¹² Sunmakçı bolojan kixi uni taxəkkür eytix üçün sunsa, undakta u «taxəkkür kurbanlığı» bilən billə zəytun meyi iləxtürülgən petir toqaqlar, zəytun meyi sürülp məsihləngən petir həmək nanlar wə esil undin zəytun meyiqə qıllap pixurulojan toqaqlarını kəltürsün. ¹³ Xu toqaqlardin baxxa, yəna təxəkkür eytidiojan inaqlik kurbanlığı bilən billə eqitkü selinojan nanlarını sunsun; ¹⁴ u xu sunojanlırinin hərbir türidin birni elip Pərvərdigar üçün kox kollap sunidiojan «kətürmə hədiyə» kılıp kəltürsün; bu inaqlik kurbanlığının kenini kurbangahning üstigə səpkən kahinning əzigə təgsün. ¹⁵ Təxəkkür bildüridiojan inaqlik kurbanlığının gəxi bolsa kurbanlıq kılınojan xu künü yeyilixi kerək; kurbanlıknı sunoquqi kixi tang atkəqə uning həq nemisini qaldurmisun.

¹⁶ Əgər uning sunojan kurbanlıki kəsimigə has kurbanlıq, yaki ihtiyariy kəltürgən kurbanlıq bolsa, undakta həywanning gəxi kurbanlıq kılınojan kündə yeyilsun; uningdin exip қalojinini

^{6:30} Law. 4:5; Ibr. 13:11

^{7:3} «Kurbanlıq kılıoqu kixi» — ibraniy tilida «U».

^{7:6} «mukəddəs yerdə» — bu sözər mukəddəs jayning atrapidiki höylini kərsitudu, «mukəddəs qedir» («əng mukəddəs jay») wa «mukəddəs jay») ni ez iqişa almayıdu.

^{7:12} «petir toqaqlar» — ibraniy tilida bu söz yaki əhalisiman yaki qəkküq bilən texilgən birhil nanları kərsitudu.

^{7:12} Zəb. 116:17

^{7:14} «kətürmə hədiyə» — kahin yaki hədiyəni sunojan kixi Pərvərdigarning aldioja ikki kollap alahidə egiz kətürüp atıojan hədiyə. «Kətürmə hədiyə» adattə kurbanlıkkə məs'ul kahinə təwə bolidu.

^{7:15} «kurbanlıknı sunoquqi kixi» — ibraniy tilida «u».

«Lawiyalar»

bolsa, ətisimu yeyixkə bolidu;¹⁷ lekin kurbanlığının gəxidin üçinqi künigiqə exip kalsa, u otta kəydürülüxi kerək.¹⁸ Inaklık kurbanlığının gəxidin üçinqi künidə yeyilsə, undakta kurbanlık köbul bolmaydu, kurbanlık sunoquqining həsabojumu həsablanmaydu, bəlki məkrəh bolidu; kimdəkim uningdin yesə eż kəbihlikining jazasioja tartilidi.

¹⁹ Xundakla napak nərsigə tegip kəlojan gəxmu yeyilməsliker kerək, bəlki otta kəydürülüxi kerək. Hərkəndək pak adəm napak nərsigə təqmiğən kurbanlığının gəxini yesə bolidu.²⁰ Lekin kimki napak haləttə turup Pərvərdigar oja atalojan inaklık kurbanlığının yesə, undakta u eż həlkidin üzüp taxlinidu..²¹ Kimki napak bir nərsigə tegip kətsə (məyli napak haləttiki adəm bolsun, napak bir həywan bolsun yaki hərkəndək napak yirginqlik nərsə bolsun) wə xundakla Pərvərdigar oja has atalojan inaklık kurbanlığının gəxidin yesə, undakta u eż həlkidin üzüp taxlinidu..

Addiy pukralaroja қaritilojan bəlgilimilər

²² Pərvərdigar Musa oja söz kılıp mundak dedi: —

²³ Israillaroja mundak degin: — Silər kala, koy wə eeqkilərnin meyini hərgiz yemənglar.

²⁴ Əzlükidin əlgən yaki yirtkuqlar booup koyojan haywanning jəsitining meyini hərkəndək ixka ixletkili bolidu, lekin hərgiz uningdin yemənglar.²⁵ Qünki kimki Pərvərdigar oja atap otta sunulidiojan hərkəndək haywanning meyini yesə, xuni yegən kixi eż həlkiliridin üzüp taxlinidu..

²⁶ Silər hərkəndək turar jayinglarda həqkəndək kənni, yəni uqar-kanatlarning bolsun yaki qarpaylarning bolsun kənnini hərgiz estimal kilmanglar.²⁷ Kimdəkim hərkəndək kənni estimal kilsə, xu kixi eż həlkiliridin üzüp taxlinidu..

Inaklık kurbanlıklırıning kahinlar oja təkdim kılınidiojan kisimlari

²⁸ Pərvərdigar Musa oja söz kılıp mundak dedi: —

²⁹ Israillaroja mundak degin: — Kimki Pərvərdigar oja atap bir inaklık kurbanlığ sunsa, undakta u Pərvərdigar oja has bolojan hədiyəni xu inaklık kurbanlığın ayrip kəltürsun.³⁰ Əz kəli bilən Pərvərdigar oja atiqən, otta sunulidiojan hədiyələrni, yəni may bilən təxni koxup elip kelip, təxni «pulanglatma hədiyə» süpitidə Pərvərdigarning alidda pulanglatsun..³¹ Kahin meyini kurbangah üstidə kəydürüwətsun. Tex bolsa Hərun bilən uning oqullirioja has bolsun.

³² Inaklık kurbanlıklırınlarıng ong arka putini silər «ketürmə hədiyə» süpitidə kahinoja beringlar.³³ Hərunning oqulliridin kəysisi inaklık kurbanlığının kəni bilən meyini sunoqan bolsa eż ülüxi üçün ong arka putini ezi alsun.³⁴ Qünki mən Israillarning inaklık kurbanlıklırıdin «pulanglatma hədiyə» bolojan tex bilən «ketürmə hədiyə» bolojan arka putini əbədiy bir bəlgilimə bilən Israilliardın elip, kahin Hərun wə uning oqullirinən həkkəi bolsun dəp ular oja təkdim kıldım..

7:16 Law, 19:6

7:20 «eż həlkidin üzüp taxlinidu» — muxu sözlerning mundak birnaqqə qüxənqisi boluxi mumkin: (1) Pərvərdigar Əzi uni əltürküd; (2) jamaət uni əltürküxi kerək; (3) jamaət uni ibadət sorunluridin həydiwetixi yaki pütkül jəmiyat uni paliwetixi kerək; (4) uningdin heq nəsil kəldurulmadyu. Biziñinqə baxka ayətə enik buyruk kərsitilməqəkə, muxu yərda birinqi qüxənq (Huda Əzi xu adəmni dunyadın kətküzdü) toqqa boluxi mumkin, dəp karaymiz.

7:20 Law, 15:3

7:21 «eż həlkidin üzüp taxlinidu» — 20-ayət wə izahatini kerüng.

7:25 «eż həlkidin üzüp taxlinidu» — 20-ayət wə izahatini kerüng.

7:26 Yar, 9:4; Law, 3:17; 17:14

7:27 «eż həlkidin üzüp taxlinidu» — 20-ayət wə izahatini kerüng.

7:30 «pulanglatma hədiyə» — Pərvərdigarning alidda egiz ketürüp alahidə pulanglitidiojan hədiyədir. «Pulanglatma hədiyə» adətə barlıq kahinlar oja təwə bolidu.

7:30 Mis, 29:24

7:34 «əbədiy bir bəlgilimə» — Təwrattiki «əbədiy» degən söz ibranı tilida ikki mənidə ixlitlidilə: (1) mənggү; (2) xu waqtılık qəki bekitilməqən, kərəlsiz, məhlətsiz uzun bir məzgilni kərsitidü. «Koxumqə söz» imzınım kerüng.

7:34 Mis, 29:27; Qəl, 18:11

«Lawiylar»

³⁵ Musa Ḥarun bilən oğullirini Pərvərdigarning қullukida kahin boluxka uning aldioqa kəltürgən künidə, ularoqa Pərvərdigar otaq atap otta sunulidıqan қurbanlıklardin təkđim kılınidıqan kahinlik ülüxi mana xudur. ³⁶ Musa ularni Məsihlıqən künidə, Pərvərdigar bu ülüxni Israillardin elip ularoqa berilsun dəp əmr kılıqan. Bu Israillar otaq dəwrin dəwrgiqə əbədiy bir bəlgilimə bolidu..

Hulasə

³⁷ Kəydürmə қurbanlıq bilən axlıq hədiyyəsi, gunah қurbanlıq bilən itaətsizlik қurbanlıq, kahinlikka tikləx қurbanlıq bilən inaqliq қurbanlıq toqrisidiki қaidə-nizam mana xudur. ³⁸ Pərvərdigar Israillar otaq: «Silər bu Sinay bayawinida Pərvərdigarning aldioqa қurbanlıqlırlıqları sununqlar» dəp buyruqan künidə, u bularning həmmisini Sinay teojudə Musa otaq tapxurojanidi.

Kahinlarning has hizmetlərgə ayrılxı — «Mis.» 40:17-38nimü kerüng

8 ¹ Pərvərdigar Musa otaq səz kılıp: — ² Ḥarunni oğulliri bilən billə, wə ularning məhsus kiyimlirini, «məsihləx meyi»ni, gunah қurbanlıq bolidıqan torpak bilən ikki қoqkarnı, petir nan selinojan sewətni elip keliq, ³ Israillning pütün jamaitini jamaət qedirining kirix aqzining aldioqa jəm kılıqin, — dedi.

⁴ Musa Pərvərdigar uningoja buyruqinidək kıldı, jamaət jamaət qedirining kirix aqzining aldioqa yioqıldı. ⁵ Andin Musa jamaətkə: — Pərvərdigar buyruqan ix mana mundak, — dedi.

⁶ Xuning bilən Musa Ḥarun bilən uning oğullirini aldioqa kəltürüp ularni su bilən yuyup, ⁷ Ḥarun otaq kənglək kiydürüp, bəlwəqə baqlap, tonni kiydürüdə wə üstigə əfodni yaptı; u əfodning bəlwəqəni baqlap, əfodni uningoja taqap koydi. ⁸ Andin Musa uningoja «köxen»ni taqap, köxenning iqiqə «urim bilən tummim»ni selip, ⁹ Bexiqə səllə yeqəp Pərvərdigar uningoja buyruqinidək səllining aldi təripigə «altun tahtılık mukəddəs otuqat»ni bekitip koydi.

¹⁰ Andin Musa məsihləx meyini elip ibadət qediri bilən iqidiki barlıq nərsilərning həmmisini məsihləp mukəddəs kıldı. ¹¹ U maydin elip қurbangahka yətta mortiwə qeqip, қurbangah bilən uning barqə қaqa-ķuqılırını, yuyunux desi wə təglikini Hudaqə atap mukəddəs kiliçka məsihlidi. ¹² U yəna məsihləx meyidin azrak elip Ḥarunning bexiqə kuyup uni Hudaqə atap mukəddəs kiliçka məsihlidi.

¹³ Andin Musa Ḥarunning oğullirini aldioqa kəltürüp, Pərvərdigar uningoja buyruqinidək ularoqa kənglək kiydürüp, bəllirigə bəlwəqə baqlap, ularoqa egiz bəklərnimu taqap koydi..

^{7:35} «Musa» — ibraniy tilida «ս».

^{7:36} «Musa» — ibraniy tilida «ս».

^{7:37} «kahinlikka tikləx қurbanlıq» — bu hil қurbanlıq inaqliq қurbanlıq otaq ohxap ketidü, bu 8-bab, 22-32-ayətlərdə təpsiliy taswirlinidü. Ibraniy tilida «kahinlikka tikləx қurbanlıq» «(kollarnı) toldurux қurbanlıq» deyən sezər bilən ipadiñlidi — qünki Huda bu murasım arkılıq Ḥarunning əwlədləri bolğan kahinlarning kollırını (1) қurbanlıklar bilən wə (2) kahinlik məs'uliyitini tapxurux bilən «toldurdi».

^{8:2} «məsihləx meyi» — bu tooruluq «Mis.» 30:23-33ni kerüng.

^{8:2} Mis. 28:1, 2; 30:25

^{8:5} Mis. 29:4

^{8:7} Mis. 28:4

^{8:8} «əfod», «köxen», «urim wə tummim» — kahinlik kiyimlər; «əfod», «köxen» («məydilik») wə «urim wə tummim» tooruluq «Mis.» 28-babni kerüng.

^{8:8} Mis. 28:30

^{8:9} Mis. 28:36; 29:6

^{8:12} Zəb. 133:2

^{8:13} «egiz bəklər» — bu səz Ḥarunning bax kiyimidin baxqə birhil bax kiyimni, bəlkim egizrək birhil bax kiyimni kərsitixi mümkün.

^{8:13} Mis. 29:9

«Lawiylar»

Kahinlarni «Hudaşa atap tikləx» kurbanlıqları

¹⁴ Andin u gunah kurbanlıqliki kılınıcıdan torpağın yetiləp kəldi; Hərun bilən uning oqulları gunah kurbanlıqliki kılınıcıdan torpağın bəxioğlu qollırını koydu. ¹⁵ U uni boozuzlidi, andin Musa kənidin elip, əz barmikli bilən kurbangahının münggüzlirigə, qərisığa sürüp kurbangahını gunahın paklıdı; əhalisi bolsa u kurbangahının təwigə təküp, mukəddəs boluxka kafarət kəltürdü. ¹⁶ Andin u iq kərnini yegəp turoğan mayning həmmisini, jigərning üstidiki qawa mayni, ikki berək wə üstidiki maylirini koxup aldı; andin Musa bularını kurbangahının üstidə kəydürdü. ¹⁷ Biraq Musa torpağın terisi bilən gəxi wə tezikini bolsa Pərvərdigar əziga buyruqınidək qədirgahının taxkırıda otta kəydürübətti.

¹⁸ Andin u kəydürmə kurbanlıqliki kılınıcıdan əqəmarnı kəltürdü; Hərun bilən uning oqulları kollırını əqəmarnıñ bəxioğlu koydu. ¹⁹ Hərun əqəmarnı boozuzlidi; andin Musa kənini elip kurbangahının üstü kışmining ətrapıja səpti; ²⁰ Hərun əqəmarnı parqə-parqə kılıp parqılıdı; andin Musa bexini, parqılançıdan gəxlini barlıq meyi bilən koxup kəydürdü. ²¹ Üqəy-kerinliri bilən paqaklırını suda yudi. Andin Musa əqəmarnı pütün peti kurbangah, üstidə kəydürdü. Bu Pərvərdigar Musaşa buyruqan, «Pərvərdigarşa atap otta sunulıcıdan huxbuq qılıkıdan kurbanlıq» idi.

²² Andin u kahinlikka tikləx kurbanlıqliki kılınıcıdan əqəmarnı, ikkinçi əqəmarnı kəltürdü; Hərun bilən uning oqulları kollırını əqəmarnıñ bəxioğlu koydu. ²³ U uni boozuzlidi; wə Musa uning kənidin elip Hərunning ong əkulikinə yumxığı bilən ong əkolining bax barmikliqə sürüp wə ong putining qong barmikliqimə suwap koydu. ²⁴ Andin Musa Hərunning oqullurunu aldiça kəltürüp, kəndin elip ularning ong əkulaklırinin yumxığı bilən ong kollırının bax barmaklıriqə sürdi, ularning ong putlirinin qong barmaklıriqimə suwap koydu, əhalisi kərnini Musa kurbangahının qərisığa səpti. ²⁵ Xundak kılıp, u meyi bilən maylık əyvənlərini, iq kərnini yegəp turoğan barlıq may bilən jigərning üstidiki qawa meyini, ikki berək wə üstidiki maylirini koxup elip ong arkə putinimə kesip elip, ²⁶ Pərvərdigarning aldidiki petir nənə selinçən sewəttin bir petir tokaq bilən bir zəytun may tokiqi wə bir dana həmək nənni elip bularını may bilən ong arkə putning üstidə koydu; ²⁷ andin ularning həmmisini Hərun bilən uning oqullurının kollırıqə tutkuzup, pulanglatma hədiyə bolsun dəp Pərvərdigarning aldidə pulanglatti. ²⁸ Andin Musa bularını ularning kollırıdin elip kurbangahaltı kəydürmə kurbanlıqlıqının üstidə koyup kəydürdü. Bu «kahinlikka tikləx kurbanlıqliq» bolup, Pərvərdigarşa atap otta sunulıcıdan, huxbuq qılıkıdan kurbanlıq idi. ²⁹ Andin Musa təxni elip pulanglatma hədiyə süpitidə Pərvərdigarning aldidə pulanglatti; Pərvərdigarning uningoşa buyruqını boyiqə, «kahinlikka tikləx kurbanlıqliq» bolovan əqəmarnıñ bu kismi Musanıñ üzü idı.

Hərun wə oqullurunu Məsih kılıx

³⁰ Andin Musa Məsihəmeye idin wə kurbangahının üstidiki kəndin bir'az elip, Hərun bilən uning kiyimlirigə wə oqullurunu bilən ularning kiyimlirigə səpti. Xundak kılıp, u Hərun wə kiyim-

^{8:14} Mis. 29:1

^{8:16} «Andin u iq kərnini...» — «u» Hərunni kərsitixi mumkin.

^{8:17} «Musa...» — ibranıñ tilida «u» — Musanı kərsitixi mumkin.

^{8:17} Mis. 29:14; Law. 4:11

^{8:18} «.... kəltürdü;...» — «u» Musanı kərsitixi mumkin.

^{8:19} «Hərun əqəmarnı boozuzlidi...» — ibranıñ tilida «u əqəmarnı boozuzlidi...».

^{8:20} «Hərun əqəmarnı parqə-parqə kılıp parqılıdı» — ibranıñ tilida «u əqəmarnı parqə-parqə kılıp parqılıdı;...».

^{8:21} Mis. 29:18

^{8:23} «U uni boozuzlidi...» — «u» Hərunni kərsitixi mumkin.

^{8:25} Mis. 29:22

^{8:27} Mis. 29:24

^{8:29} Mis. 29:26; Law. 7:33

«Lawiylar»

lirini, oqulliri bilən ularning kiyimlirini mukəddəs kıldı.

³¹ Musa Hərun bilən uning oqullirıqə mundak buyrudi: — «Bu gəxni jamaət qedirining kirix aqzıda қaynitip pixurup xu yərdə olturnup «kahinlikka tikləx kurbanlıqı»qə təwə bolovan sewəttiki nan bilən koxup yənglər; bularni Hərun bilən oqulliri yesun, dəp buyruqinimdək uni yənglər; ³² lekin gəx bilən nandin exip қalçanlırının həmmisini otta kəydürüwetinglər.

³³ Silər yəttə küngiqə jamaət qedirining kirix aqzidin qıkımay, Hudaşa atap kahinlikka tikləx künlliringlər toxkuqə xu yərdə turunglar; qunki silərni Hudaşa atap kahinlikka tikləx üçün yəttə kün ketidü.

³⁴ Bugün kılınojan ixlar Pərwərdigarning buyruqını boyiqə silər üçün kafarət kəltürülsün dəp kılındı. ³⁵ Silər elməslikinglər üçün Pərwərdigarning əmrini tutup jamaət qedirining kirix aqzining aldida keqə-kündüz yəttə kün turuxunglar kerək; qunki manga xundak buyruldi».

³⁶ Hərun bilən oqulliri Pərwərdigarning Musanıng wasitisi bilən buyruqinining həmmisini bəja kəltürdü.

Kahinlarning hizmitining mukəddəs ibadət qedirida baxlinixi

9 ¹ Səkkizinqi kün Musa Hərun bilən uning oqulliri wə Israilning aksakallırını qakırıp, ² Harunoja mundak dedi: — «Sən gunah kurbanlıqıqə bejirim bir mozayni, kəydürmə kurbanlıqka bejirim bir қoqkarnı ezung üçün elip, Pərwərdigarning aldioja kəltürgin, ³ andin Israillaroja söz kiliq: — Silər gunah kurbanlıq üçün bir tekə elip kelinglər, kəydürmə kurbanlıq üçün bir mozay wə bir koza elip kelinglər, hər ikkisi bejirim, bir yaxka kirkən bolsun; ⁴ Pərwərdigarning aldida sunuxka inaqliq kurbanlıq süpitidə bir torpaq bilən bir қoqkarnı elip, zəytun meyi iləxtürülən axlıq hədiyə bilən billə kəltürünglər; qunki bugün Pərwərdigar Əzini silərgə ayan kılıdu, degin».

⁵ Ular Musa buyruqan nərsilərni jamaət qedirining aldioja elip kəldi; pütkül jamaət yekin keliq, Pərwərdigarning aldida hazır bolup turdi. ⁶ Musa: — Mana, bu Pərwərdigar buyruqan ixtur; buni kilsanglar Pərwərdigarning xan-xəripi silərgə ayan bolidu, dedi.

⁷ Xuning bilən Musa Hərunoja: — Sən kurbangahka yekin berip gunah kurbanlıqbing bilən keydürmə kurbanlıqning sunup ezung wə həlk üçün kafarət kəltürgin; andin həlkinqing kurbanlıqınımu sunup, Pərwərdigar əmr kılqandək ular həkkidə kafarət kəltürgin» — dedi..

⁸ Xuni dewidi, Hərun kurbangahka yekin berip ezi üçün gunah kurbanlıq bolidojan mozayni boozuzlidi. ⁹ Hərunning oqulliri kanni uningoja sunup bərdi; u barmikini kannoja təgküüp, kurbangahning münggüzlirigə sürdi, қalɔjan kanni kurbangahning tūwigə kuydi. ¹⁰ Gunah kurbanlıqning meyi bilən ikki bərək wə jığerning üstidiki qawa mayni elip, Pərwərdigar Musaqa buyruqinidək ularni kurbangah üstidə kəydürdi. ¹¹ Gəx bilən terisini bolsa qedirgağınning taxķirioja elip qıkıp otta kəydürdü.

¹² Andin u kəydürmə kurbanlıq kılıdıcıq қoqkarnı boozozlidi; Hərunning oqulliri uningoja kanni sunup bərdi; u buni kurbangahning üstü kışmining ətrapıqə səpti. ¹³ Andin ular parqə-

^{8:30} Mis. 29:21

^{8:31} Mis. 29:32; Law. 24:9

^{8:33} «Hudaşa atap kahinlikka tikləx» — bu ayəttiki «Hudaşa atap kahinlikka tikləx» ibranı tilida «kolni toldurux» degen ibarə bilən ipadilinidü. 7:37 wə «Mis.» 28:41 wə izahatını kerüng. Kahinlik wəzipisi asasən Hudanıng kurbanlıqlarını ezi koliqə elix bilən baxlinatti.

^{8:34} «Bügün kılınojan ixlar ... kafarət kəltürülsün dəp kılındı» — yaki «silər üçün kafarət kəltürülsün dəp, bugün kılınojadək mundin keyinmu həm kiliinsun, dəp Pərwərdigar buyrudi».

^{9:2} Mis. 29:1

^{9:7} Law. 16:6; Ibr. 7:27

«Lawiylar»

parqə ķilinəjan kəydürmə қurbanlıknı bexi bilən billə uningoja sunup bərdi; u bularni қurbangahṭa kəydürdi.¹⁴ U iq ķarnı bilən paqaklirini yuyup, bularnimu қurbangahning üstidə, kəydürmə қurbanlıknıng üstigə կoyup kəydürdi.

¹⁵ Andin u həlkning қurbanlıknı kəltürdi; həlkning gunah қurbanlık bolojan tekini boozuzlap, ilgiri һaywanni sunoqandək unimu gunah қurbanlık kılıp sundı. ¹⁶ U kəydürmə қurbanlık kılıdiqan malni kəltürüp bunimu bəlgilimə boyiqə sundı. ¹⁷ Andin u axlik һədiyani kəltürüp uningdin bir qanggal elip atığənlik kəydürmə қurbanlıkka қoxup қurbangah üstidə kəydürdi...¹⁸

¹⁸ Andin həlkə bolidiojan inaqlik қurbanlık bolidiojan torpaq bilən қoqkarnı boozuzlidi. Həruning oqulları ķenini uningoja sunup bərdi; u buni қurbangahning üstü kismining ətəripiqə səpti. ¹⁹ Ular torpak bilən қoqkarning may kışmini, yəni maylık kuyrukı, iq ķarnını yeqəp turojan maylirini, ikki bərək wə jigərning qawa meyini elip, ²⁰ Bu may parqılırını ikki təxning üstidə կoydi, Hərun bularni қurbangahning üstidə kəydürdi. ²¹ Ahirida Hərun ikki təx bilən ong arka putini pulanglatma һədiyə süpitidə Musaning buyruqinidək Pərvərdigarning alddida pulanglatti. ²² Andin Hərun kollirini həlkə karitip kətürüp, ularoja bəht tilidi; u gunah қurbanlık, kəydürmə қurbanlık wə inaqlik қurbanlıknı sunup, қurbangahın qüxti.

²³ Musa bilən Hərun jamaət qedirioja kirip, yənə yenip qikip həlkə bəht tilidi; xuning bilən Pərvərdigarning xan-xəripi pütkül həlkə ayan boldı; ²⁴ Pərvərdigarning alddidin ot qikip, қurbangah üstidiki kəydürmə қurbanlık bilən maylarnı yutup kətti. Pütkül həlk buni kərüp, towlixip, düm yikilixti.

Nadab bilən Abihu wə «օqayıry ot»

10¹ Həruning oqulları Nadab bilən Abihu ikkisi eż huxbuydenini elip uningoja ot yekip üstigə huxbuynı selip, Pərvərdigar ularoja buyrup bəkmiojan օqayıry bir otni Pərvərdigaroja sundı; ² xuning bilən Pərvərdigarning alddidin ot qikip ularnı yəwətti; xuan ular Pərvərdigarning alddida əldi.

³ Musa Hərunoja: — Mana, bu Pərvərdigarning: «Mən Manga yekin kəlgən adəmlərdə Əzümnin mükəddəs ikanlıkimni kərsitimən wə barlıq həlkning alddida uluəlinimən» degən sezinin əzidur, dedi. Xuni dewidi, Hərun jim turup կaldı.

⁴ Musa Hərunning taojısı Uzzıəlnıng oqulları bolojan Mixael bilən Əlfəzənni qakırıp ularoja: — Silər yekin kelip eż kərindaxliringlarnı mükəddəs jayning alddidin kətürüp, qedirgaḥning taxkırıoja elip qikinqılar» — dedi.

⁵ Xuning bilən ular yekin kelip, ularnı kiyiklik kəngləkliri bilən kətürüp Musanıng buyruqinidək qedirgaḥning taxkırıoja elip qikti.

⁶ Musa Hərun wə oqulları Əliazar bilən İtamaroja: — Silər baxliringlarnı oquq koymanglar, kiyimliringlarnı yırtmanglar; bolmisa əzünglar olüp, pütkül jamaətkə əqəzəp kəltürisilər; le-

^{9:15} Law. 4:13

^{9:17} «atığənlik kəydürmə қurbanlık» — hər atığəndə sunuluxi kerak bolojan қoza қurbanlık («Mis.» 29:38-40ni kerüng).

^{9:17} Mis. 29:38; Law. 2:21

^{9:20} «Hərun ... kəydürdi» — ibranıy tilidə «u ... kəydürdi».

^{9:21} Law. 7:32

^{9:24} 1Pad. 18:38; 2Tar. 7:1

^{10:1} «օqayıry ot» — Nadab wə Abihu bəlkim (1) huxbuy puritixa qoojni bəlkim қurbangahın baxka bir yəordin alojan; (2) ular sunidiojan huxbuynı toqra arilaxturnıqan («Mis.» 30:9ni kerüng); (3) ular huxbuy sunoqanda Pərvərdigarning ibadəthanisoja munasiwətlik əmrlərning birərsiga hilaplıq kılıqan bolsa kerək.

^{10:2} Qəl. 3:4; 26:61; 1Tar. 24:2

^{10:3} Law. 8:35

«Lawiylar»

kin kérindaxliringlar bolqan pütkül Israil jeməti Pərvərdigar yakkan ot tüpəylidin matəm tutup yiqlisun. ⁷ Əmma silər bolsanglar Pərvərdigarning Məsihləx meyi üstünglarqa sürülgən boloqqa, jamaət qedirining taxkriqa qıkmanglar; bolmisa elisilər, dedi.
Xuni dewidi, ular Musaning buyruqinidək kıldı.

Ḩarun wə əwladlıriqa tapilanqan bəlgilimilər

⁸ Pərvərdigar Ḥarunoğa səz kılıp mundak dedi: — ⁹ «Sən ezung wə oqulliring xarab wə ya baxka küqlük əhəraklarnı iqip, jamaət qedirioqa hərgiz kirmənglər; bolmisa, elüp ketisilər. Bu silər üçün dəwrdin-dəwrgə əbədiy bir bəlgilimə bolidu. ¹⁰ Xundak əjlsanglar, mukəddəs bilən adəttikini, pak bilən napakni pərk etip ajritalaydiqan bolisilər; ¹¹ xundakla Pərvərdigar Musaning wasitisi bilən Israillarqa tapxuroqan həmmə bəlgilimilərni ularoqa eğitäləysilər». ¹² Musa Ḥarun wə uning tirik əhəraklarnı oqullurı Əliazar bilən Itamaroqa mundak dedi: — «Silər Pərvərdigaroja atap otta sunulidiojan ərbədəlik-hədiyələrdirin exip əhərak axlıq hədiyəni elip uni ərbədəlik-yenida eqitkü arılasturmiojan haldə yənglər; qunki u «əng mukəddəslərning biri» hesablinidu. ¹³ Bu Pərvərdigaroja atap otta sunulidiojan nərsilərdin sening nesiwəng wə oqulliringning nesiwisi boloqqa, uni mukəddəs jayda yeyixinglar kerək; qunki manga xundak buyrulqandur. ¹⁴ Uningdin baxka pulanglatma hədiyə əhəraklarnı təx bilən ketürmə hədiyə əhəraklarnı arkə putni sən wə oqul-kızliring billə pak bir jayda yənglər; qunki bular sening nesiwəng bilən oqulliringning nesiwisi bolsun dəp, Israillarning inaklıq ərbədəlik-silərdirin silərgə berilgən. ¹⁵ Ular ketürmə hədiyə əhəraklarnı arkə put bilən pulanglatma hədiyə əhəraklarnı təxni otta sunulidiojan mayliri bilən koxup, Pərvərdigarning alidda pulanglatma hədiyə süpitidə pulanglitix üçün kəltürsün; Pərvərdigarning buyruqını boyiqə bular sening wə oqulliringning nesiwisi bolidu; bu əbədiy bir bəlgilimə bolidu».

Gunah ərbədəlikining buzuluxi

¹⁶ Andin Musa gunah ərbədəlik əhəraklarnı tekini izdiwidə, mana u allığaçan kəydürültüp bolqanidi. Bu səwəbtin u Ḥarunning tirik əhəraklarnı ikki oqul Əliazar bilən Itamaroqa aqqiklinip: ¹⁷ — Nemixka silər gunah ərbədəlikining gəxini mukəddəs jayda yemidinglər? Qunki u «əng mukəddəslərning biri» hesablinatti, Pərvərdigar silərni jamaətning gunahını kətürüp ular üçün uning aldida kafarət kəltürsün dəp, xuni silərgə təkşim əhəraklarnı. ¹⁸ Mana, uning keni mukəddəs jayning iqigə kəltürülmidi; silər əslidə mən buyruqandək uni mukəddəs jayda yeyixinglar kerək idi, — dedi.

¹⁹ Lekin Ḥarun Musaçı: — Mana, bular bugün toqra ix kılıp ezlirining gunah ərbədəlik bilən kəydürmə ərbədəlikini Pərvərdigarning alidda sundı; mening beximoja xu ixlər kəldi; əgər mən bugün gunah ərbədəlikining gəxini yegən bolsam, Pərvərdigarning nəziridə obdan bolat-tımu? — dedi.

²⁰ Musa buni anglap jawabidin razi boldı.

^{10:7} Law. 21:12

^{10:12} «otta sunulidiojan ərbədəlik-hədiyələr» — «otta sunulidiojan ərbədəlik-hədiyələr»dən bəzidə bir kismı kəldurulup, kahinələr wə bəzidə sunoquqı kixininə ezigimu yeyixkə berilidu. Əhərak kismı kəydürülidu, əlwəttə.

^{10:13} Law. 23: 6:16

^{10:18} «uning keni mukəddəs jayning iqigə kəltürülmidi» — kahinələr wə pütün həlk jamaitining gunah ərbədəlikining keni mukəddəs jayning iqigə elip kırılıdu; kahinələr muxu hil ərbədəlikning gəxini yeyixiga bolmayıttı (4:1-2ni kerüng).

^{10:18} Law. 4:5; 6:26; 16:27

«Lawiylar»

Halal wə haram janiwarlar

11 ¹Pərvərdigar Musa bilən Hərunoşa mundak dedi: —

² Israillarşa mundak degin: — Yər yüzidiki barlıq haywanlarning iqidin silərgə yeyixkə bolidiojan janiwarlar xuki: —

³ Haywanlar iqidə həm tuyaklıri pütün aqimak (tuyaklıri pütünləy yerik) həm kəxigüqi haywanlarning hərbirini yesənglar bolidu. ⁴Lekin kəxigüqi yaki aqimak tuyaklıq haywanlardın təwəndikilərni yeməslikinglar kerək: —

Təgə: qünki u kəxigini bilən tuyiki aqimak əməs. Xunga u silərgə haram bolidu.

⁵ Suoqur bolsa kəxigini bilən tuyiki aqimak əməs — u silərgə haram bolidu.

⁶ Toxçan bolsa bumu kəxigini bilən tuyiki aqimak əməs — u silərgə haram bolidu.

⁷ Qoxka bolsa tuyaklıri aqimak (tuyaklıri pütünləy yerik) bolojini bilən kəximigini üçün silərgə haram bolidu.

⁸ Silər xu haywanlarning gəxidin yeməslikinglar kerək wə ularning əlükigimu təqmənglər. Ular bolsa silərgə haram bolidu.

⁹ Suda yaxaydiojan janiwarlardın təwəndikilərni yeyixkə bolidu: — sudiki, yəni dərya-dengizlərdiki janiwarlardın kaniti wa əsirəkləri bolovanları yeyixkə bolidu; ¹⁰lekin dərya-dengizlərdə yaxaydiojan, yəni sularda top-top üzidiojan barlıq janiwarlardın, əsirəkləri yaki kaniti bolmiojanlarını yeməslikinglar kerək; ular silərgə yirginqlik sanalsun.

¹¹ Məzkrə janiwarlar dərwəkə silərgə yirginqlik sanalsun; silər ularning gəxidin yeməslikinglar kerək; ularning əlükini yirginqlik dəp karanglar. ¹² Sudiki janiwarlarning iqidin kaniti bilən əsirəkli bolmiojan janiwarlarning həmmisi silərgə yirginqlik sanalsun.

Halal wə haram қuxlar

¹³ Uqar-kanatlardın təwəndikilər silərgə yirginqliktur; ular yeyilməsliyi kerək wə silərgə yirginqlik bolsun: — yəni bürküt, əsirək-tapkuxlar, dəngiz bürkütü, ¹⁴ ərəfələr kuyrukluq sar, laqin wə ularning hilliri, ¹⁵ həmmə əsirək-qozonunlar wə ularning hilliri, ¹⁶ müxükyapılık, təgikux, qayka, sar wə ularning hilliri, ¹⁷ əhəməl, karna, ibis, ¹⁸ akkə, sakıykuq, belik'aloquq, ¹⁹ ləylək, turna wə uning hilliri, həpüp wə xəpərəng əsirəkliklär silərgə haram sanalsun..

Halal wə haram қuxarətlər

²⁰ Buningdin baxka tət putlap mangidiojan, uqidiojan uxxak janiwarlarning həmmisi silərgə yirginqlik bolidu. ²¹ Həlbuki, tət putlap mangidiojan, uqidiojan uxxak janiwarlardın təwəndikilərni yesənglar bolidu: — puti bilən ügililik paqılık bolup, yər yüzidə səkriyələydiolanları yesənglar bolidu; ²² bularning iqidin silərgə yeyixkə bolidiojanları: — qekətkə wə uning hilliri, kara qekətkə wə uming hilliri, tomuzqa wə uning hilliri, qakqıqız wə uning hilliri. ²³ Lekin tət putluk bolovan emiliyi həm uqidiojan həmmə baxka janiwarlar silərgə yirginqlik sanalsun..

^{11:2} Kan. 14:4; Ros. 10:14

^{11:3} «kəxigüqi» — müxü yərdə ikki-üç axkazini bar haywanlarnıla əməs, bəlkı yənə ozuknı yumxak qaynaydiojan barlıq haywanlarnı kərsətidü.

^{11:5} «suoqur» — yaki «siqkan» — təqəlarda yaxaydiojan kiçik bir hayvan.

^{11:13} «əsirək-tapkuxlar» — ibranıylı tilida «ustiħan qakkuoqi kux». Yəni bir tərjimisi «belik'aloquq».

^{11:17} «əhəməl» — yaki «kiqiq əhəməl». ^{11:18} «karna» — yaki «suqur sunġġiġi». Buning kəndak kux ikənlilikini biliş tas.

^{11:18} «akkə» — buning kəndak kux ikənlilikini biliş tas. ^{11:19} «belik'aloquq» — yaki «doqdak»

^{11:19} «turna» — yaki «kötən». „..., turna wə uning hilliri, həpüp wə xəpərəng əsirəkliklär...“ — bu tizimliktiki əsirəklərin kepininqsindən ibranıylı tilidiki nami Təwratta pəkət bir-ikki ketim kərəngən bolovaqka, ularning kaysı kuxlar ikənlilikini təptövqər bekitish bazida mümkün bolmayıdu. Həlbuki, ularning omumiy tiplidi, xübhisizki, tərjimimizdək bolidu.

^{11:21} «tət putlap mangidiojan» — ibranıylarning kezkarıxiqə əsirəklər tət puti bilən mangidu, ularning aldinkı ikkisi «köl» hesablinidü.

^{11:23} «silərgə yeyixkə bolidiojanları: — qekətkə wə uning hilliri, ... qakqıqız wə uning hilliri... həmmə baxka janiwarlar

«Lawiylar»

Өлүklər toopruluk

²⁴ Bu janiwarlardinmu mundak yol bilən napak bolisilər; birkim ularning əlük tenigə təgsə kəq kirgüqə napak həsablinidu. ²⁵ Kimdəkim bularning əlükining bir kışmini kətürsə eż kiyimlirini yuyuxi kerək, u kixi kəq kirgüqə napak həsablinidu.

²⁶ Tuyaklıri aqimak, birək pütünləy belünmigən yaki kəximəydiojan haywanlarning həmmisi silərgə həramdur; hərkim ularning əlükigə təgsə napak sanalsun. ²⁷ Tət puti bilən mangidiojan haywanlarning iqidin tapini bilən mangidiojanlarning həmmisi silərgə napak bolup, hərkim ularning əlük tənlirigə təgsə kəq kirgüqə napak sanilidu. ²⁸ Kimki ularning əlükini kətürsə eż kiyimlirini yuyuxi kerək, u kixi kəq kirgüqə napak turidu. Bu haywanlar bolsa silərgə həram bolidu.

²⁹ Yər yüzidə əmiliqüqi uxax janiwarlarning iqidin silərgə həram bołożanlar munular: — qarıçıo zokor, qaxqan, kəslənqük wə ularning türlleri, ³⁰ salma, kızel kəslənqük, tam kəslənquki, türük kəslənqük wə hameleon qatarlıqlar həram bolidu. ³¹ Bularning həmmisi yər yüzidə əmiliqüqi həmma uxax janiwarlarning iqida silərgə həram bolidu; ularning əlükigə təgsə, kəq kirgüqə napak sanilidu.

³² Bu janiwarlarning əluki hərkəndək nemigə qüxüp əksə xu nemə napak həsablinidu — hərkəndək yaqəq əqəq-kuqa bolsun, kiyim bolsun, terə bolsun, taojar bolsun, hərkəndək ixka ixtitlidiojan əswab bolsun, suqə qilinixi kerək; ular kəq kirgüqə napak sanilip, keyin pak bolidu...

³³ Bularning biri sapaldın yasalojan hərkəndək əqəq iqtisə qüxüp əksə, xu əqəq iqtidiki həmmə nərsə napak sanalsun wə əqəq ezi sundurulsun. ³⁴ Əgər əqəq iqtidiki sudin ax-taam üstigə qaqrəp kətsə, ax-taam napak sanalsun wə xundakla əqəq iqtidiki hərkəndək iqtimlikmu napak sanalsun.

³⁵ Hərnemigə undak əlükning birər kışmi qüxüp əksə, napak sanalsun. Əgər tonur wə oqak bolsa, napak boldi dəp qekiqetilsün; ular silərgə həram bolsun. ³⁶ Lekin xundak əhwalda bulak yaki su yiojildiojan kelqək yənilə pak sanilidu; əmma birkim ularning əlük tenigə təgsə napak bolidu. ³⁷ Əgər undak əlükning birər kışmi terixkə təyyarlanan danlarqa qüxüp əksə, bumu yənilə pak sanilidu. ³⁸ Lekin əgər danning üstigə su kuyulqandın keyin xundak bir əlükning birər kışmi qüxüp əksə, undakta bu danlar silərgə napak sanalsun.

³⁹ Əgər silərgə yeyixkə bolidiojan haywanlardın biri elüp əksə, uning əlükigə təgkən kixi kəq kirgüqə napak sanalsun. ⁴⁰ Kimki undak əlükning gəxidin yesa, eż kiyimlirini yuyuxi kerək wə kəq kirgüqə napak sanalsun; xundakla undak bir əlükni kətürgən kiximu kiyimlirini yuyuxi kerək wə u kixi kəq kirgüqə napak sanalsun.

⁴¹ Yər yüzidə əmiliqüqi həmmə uxax janiwarlar yirginqlik sanilip, hərgiz yeyilmisin. ⁴² Korsikı bilən beojirlap mangidiojan janiwar bolsun, yər yüzidə yürüp tət puti bilən yaki kep putliri bilən mangidiojan əmiliqüqi janiwarlarning hərtürlükini bolsa, ularni hərgiz yemənglər; qünki ular yirginqlikdir.

⁴³ Silər bolsanglar mundak əmiliqüqi janiwarning səwəbidin əzünglarnı yirginqlik kılmaslıqlıqlar kerək. Əzünglarnı ular tüpəylidin napak kilmangalar, bolmisa ularning səwəbidin boluğunip əkəsilər; ⁴⁴ qünki Mən Hudayinglardurmən. Silər əzünglarnı Əzümgə atap mukəddəs kılıxingalar kerək; Mən Əzüm mukəddəs bolojqə silərmə əzünglarnı mukəddəs tutuxungalar kerək. Silər əzünglarnı yər yüzidə əmiliqüqi uxax hərkəndək janiwarlarning silərgə yirginqlik sanalsun — «qekətkə»din baxkə, ibranı tilidin bu hərəxətlərning namırlarını jəzmləxtürük təs. Buz «köxumqə sez»imizdə halal-həram haywanlar üstidə tohilimiz.

11:26 «hərkim ularning əlükigə təgsə...» — ibranı tilida «hərkim ularqa təgsə...» — xübhisiz, bu ularning əlüklerini kərsitudi (24-ayətni körüng). Qünki alayı, exəknə minix adəmni napak kilmaydu.

11:29 «qaxqan» — yaki «sesik küzən».

11:30 «... türük kəslənqük wə hameleon qatarlıqlar» — «hameleon»din baxkə janiwarlarning namırlarını ibranı tilidin jəzmləxtürük təs.

11:32 Law. 15:12

«Lawiylar»

səwəbidin napak kilmanglar.⁴⁵ Qünki Mən eż Hudayinglar boluxka silərni Misir zeminidin qıkırıp kəlgən Pərwərdigardurmən; silər mukəddəs bolunglar, qünki Mən mukəddəsturmən.

⁴⁶ Xular bolsa qarpay bilən uqar-kanatlar, suda yüridiojan hərbir janiwar bilən yər yüzidə əmiligüqi hərbir uxxak janiwarlar tooprısidiki ənənə-bəlgilimdir. ⁴⁷ Bular bilən haram-halalni ukup, yeyixkə bolidiojan haywan bilən yeyixkə bolmaydiojan haywanları pərk etələysilər.

Ayal kixinining tuquttin keyinki «paklinix»

12¹ Pərwərdigar Musaqa söz kılıp mundak dedi: —

² Israillarqa söz kılıp mundak, degin: — «Ayal kixi həmildar bolup oşul tuqsa, adət kerüp aqırık bolovan künliridikidək yatta küngiçə napak sanalsun..³ Səkkizinqi künini oqlı bolsa hətnə kılinsun..⁴ Ayal bolsa xuningdin keyin ottuz üç küngiçə «kən paklinix»ta tursun; paklinix künliarı tamam bolmioquqə həqbir mukəddəs nərsigə təqmisin, mukəddəs jayojimu kirmisun..⁵ Əgər u kız tuqsa undakta adət künliridikidək ikki həptiqiçə napak turup, andin atmix altə küngiçə «kən paklinix»ta tursun.

⁶ Məyli oşul yaki kız tuojsun, kən paklinix künliarı tamam bolovanın keyin u ayal kəydürmə kurbanlıq, üçün bir yaxka kirgən kozını, gunah kurbanlıq üçün bir başqa yaki pahtəknii elip jamaət qədirinə kirix aqzıçıq, kahının kəxiçə kəltürüsün. ⁷ Kahin uni Pərwərdigarning al-dida sunup, xu ayal üçün kafarət kəltürüdu; xuning bilən u hunidin pak bolidu. Oşul yaki kız tuoqcan ayal tooprısidiki ənənə-bəlgilimə mana xudur.

⁸ Əgər uning koziçə kurbı yətmisə, u ikki pahtək yaki ikki başqa kəltürüsün; ularning biri kəydürmə kurbanlıq üçün, yənə biri gunah kurbanlıq üçün bolidu; xu yol bilən kahin uning üçün kafarət kəltürüdu; u ayal pak bolidu..

Hərhil terə kesəlliri toopruluq bəlgilimilər

13¹ Pərwərdigar Musa bilən Hərunoşa söz kılıp mundak dedi: —

² Birsining bədininin terisidə bir qıçan, yaki təmrətkə yaki parkıraq taxma qıkip, uningdin bədininin terisidə pesə-mahaw kesilinənjarahitə pəyda bolovan bolsa, u kixi Hərun kahının yaki uning kahin oğullarından birinə kəxiçə kəltürüsün..³ Kahin uning bədininin jarahitigə karaydu; jarahət bolovan jayning tüki akırıp kətkən həmdə jarahətmə ətrapidiki teridin ənənəkərənə, bu pesə-mahaw kesəllikidur. Xunga kahin uni kərgəndin keyin xu kixini «napak» dəp jakarlısın.

⁴ Lekin əgər uning bədininin terisidiki pəyda bolovan axu yaltırak qıçan ak bolup, ətrapidiki teridin ənənəkərənə, bu pesə-mahaw kesəllikidur. Kərgəndin keyin xu kixini

11:44 Law, 19:2; 20:7; 1Pet, 1:16

12:2 «adət kerüp aqırık bolovan künliarı» — ibranı tilida «ayrim turux künliarı». Kız-ayallar adət kərgən waktida «napak» hesablinip, eri bilən billa bolsa erimə kəq kirgiçə «napak» hesablinidu, xundakla mukəddəs ibadəthanıosa kirsə yaki kurbanlıqların gəxliirdin yesa bolmayıdu. Lekin Təwrat-Injil boyiąq hərkəndə waktılarda Hudanıng həlkə dua-ibadət kilsə boliweridul!

12:3 «hatna kılinsun» — ibranı tilida «uning hətniliyi kesilsün» degen sözər bilən ipadilinidu.

12:3 Yar, 17:12; Luk, 1:59; 2:21; Yh, 7:22

12:4 «xuningdikeyin ottuz üç küngiçə «kən paklinix»ta tursun» — ayal eż erigə yekinlix xərəftə «pak» hesablinatti, lekin mukəddəs qədiriçə kirip kurbanlıq kılıxka bolmayıttı.

12:8 «Əgər uning koziçə kurbı yətmisə...» — ibranı tilida: — «Əgər uning koza elixkə koli kişkilik kilsə...». «u ayal pak bolidu» — bu babitiki «ayallarning paklığı» degen tema toopruluq kəp ukuxmaslıqlar bolovaqqa, biz u toopruluq «köxumqə söz»imizdə azrak tohtılımız.

13:2 «bədininin terisidə» — demək, sakəl yaki qaqlıri iqidə əməs (29-37nium körüng). «pesə-mahaw» — bu babbardiki «pesə-mahaw» kesili pəkət mahaw kesili bolupla ələməy, belki nəqqə hil terə kesəlliklirini kərsitixi mumkin. «köxumqə söz»imizni körüng.

«Lawiylar»

yəttə küngiçə ayrim solap koysun. ⁵ Yəttingi künü kahin uningoja karisun wə əgər jarahət ohxax turup, terisidə kengiyip kətmigən bolsa, kahin uni yənə yəttə küngiçə ayrim solap koysun. ⁶ Yəttingi künü kahin uningoja yənə karisun wə jarahətning rənggi suslaxşkan wə kengiyip kətmigən bolsa, undakta kahin uni «pak» dəp jakarlisun; jarahətning pəkət bir qaka ikənlikli bekitilip, kesəl kixi eż kiyimlirini yuyup pak sanalsun.

⁷ Lekin əgər u kahinoja kərünüp «pak» dəp jakarlanqandan keyin xu qaka terisidə kengiyip kətsə, undakta u yəna bir ketim kahinoja kərünsun. ⁸ Kahin uningoja yənə karisun wə əgər qaka uning terisida kengiyip kətkən bolsa, kahin uni «napak» dəp jakarlisun; u jarahət pesə-mahawdur.

⁹ Əgər birkimda pesə-mahaw jarahiti pəyda bolup kalsa kahinning kəxişa kəltürülsün. ¹⁰ Kahin uning jarahitigə səpselip karisun; wə əgər terisidə ak bir qıçan pəyda bolən, tüki akırıp kətkən bolsa wə qıçan qıckan jayda ət-gəxi kərünüp kəlojan bolsa, ¹¹ bu uning bədinining terisiga qüxkən kona pesə-mahaw jarahitining käytidin kəzənliliyi bolup, kahin uni «napak» dəp jakarlisun. U napak bolənini üçün uni solaxning hajiti yok.

¹² Lekin əgər pesə-mahaw kəzənliliq, jarahiti bar kixining terisiga yeyiliп kətkən bolsa, kahin nəgila karisa xu yərdə xu «pesə-mahaw» bolsa, terisini bexidin putiojqə kaplap kətkən bolsa, ¹³ undakta kahin uningoja səpselip karisun; mana, xu pesə-mahaw jarahiti pütün bədiniini kaplap kətkən bolsa, u jarahiti bar kixini «pak» dəp jakarlisun; qünki uning pütün bədini akırıp kətkən bolup, u «pak» dəp sanalsun.

¹⁴ Lekin əqanıni uningda ət-gəxi kərünüp kalsa, u kixi napak sanalsun. ¹⁵ Kahin mundak kərungən ət-gəxigə karap, u kixini «napak» dəp jakarlisun; qünki xu ət-gəx napak bolup, u pesə-mahaw kesildir.

¹⁶ Həlbuki, əgər ət-gəxi käytidin əzgirip, akarsa u kixi yənə kahinning kəxişa kəlsün. ¹⁷ Kahin uningoja səpselip karisun; jarahət akarojan bolsa, kahin jarahiti bar kixini «pak» dəp jakarlisun; u pak sanılındır.

¹⁸ Əgər birkimning bədinining terisiga hürrək qıkıp sakıyip, ¹⁹ hürrəkninq ornidə ak qıçan yaki kəzənliliq daq pəyda bolən bolsa, kahinoja kərsitsilsün. ²⁰ Kahin uningoja səpselip karisun; əgər daq ətrapidiki teridin kənirkərək kərünsə, xundakla uningdiki tüklər akırıp kəlojan bolsa, undakta kahin uni «napak» dəp jakarlisun; qünki bu hürrəktin kəzənliliq pəyda bolən pesə-mahaw kesili jarahitidur.

²¹ Lekin kahin uningoja səpselip kəriqanda, daq qıckan jayda akırıp kəlojan tüklər bolmisa, wə daqmu ətrapidiki teridin kənirkərək bolmisa, rənggi səl susrak bolən bolsa, undakta kahin uni yəttə küngiçə ayrim solap koysun. ²² Əgər daq dərwəkə terisiga yeyiliп kətkən bolsa, kahin uni «napak» dəp jakarlisun; qünki bu pesə-mahaw jarahitidur.

²³ Əmma əgər daq eż jayda tohtap yeyilmiojan bolsa, bu pəkət hürrəkninq zəhmi, halas; kahin uni «pak» dəp jakarlisun.

Keyük yarisi toopruluk

²⁴ Əgər birsining bədinining terisining məlum jayı keyüp kəlip, kəygən jay ak-kəzənliliq yaki pütünləy ak daq bolup kalsa, ²⁵ kahin uningoja səpselip karisun; əgər xu daqdiki tüklər akırıp kətkən, daqmu ətrapidiki teridin kənirkərək bolup kəlojan bolsa, undakta bu kəyük yarisdin pəyda bolən pesə-mahaw kesildir; kahin uni «napak» dəp jakarlisun; qünki u pesə-mahaw jarahitidur.

²⁶ Lekin əgər kahin səpselip kəriqanda, daqning ornidə həqkandaq akırıp kətkən tüklər bolmisa, xundakla daqmu ətrapidiki teridin kənirkərək bolmisa, bəlki ranggi sus bolsa, undakta kahin uni yəttə küngiçə ayrim solap koysun. ²⁷ Yəttingi künü kahin uningoja yənə karisun; daq terisida kengiyip kətkən bolsa, kahin uni «napak» dəp jakarlisun; qünki u pesə-mahaw jarahitidur.

«Lawiylar»

²⁸ Əmما əgər daq jayida tohtap, yeyilmiojan bolsa, xundakla rənggi sus bolsa, bu pəkət kəyüktin bolojan qawartku, halas; kahin uni «pak» dəp jakarlisun; qünki u kəyükning tatukı, halas.

Qaq yaki sakal iqida pəyda bolojan jarahətlər

²⁹ Əgər bir ər yaki ayal kixining bexida yaki sakilida jarahət pəyda bolsa, ³⁰ kahin jarahətkə səpselip karisun; əgər jarahət ətrapidiki teridin kənirkərək kərünsə, üstidə xalang serik tük bolsa, undakta kahin uni «napak» dəp jakarlisun; qünki bu jarahət kəkəq bolup, bax yaki sakaldiki pesə-mahawning alamitidur.

³¹ Əgər kahin kəkəq jayqa səpselip kərioğanda, u ətrapidiki teridin kənirkərənmişə, xundakla uning iqida həqkandakı kara tükmu bolmisa, undakta kahin kəkəqi bar kixini yəttə küngiqə ayrim solap koysun. ³² Kahin yəttinqi künü kəkəqka yənə səpselip karisun; kəkəq kengiyip kətməy, üstidimu həqkandakı serik tük bolmisa, xundakla kəkəq ətrapidiki teridin kənirkərənmişə, ³³ jarahıti bar kixi barlıq qaq-sakılıni qüxürüwətsun; kəkəqning əzini ojirdimisun. Kahin kəkəqi bar kixini yənə yəttə küngiqə ayrim solap koysun. ³⁴ Yəttinqi künü kahin kəkəqka səpselip karisun; əgər kəkəq teridə kengiyip kətmigən bolsa, xundakla ətrapidiki teridin kənirkərənmişə, kahin uni «pak» dəp jakarlisun. Andın u kiyimlirini yusun; xuning bilən u pak sanıldı.

³⁵ Lekin əgər u «pak» dəp jakarlanojandin keyin kəkəq teridə kengiyip kətsə, ³⁶ kahin uningoja yənə səpselip karisun; əgər kəkəq teridə kengiyip kətkən bolsa, serik tükning bar-yoklukını təkkürüxnning hajiti yok; qünki bu kixi napaktur. ³⁷ Əgər kəkəq jayida xu peti kəlip, üstidin kara tük ünüp qıkkən bolsa, kəkəq sakayoğan bolidu; xu kixi pak boloqka, kahin uni «pak» dəp jakarlıxi kerək.

³⁸ Əgər ər yaki ayal kixining bədinining terisidə daq pəyda bolup, bu daqlar parkıraq həm ak bolsa ³⁹ kahin səpselip karisun; əgər bədənnin terisidiki xu daqlar suslixip boz rənggə yüzləngən bolsa, bu teridin qıkkən bir taxma, halas; bu kixi pak sanalsun.

Paynəkbax tooqruluğ

⁴⁰ Əgər birkimning bexining tükliri qüxpər kətkən bolsa, u pəkət bir takır bax, halas; u pak sanalsun. ⁴¹ Əgər uning bexining tüki pexana təripidin qüxpər bolsa, u pəkət paynəkbax, halas; u yenilə pak sanalsun. ⁴² Lekin əgər uning takır bexi yaki paynək bexida kəzəqəq ak daqı kərünsə, undakta xu jarahət uning takır bexi yaki paynək bexidiki pesə-mahaw kesilining bir alamitidur. ⁴³ Kahin jarahıtgə səpselip karisun; əgər uning takır bexida yaki paynək bexida ixişik jarahət bolsa həmdə pesə-mahaw kesilining alamitidək kəzəqəq ak kərünsə, ⁴⁴ undakta u pesə-mahaw kesiligə giriptar bolojan adəm bolup, napak həsablinidu. Uning bexioja xundak jarahət qüxpər boloq, kahin uni mütlək «napak» dəp jakarlisun.

⁴⁵ Xundak jarahıti bar pesə-mahaw kesili bolojan kixi kiyimliri yırtıq, qaqları quwuk, burutsaklı yepiklik halda: «Napak, napak!» dəp towlap yürüxi kerək. ⁴⁶ Xu jarahıti bolojan barlıq künrlərdə u «napak» sanılıdu; u napak boloqka, ayrim turuxi kerək; uning turaloqası qedirgağın sirtida bolsun.

Kiyim-keqək, rəht yaki terə-hurumlarda pəyda bolojan «pesə-mahaw» kesili

⁴⁷ Əgər bir kiyimdə, məyli yungdin yaki kanaptin tikilgən bolsun uningda pesə-mahaw iz-deoji pəyda bolsa, ⁴⁸ yəni kanap yaki yungdin tokulojan rəhttə, ərrix yipida yaki arkək yiplirida bolsun, terə-hurumda yaki teridin etilgən hərkəndək nərsilərdə pesə-mahaw iz-deoji bolsa,

^{13:45} «qaqları quwuk» — yaki «bexi oquq».

^{13:45} Yioj. 4:15

^{13:47} «pesə-mahaw iz-deoji» — ibraniy tilida «pesə-mahaw yarisi».

^{13:48} «ərrix yipida» — yaki «təq yipi» — tokulmilarning boyioja tartilojan yipi.

«Lawiylar»

⁴⁹ xundakla kiyim-keqek yaki terə-hurumda, ərrix yip yaki arkak yiplirida, ya terə-hurumdin etilgən nərsilərdə pəyda boləjan iz-daoq yexilrak yaki kizloquq bolsa bu iz-daoq «pesə-mahaw iz-deoqi» dəp əkarılıp kahinoja kərsitsilsün.⁵⁰ Kahin daoqka səpselip karisun, andin iz-daoq pəyda boləjan nərsini yəttə küngiqə ayrim saklısun.⁵¹ U yəttinqi künü iz-daoqqa karap bakşun; iz-daoq qızıxkən kiyim-keqek, məyli arkak yipta yaki ərrix yipta bolsun, yaki terə-hurumda yaki terə-hurumdin etilgən nərsida bolsun, u kengiyip kətkən bolsa, bu iz-daoq qiritküq pesə-mahaw kesili dəp hesablinip, ular napak sanalsun.⁵² Xuningdək kahin ərrix yip yaki arkak yipida iz-daoq bolsa kiyim-keqek yaki terə-hurumdin etilgən nərsidə xundak iz-daoq bolsa ularnimu kəydürüwətsun; qünki bu qiritküq pesə-mahaw kesildidur. Mundak nərsilərin həmmisini otta kəydürütəkeraktır.

⁵³ Lekin kahin uningoja səpselip karioqanda, iz-daoq kiyim-keqaktiki ərrix yipta bolsun, arkak yipta bolsun, yaki terə-hurumdin etilgən nərsidə bolsun, iz-daoq kengəymigən bolsa,⁵⁴ undakta kahin deoqi bar nərsini yuyulsun dəp buyrup, ikkinqi ketim uni yəttə küngiqə saklısun.⁵⁵ Bu nərsə yuyulqandin keyin kahin yənə daoqka səpselip karisun; əgər uning rənggi əzgərmigən bolsa (gərqə kengiyip kətmigən bolsimu), u yənilə napaktur; sən uni otta kəydürürgin. Qünki məyli uning iz-deoqi iq yüzüda bolsun yaki tax yüzüda bolsun u qiritküq iz-daoq hesablinidu.

⁵⁶ Lekin əgər kahin səpselip karioqanda, mana, daoqning rənggi yuyulqandin keyin suslixip kətkən bolsa, u xu kışmini kiyim-keqaktin, ərrix yiptin yaki arkak yiptin blosun, yaki terə-hurumdin blosun uni yırtıp elip, taxliwətsun.⁵⁷ Əgər bu iz-daoq kiyim-keqəktə, məyli arkak yipta yaki ərrix yipta blosun, ya terə-hurumdin etilgən nərsidə kerünsun, bu kengiyidən bir-hil pesə-mahaw iz-deoqi dəp sanalsun; sən u qaplaxkan kiyim-keqəknə kəydürüwətəkin.⁵⁸ Lekin əgər iz-daoq kiyim-keqəktə blosun (ərrix yipida yaki arkak yipida blosun) yaki terə-hurumdin etilgən nərsidə blosun, yuyulux bilən qıkıp kətsə, undakta bu egin ikkinqi ketim yuyulsun, andin pak sanalsun.

⁵⁹ Pesə-mahaw kesiliningkidək iz-daoq pəyda boləjan yung yaki kanap rəhettin toğulojan kiyim-keqek (iz-daoq ərrix yipta yaki arkak yipta blosun) yaki terə-hurumdin etilgən nərsilər tooprısidiki əkanun-bəlgilimə mana xudur; buning bilən ularni pak yaki napak jakarlaxka bolidu.

Pesə-mahaw kesəlliridin paklinix bəlgilimiliri

14¹ Pərvərdigar Musaşa söz kılıp mundak dedi: —

² Pesə-mahaw boləjan kixi pak kılınidiojan künidə bəja kılıx kerək boləjan əkanun-bəlgilimə mana təwəndikidəktür: — U kahinməng aldioja kəltürülsün.³ Kahin qedirgahının taxkırıqə qıkıp, pesə-mahaw boləjan kixığa səpselip karisun; əgər pesə-mahaw boləjan kixi kesilidin sakayojan bolsa,⁴ Undakta kahin pak kılınidiojan kixığə pak, tirik kuxtin ikkini uningoja koxup kədir yaoqıqi, kizil rəht wə zofa kəltürüxkə buyrusun.⁵ Andin kahin kuxlarning birini ekin su əqilənojan sapal kozining üstdə boozuzlanglar dəp buyrusun;⁶ andin tirik kuxni bolsa, kahin uni kədir yaoqıqi, kizil rəht wə zofa bilən elip kelip, bu nərsilərin həmmisini tirik kux bilən birgə ekin suning üstdə boozuzlanojan kuxning kənioja qilisun,⁷ andin pesə-mahawdin pak kılınidiojan kixığə yəttə ketim sepxi bilən uni pak dəp jakarlisun; wə tirik kuxni dalaçşa əyup bərsun.

^{13:49} «...kiyim-keqek yaki terə-hurumda ... pəyda boləjan iz-daoq yexilrak yaki kizloquq bolsa bu iz-daoq «pesə-mahaw iz-deoqi» dəp əkarılıp kahinoja kərsitsilsün» — bu ayətlərdə tiləja elinojan «pesə-mahaw kesili»ning rəht-kiyimə yaki terə-hurumə yuxarı bəlkim adəmni hayran kəldürərlik ix boluxi mümkün. Bu toqrluluk «köxüməqə söz»imizi kərüng.

^{14:2} Mat. 8:4; Mar. 1:44; Luğa 5:14; 17:14

^{14:4} «kizil rəht» — yaki «kizil yip». «zofa» — birhil əsümlük; baxka bir ismi «lepəkgül».

^{14:5} «ekin su əqilənojan sapal kozining üstdə...» — yaki «ekin su üstdə tutup turuləjan sapal kozining üstdə...».

«Lawiylar»

«Pak қilinix»тiki yəttə kün

⁸ Pesə-mahawdin pak қilinidiojan kixi kiyimlirini yuyup, bədinidiki barlıq tükłerni qüxürüp, suda yuyunojandin keyin pak hesablinidu. Andin uningoja qedirgahıka kirixkə ijazət bolidu; pəkət u yəttə küngiçə eż qedirining texida turuxi kerək. ⁹ Yəttinqi künü u bədinidiki həmmə tükłerni qüxürsun; baxning qaq-sakalliri wə kəxini, yəni barlıq tükllirini qüxürsun; u kiyimli-rini yuyup eż bədinini suda yusun, andin pak bolidu.

Səkkizinqi künü

¹⁰ Səkkizinqi künü u ikki bejirim ərkək қoza bilən bir yaxka kirgən bejirim qixi қozidin birni, xuningdək bir afahning ondin üqigə barawər zəytun meyi iləxtürulgən esil un «axlıq hədiyə»ni, bir log zəytun meyini kəltürsun... ¹¹ Uni «pak» dəp jakarlaydiojan bu rəsim-ķaidini etküzidiojan kahin pak қilinidiojan kixini wə u nərsilərni jamaat qedirining kirix aqzida, Pərvərdigarning aldida hazır kilsun. ¹² Andin kahin ərkək қozilarıning birini elip itaətsizlik kurbanlıq kılıp sunup, uning bilən billə xu bir log zəytun meyinimu kəltürüp, pulanglatma hədiyə süpitidə Pərvərdigarning aldida pulanglatsun. ¹³ Қoza bolsa mukəddəs bir jayning iqidə gunah kurbanlıq bilən kəydürmə kurbanlıklär boouzlinidiojan jayda boouzlagsun; qünki itaətsizlik kurbanlıq bolsa gunah kurbanlıqo ohxax, kahinoja təwa bolup «əng mukəddəslərning biri» sanılıdu. ¹⁴

¹⁴ Kahin itaətsizlik kurbanlıkinin ənidin elip pak қilinidiojan kixinin ong կulikininq yumxikioja wə ong կolining qong barmikə bilən ong putining qong barmikiojımı sürüp koysun. ¹⁵ Andin kahin xu bir log zəytun meyidin elip, əzinin sol կolining alikinoja azojına կoysun. ¹⁶ Kahin ong barmikini sol կolidiki zəytun meyioja qılıp, Pərvərdigarning aldida yəttə ketim barmikə bilən səpsun.

¹⁷ Andin kahin կolidiki կalojan maydin elip, pak қilinidiojan kixinin ong կulikininq yumxikioja, ong կolining bax barmikioja wə ong putining bax barmikioja sürülgən itaətsizlik kurbanlıkinin ənidin üstigə sürüp koysun. ¹⁸ Sürüp bolup, kahin կolidiki exip կalojan mayni pak қilinidiojan kixinin bexiqə կoysun. Bu yol bilən kahin uning üqün Pərvərdigarning aldida kafarət kəltürudu. ¹⁹ Andin kahin gunah kurbanlıkını sunup, pak қilinidiojan kixini napaklığidin pak կilixka kafarət kəltürudu; ahirida u kəydürmə kurbanlıkni boouzlisun. ²⁰ Kahin kəydürmə kurbanlıq bilən axlıq hədiyəni kurbangahta sunsun. Bu yol bilən kahin uning üqün kafarət kəltürüp, u kixi pak bolidu.

²¹ Lekin u kəmbəqəlliğin xundak қilixka kurbı yətmisə, əzığə kafarət kəltürük üçün «pulanglatma hədiyə» süpitidə yalouz bir ərkək қozini itaətsizlik kurbanlıq kılıp kəltürsun, xuningdək axlıq hədiyə üçün bir əfahning ondin birigə barawər zəytun meyi iləxtürulgən esil un bilən bir log zəytun meyini kəltürsun. ²² wə eż əhwaliqə yarixa ikki pahtək yaki ikki baqqa elip kəlsun; biri gunah kurbanlıq üqün, yənə biri kəydürmə kurbanlıq üqün bolsun; ²³ səkkizinqi künü bularni əzinin pak қilimixi üçün jamaat qedirining kirix aqzıqə elip kelip, Pərvərdigarning aldida kahinning kəxiqə kəltürsun. ²⁴ Kahin itaətsizlik kurbanlıq kolidiojan ərkək қoza bilən xu bir log mayni elip, bularni pulanglatma hədiyə süpitidə Pərvərdigarning aldida pulanglatsun. ²⁵ Itaətsizlik kurbanlıq қilinojan ərkək қozini bolsa ezi boouzlisun; andin kahin itaətsizlik kurbanlıkinin ənidin azojına elip, pak қilinidiojan kixinin ong կulikininq yumxikioja, ong կolining bax barmikioja wə ong putining bax barmikioja sürsun. ²⁶ Andin

^{14:10} «bir log» — bəlkim təhminən bir letrning yerimi boluxi mumkin.

^{14:13} «mukəddəs bir jay» — muxu yərda mukəddəs jayning höylisini kərsitudu.

^{14:13} Law. 7:7

^{14:21} «kafarət kəltürük üçün ... yalouz bir ərkək қozini itaətsizlik kurbanlıq kılıp kəltürsun» — muxu yərda «itaətsizlik kurbanlıq»ning səwəb-məksiti enik kərünidu — kesəl bolovan kixi kesili tüpəylidin Hudaşa həqkəndək kurbanlıq yaki hədiya sunalma, xu wakittiki sunmiojan kurbanlıkları üçün Hudaşa kərzdar dəp hesablinidu. «Itaətsizlik kurbanlıq» bolsa bu kərzning ornida bolatti. Məsilən məzkur kitab, 5-bab, 14-19-ayətni kerüng.

«Lawiylar»

kahın maydin elip, sol қолining alıkınıoja azojina կuysun. ²⁷ Xundak կilip, kahın ong barmiki bilen sol қolidiki maydin Pərwərdigarning aldida yəttə ketim səpsun. ²⁸ Andin kahın ezi қolidiki maydin elip, pak қilinidiojan kixining ong կulikining yumxikıoja wə ong қolining bax barmiki bilen ong putining bax barmikıoja itaətsizlik kurbanlığining kenining üstigə sürsun. ²⁹ Xuning bilen Pərwərdigarning aldida uningoja kafarət kəltürükə kahın қolidiki mayning қaloqınıni pak қilinidiojan kixining bexioja կuysun; ³⁰ andin xu kixi eż կurbioja կarap pahtəktin birni yaki baqkidin birni sunsun; ³¹ eż կurbioja կarap, birini gunaň kurbanlıkj, yənə birini kəydürmə kurbanlık կilip axlık hədiyə bilən billə sunsun. Bu yolda kahın Pərwərdigarning aldida pak қilinidiojan kixi üçün kafarət kəltürirdi.

³² Өzidə pesə-mahaw bolojan, pak қilinixi üçün wajip bolidiojan nərsilərni kəltürükə կurbı yatməydiolan kixilər toorisiidiki կanun-బaглиимə mana xulardur.

Pesə-mahaw kesili başkan əylər toqrluluk

³³ Pərwərdigar Musa bilən Ҳarunoja mundak dedi: — ³⁴ — Silər Mən өzünglaroja miras կilip beridiolan Kanaan zemini oja kirgəndin keyin, Mən silər igə bolidiojan xu zemindiki bir eygə birhil pesə-mahaw yarisini əwətsəm, ³⁵ əyninig igisi kahınınning կexioja berip, uningoja buni məlum կilip: «Mening eyümgə waba yüksəkəndək kərünidu», dəp məlum կlixı kerək. ³⁶

Kahın bolsa: — Өydiki həmmə nərsilər napak bolmisun üçün mən berip bu wabaqə səpselip կaraxtin burun əyni bikarlanglar, dəp buyrusun. Andin kahın kirip eygə səpselip կarisun.

³⁷ U xu wabaqə səpselip կariojinida, mana əyninig tamlirioja waba daqlılıri yüksək jaylar kawak bolsa, həm yexiloja mayıl yaki kızozuq bolup, tamning yüzidin կenikräk bolsa, ³⁸ kahın əyninig ixikining aldioja qikip, ixikni yəttə küngiqa takəp koysun. ³⁹ Andin kahın yəttinqi künü yenip kelip, səpselip կariojinida, əyninig tamliridiki iz-daq kengiyip kətkən bolsa, ⁴⁰ kahın: — Waba yüksək taxlarnı qıkırıp xəhərninig sirtidiki napak bir jayqa taxliwetinglar, dəp buyrusun. ⁴¹ Xuning bilən birgə u əyninig iqining tət etrapini kirdorsun wə ular կirojan suwakni bolsa xəhərninig texidiki napak bir jayqa təküwətsun. ⁴² Andin ular baxka taxlarnı elip, ilgirkili taxlarning ornida koysun wə baxka һak lay etip, uning bilən əyni kaytidin suwisun.

⁴³ Əgər u taxlarnı qıkırıp, əyni kirdurup kaytidin suwatkandın keyin, eydə waba deoqi yənə pəyda bolsa, ⁴⁴ undakta kahın yənə kirip buning oja səpselip կarisun. Səpselip կariojinida, mana iz-daq eydə kengiyip kətkən bolsa, bu eygə yüksəkini qırıtküq waba bolidu; ey napak sanildi.

⁴⁵ Bu wəjidiin ular əyni, yəni yaqaq-tax wə barlıq suwikı bilən billə qüxürüp, həmmisini kətürüp xəhərninig sirtidiki napak bir jayqa taxliwətsun. ⁴⁶ Kimdəkim ey takəlojan məzgildə uningoja kirsə, u kəq kırğıqə napak sanildi. ⁴⁷ Əgər birkim ey iqida yatkan bolsa, kiyimlirini yusun; wə əgər birsi eydə ojizalanojan bolsa, umu eż kiyimlirini yusun. ⁴⁸ Lekin kahın kirip, eygə səpselip կariojinida ey suwaloqandan keyin waba uningda kengiyip kətmigən bolsa, undakta kahın əyni «pak» dəp jakarlısun; qünki uningdiki waba sakayqojan bolidu.

⁴⁹ Andin u əyninig pak қilinixi üçün ikki կux, kədir yaqıqi, kizil rəht bilən zofa elip kelip,

⁵⁰ կuxlarning birini ekin su կaqılanojan sapal kozining üstidə boozuzlisun; ⁵¹ andin u kədir yaqıqi, zofa, kizil rəht wə tirik կuxni billə elip kelip, bu nərsilərning həmmisini boozuzlanojan կuxning կenioja, xundakla ekin suoja qılıp, eygə yəttə mərtiwa səpsun; ⁵² bu yol bilən u əyni կuxning keni, ekin su, tirik կux, kədir yaqıqi, zofa wə kizil rəht arkılık napaklıqtın paklaydu.

⁵³ Andin u tirik կuxni xəhərninig sirtida, dalada koyup bərsun. U xundak կilip, ey üçün kafarət kəltürirdi; u ey pak sanildi.

^{14:35} «mening eyümgə waba yüksəkəndək kərünidu» — bu ayətlərdə tiləja elinojan «pesə-mahaw Kesili»ning əylərgə yüksəkxi bəlkim adəmni həyran kılaları ix boluxi mumkin. Bu toqrluluk «köxumqə söz»imizni körüng.

^{14:37} «...kawak bolsa» — yaki «tompiyip qıkıçan bolsa». Ibraniy tilidiki bu sez Mukəddəs Kitabta birlə ketim tepilidu.

^{14:50} «...ekin su կaqılanojan sapal kozining üstidə» — yaki «... ekin su üstidə tutup turulojan sapal kozining üstidə».

«Lawiylar»

⁵⁴ Bular bolsa hərhil pesə-mahaw jaraħiti, kakaq, ⁵⁵ kiyim-keqək wə əygə yükən pesə-mahaw wabası, ⁵⁶ teridiki qıkanlar, təmrətkə wə parkırak ak iz-daşlar tooprısidiki қanun-bəlgilimdir. ⁵⁷ Xu bəlgilimlər bilən bir nərsinən kəysi əhwalda napak, kəysi əhwalda pak bolidoşanlığını pərk etixkə kərsətmə berixkə bolidu; mana bu pesə-mahaw tooprısidiki қanun-bəlgilimdir.

Akma toopruluğ

15¹ Pərvərdigar Musa bilən Hərunoja söz kılıp mundak dedi: —

² Israillarоja mundak dənglər: — Hərkəndək ərkəkninən ez tenidin akma qıkışa xu kixi xu akma sawabidin napak sanalsun... ³ Akma qıkixtin boləjan napaklıq tooprısidiki həküm xuki, akımısi məyli tenidin ekip tursun yaxşı ekixtin tohittilojan bolsun, xu kixi yənilə napak sanalsun; ⁴ mundak akma boləjan kixi yatkan hərbir orun-kərpə napak sanilidu wə u kəysi nərsinən üstidə oltursa xu nərsimə napak sanilidu. ⁵ Kimki u yatkan orun-kərpigə təgsə, ez kiyimlirini yuyup, suda yuyunsun, andin kəq kirgüçə napak sanalsun. ⁶ Xuningdək kimki mundak akma boləjan kixi olturojan nərsidə oltursa ez kiyimlirini yuyup, suda yuyunsun wə kəq kirgüçə napak sanalsun. ⁷ Kimki akma boləjan kixininən tenigə təgsə, ez kiyimlirini yuyup, suda yuyunsun, wə kəq kirgüçə napak sanalsun. ⁸ Əgər akma boləjan kixi pak birsigə tükürsə, xu kixi ez kiyimlirini yuyup, suda yuyunsun, kəq kirgüçə napak sanalsun.

⁹ Kəysibir əgər-toğumning üstigə akma boləjan kixi minsə, xu nərsə napak sanalsun. ¹⁰ Kimki uning tegidə köyulojan nərsilərgə təgsə kəq kirgüçə napak sanilidu; wə kimki xu nərsilərnə ketürsə, ez kiyimlirini yuyup, suda yuyunsun, wə kəq kirgüçə napak sanalsun.

¹¹ Akma boləjan kixi əolini yumastın birkimə təkəzsə, xu kixi ez kiyimlirini yuyup, suda yuyunsun wə kəq kirgüçə napak sanalsun. ¹² Akma boləjan kixi sapal əqəmini tutup salsa, xu əqəm qekiyetilsun; yaqəq əqəm salsa suda yuyulsun..

«Akmidin paklinix» toopruluğ

¹³ Əqəniki akma bar kixi akma əhalitidin kütulsa, əzining pak kılınıxi üçün yəttə künni hesablaş etküzüp, andin kiyimlirini yuyup, ekin suda yuyunsun; andin pak sanilidu. ¹⁴ Səkkizinqi künü ikki pahtək yaxşı ikki baqqını elip, jamaət qədirinən kirix açıqıja, Pərvərdigarning aldiqə kəltürüp, kahinoja tapxursun. ¹⁵ Kahin ulardin birini gunah ərəbənlik üçün, yənə birini keydurmə ərəbənlik üçün sunsun. Bu yol bilən kahin Pərvərdigarning aldida uning akma boləjanlıqıja kafarət kəltüridu.

¹⁶ Əgər bir ərkəknin məniyi ezlükidin qıkıp kətkən bolsa, u pütün bədinini suda yusun, u kəq kirgüçə napak sanalsun. ¹⁷ Xuningdək adəmning məniysi kəysi kiyimigə yaxşı terisigə yuqup kalsas, suda yuyulsun wə kəq kirgüçə napak sanalsun.

¹⁸ Ər wə ayal kixi bir-birigə yekinlix xixi bilən məniyi qıkşa, ikkisi yuyunsun wə kəq kirgüçə napak sanalsun.

Ayal kixilərdiki akma kelix toopruluğ

¹⁹ Əgər ayal kixilər akma kelix əhalitidə tursa wə akımısi hun bolsa, u yəttə küngiqə «ayrim» tursun; kimki uningə təgsə kəq kirgüçə napak sanalsun... ²⁰ «Ayrim» turux məzgilidə, kəysi nərsinən üstidə yatsa, xu nərsə napak sanilidu, xundakla kəysi nərsinən üstidə olturojan

^{15:2} «...ərkəknin ez tenidin akma qıkşa...» — bu ayətlərdiki «ərkəknin teni» deyən söz kep yərlərdə əwrat, uyat yərlirini kərsididi.

^{15:12} Law. 6:21; 11:33

^{15:19} «akma kelix əhaliti» — bu ayətlərdə kərsilişlənən aqırıqların kəpinçisi əwrat, uyat yərliridiki əhalətənə kərsətsə kerək. «ayrim» — bu ayəttiki «ayrim» — ayrim solap koyulsun deyənni bildürməydi (məsləhət, 24-ayətni kərüng).

«Lawiylar»

bolsa, xu nərsimu napak sanalsun.²¹ Hərkim uning orun-kərpisigə təgsə eż kiyimlirini yuyup, suda yuyunsun wə kəq kirgüqə napak sanalsun.²² Hərkim u olturoqan nərsigə təgsə, eż kiyimlirini yuyup, suda yuyunsun wə kəq kirgüqə napak sanalsun.²³ Wə əgər birkim u yatkan yaki olturoqan jayda koyulqan birər nərsigə təgsə, kəq kirgüqə napak sanalsun.

²⁴ Əgər bir ər kixi xu əhalətiki ayal bilən birgə yatsa, xundakla uning hun napaklıqi xu ərgə yuqup əlsa, u yəttə küngiçə napak sanalsun; u yatkan hərbir orun-kərpimə napak sanalsun.

²⁵ Əgər ayal kixinining adət waktining sırtidimu birnəqqə küngiçə huni kelip tursa, yaki hun akımı adət waqtidin exip kətkən bolsa, undakta bu napak əkan ekip turqan künlirininə həmmisidə, u adət künliridə turoqandək sanalsun, yənə napak sanalsun.²⁶ Əkan kəlgən hərbir kündə u əkisi orun-kərpə üstidə yatsa, bular u adət künliridə yatkan orun-kərpilərdək həsablinidü; u əkisi nərsining üstidə olturoqan bolsa, xu nərsə adət künlirininə napaklıkjək napak sanalsun.²⁷ Hərkim bu nərsilərgə təgsə napak bolidü; xu kixi kiyimlirini yuyup, suda yuyunsun wə kəq kirgüqə napak sanalsun.

Ayal kixilərning həyizdin baxqa hun kelixtin paklinixi

²⁸ Ayal kixi əqan hun kelixtin sakaysa, u yəttə künni hesablap, ətküzüp bolqanda pak sanili. ²⁹ Səkkizinqi künü u ikki pahtək yaki ikki baqkını elip jamaət qedirining kirix aqzıqə, kahinning kexiqə kəltürsün. ³⁰ Kahin bularning birini gunah қurbanlıq üçün, yənə birini kəydürmə қurbanlıq üçün ətküzsun; bu yol bilən kahin uning napak akma ənidin pak boluxıq unaq üçün Pərvərdigarning aldida kafarət kəltüridü.

Hulasə

³¹ Silər muxu yol bilən Israillarni napaklıjedin üzüngərlər, bolmisa, ular napaklıkıda turiwerip, ularning arısında turoqan mening turaloju qedirimni bulqoxı tüpəylidin napak əhalitidə olüp ketidü. ³² Akma kelix əhalitidə bolqan kixi wə məniy ketix bilən napak bolqan kixi toqrisida, ³³ Xuningdək hun kelix künliridiki aqırıq ayal kixi toqrluluk, akma əhalətə bolqan ər wə ayal toqrluluk, napak əhalətiki ayal billə yatkan ər toqrluluk, kəlgən əqan-bəlgilimə mana xulardur.

«Kafarət künü»

16¹ Hərunning ikki oöli Pərvərdigarning aldioja yekinlixixi bilən olüp kətti. Ular olüp kətkəndin keyin, Pərvərdigar Musaqa söz kıldı.² Pərvərdigar Musaqa mundak dedi: — «Sən eż əkerindixing Hərunoja: «Sən olüp kətməslilik üçün pardining iqidiki mukəddəs jayşa koyulqan əhdə sandukining üstidiki «kafarət təhti»ning aldioja hər wakıt kəlmə», degin. Qünki Mən «kafarət təhti»ning üstidiki bulutta ayan bolimən.³ Hərun əng mukəddəs jayşa munu yol bilən kirsun: — Gunah қurbanlıq üçün bir yax torpak, kəydürmə қurbanlıq üçün bir koqqarnı kəltürsün;⁴ ezi mukəddəs kanap halta kəngləknı kiyip, ətlirini yapıdlıqan kanap ixtannımu kiyip, beligə bir kanap bələwəqni baqlap, bexiqə kanap səllini yeqəp kəlsun. Bular mukəddəs kiyimlər boloqka, kiyixtin ilgiri bədinini suda yusun..

15:24 «hun napaklıq» — ər-ayal billə yatkanda ayalning aditi tuyuksız kelip kelip, hun keni tasadipiyiliktin ər kixiqə tegip ketixini kərsitudu. Əgər ər kixi ayalning adət kərginini bilip turup uningçə yekinləxkən bolsa, undakta hər ikkisi (ayal kixi məjburlanmioğan bolsa, əlwəttə) Hudanıgə biwasita kərsitidioğan jazasıqə uqrayıdu (20:18ni körüng). Xübhisizki, Hudanıgə bi əmrədiki məksəti, ayal kixilərgə aynıng əng kiyin waqtida aram berixtin ibarət idi.

15:24 Law. 18:19

15:25 Mat. 9:20

16:1 Law. 10:1, 2

16:2 Mis. 30:10; Ibr. 9:7

16:4 «ətliri» — bu ayəttiki «ətliri» degən söz əwrət, uyat yərlirini kərsitudu.

«Lawiyalar»

⁵ U Israillarning jamaitidin gunah qurbanlik üçün ikki tekə, kəydürmə qurbanlik üçün bir qoqkarnı tapxuruwalsun. ⁶ Xuning bilən Hərən awwal gunah qurbanlik bolidiqan torpaknı sunup, ezi wə ez eyidikilər üçün kafarət kəltürüxi kerək. ⁷ Andin u ikki tekini elip, ularni jamaət qedirining kirix aozzining aldioja kəltürüp, Pərwərdigarning aldida turoqzsun. ⁸ Andin Hərən bu ikki tekə tooqrisida qək taxlisun; qəkning birini «Pərwərdigar üçün», yənə birini «azazəl üçün» taxlisun. ⁹ Hərən Pərwərdigaroja qək qüvkən tekini kəltürüp, gunah qurbanlik süpitidə sunsun. ¹⁰ Lekin «azazəl»gə qək qüvkən tekini bolsa, kafarət kəltürüxi üçün qelgə həydilixir, xundakla «azazəl»gə əwətılıxka Pərwərdigarning aldida tirik կaldurulsun. ¹¹ Andin Hərən gunah qurbanlikini, yəni ezi üçün bolqan torpaknı kəltürüp, ezi wə ez eyidikilər üçün kafarət kəltürüyüxkə eziqə gunah qurbanlik bolidiqan bu torpaknı boozuzlisun; ¹² Andin u Pərwərdigarning aldidiki kurbangahın elinojan qooj bilən tolqan bir huxbuydanni elip, ikki kollap yumxak ezelgən esil huxbuy ətir bilən toldurup, buni pərdining iqigə elip barsun; ¹³ andin huxbuy is-tütiki həküm-guwał sandukining üstdidiki kafarət təhtini կaplisun dəp, huxbuy-ni Pərwərdigarning həzuridiki otning üstigə կoysun; xuning bilən u elməydu. ¹⁴ U torpakning kənidin elip eż barmikı bilən kafarət təhtini xərk təripiga qeqip, kafarət təhtining aldiojimu eż barmikı bilən կandın elip, yəttə ketim səpsun. ¹⁵

¹⁵ Andin u həlk üçün gunah qurbanlik կilinidiojan tekini boozuzlisun; kənini pərdining iqigə kəltürüp, torpakning kənini kılıqandak kilsun, yəni uning kənidin elip kafarət təhtigə wə kafarət təhtining aldioja qaqsun. ¹⁶ U bu yol bilən mukəddəs jay üçün kafarət kəltürüp, uni Israillarning napaklikidin, həmmə itaətsizliklirini elip baridiojan gunahlıridin paklaydu wə xuningdək ularning napaklikı arısida turuwaṭkan jamaət qediri üqünmu xundak kafarət kilsun. ¹⁷ U kafarət kəltürüx üçün əng mukəddəs jayqa kırğəndin tartip uningdin qıkkuqə heqbir adəm jamaət qediri iqidə bolmışsun; bu yol bilən u ezi, eyidikilər wə Israilning pütükəl jamaiti üçün kafarət kəltüridü.

¹⁸ Andin u Pərwərdigarning aldidiki kurbangahka qikip, uning üqünmu kafarət kəltüridü; xuningdək torpakning kəni bilən tekining kənidin elip kurbangahning qərisidiki münggüzlərgə sūrsun; ¹⁹ u barmikı bilən կandın elip kurbangahning üstigə yəttə ketim səpsun; xuning bilən u uni Israillarning napaklikliridin paklap Hudaşa atap mukəddəs կildidu.

Gunaḥ qurbanlikı bolidiqan tirik tekə tooqruluk

²⁰ — Mukəddəs jay, jamaət qediri wə kurbangah üçün kafarət kəltürüp bolqandin keyin, u tirik tekini kəltürsun; ²¹ andin Hərən ikki կolini tirik tekining bexioja կoyup turup, uning üstidə turup, Israillarning barlık կəbihlikliri wə itaətsizliklirini elip baridiojan gunahlırini ikrar kılıp, ularni tekining bexioja artsun; andin uni yenida təyyar turidiojan bir adəmning կoli bilən qelgə əwətiwətsun. ²² Bu yol bilən tekə ularning həmmə կəbihliklirini eż üstigə elip, adəmzatsız qelgə ketidü. Xunga u tekini qelgə կoyuwətsun.

^{16:6} Ibr. 7:27,28

^{16:8} «Azazəl» — alimlar «azazəl» tooqruluk tət pikirdə bolup kəlgən: (1) bu isim «tekə» bilən «həyədəlmək» degen sezlərning birikmisi bolup, «həydiwətən tekə» degeni bildiridü; (2) «wayrana kiliç» yaki «elip taxlinix» degeni bildiridü; (3) tiki bir yar; (4) bir hil jin-alwastining ismi. Bizi birinqi yaki ikkinçi pikirge mayilmiz (ikkilisi toqra boluxi mumkin). «köxumqə sez»imizdə bu tooqruluk tohilimiz. Həq bolmijoanda tətinqi pikirni əng namuwapık dəp karaymiz; 23-bab wə «köxumqə sez»ni körüng.

^{16:14} «xərkij təripi» — sandukning aldi təripi. «kafarət təhtining aldiojimu» — bəlkim kafarət təhtining aldidiki yər yüzügo.

^{16:14} Law. 4:6; Ibr. 9:25; 10:4

^{16:18} «Pərwərdigarning aldidiki kurbangah» — (1) mukəddəs jaydiki «huxbuyağ» yaki (2) höylidiki kurbangahını kərsitidü. Biziñgqə, 20-ayattı sezlərдин (ibadət qedirining üç kişi üçün kafarət kəltürülənlikidin) karioqanda, mukəddəs jaydiki huxbuyağını kərsitixi mumkin.

^{16:21} «...ikki կolini tirik tekining bexioja կoyup turup» — iibraniy tilida: «ikki կolini tirik tekining bexioja կoyup eçirini artip,...»

^{16:22} ... Xunga u tekini qelgə կoyuwətsun» — bu ikki tekə tooqrisidiki təpsilatlar tooqruluk, «köxumqə sez»imiznimu körüng.

«Lawiylar»

Ahirki rəsmiyətlər

²³ — Andin Hərun jamaət qedirioqa kirip mukəddəs jayqo kirgən wakıttı kiygən kanap kiyimliri ni selip xu yerdə ularni koyup koysun. ²⁴ U mukəddəs yerdə eəz bədinini suda yuyup, eəz kiyimliri ni kiyip taxkırıqo qıkıp, əzinin kəydürmə kurbanlıq bilən həlkning kəydürmə kurbanlıqını sunup, xu yol bilən ezi wə həlk üçün kafarət kəltüridü. ²⁵ Xundakla u gunah kurbanlıqining meyini kurbangahta kəydürsun.

²⁶ «Azazəl»ga bekitilgən tekini elip berip koyuwətkən kixi eəz kiyimlirini yuyup, bədinini suda yuyup, andin qedirgahıqə kirixkə bolidü. ²⁷ Kafarət kəltürəx üçün keni əng mukəddəs jayqo elip kirlip, gunah kurbanlıq kılınoğan torpaq bilən gunah kurbanlıq kılınoğan tekini birsə qedirgahıning taxkırıqo elip qıkıp, ularning terisi, gəxi wə tezəklirini otta kəydürsun.. ²⁸ Ularnı keydürügən kixi eəz kiyimlirini yuyup, bədinini suda yuyup, andin qedirgahıqə kirixkə bolidü.

Omumiy bəlgilimlər

²⁹ — Mana bu silərgə bir əbədiy əkanun-bəlgilimə bolsun: — Hər yəttinqi ayning oninqi künidə silər eəz nəpsinglarnı tartip əzünglarnı təwən tutunglar wə həqkandak ix kilmangalar; məyli yərliklər bolsun yaki aranglarda turuwaṭkan Yaq, yurtluqlar bolsun xundak kiliçinglər kerək.

³⁰ Qünki xu künida silərni paklaxka silər üçün kafarət kəltürəlidü; Pərvərdigarning aldida silər həmmə gunahlırlıqlardın pak bolisilər. ³¹ Bu kün silərgə pütünləy aram alidioğan xabat künə bolup, nəpsinglarnı tartip əzünglarnı təwən tutisilər; bu əbədiy bir bəlgilimdir.

³² Kimki atisining ornida kahinlik yürgütüx üçün məsih kılınip, Hudaqə atap tikləngən kahin bolsa xu yol bilən kafarət kəltüridü. U kanaptin etilgən mukəddəs kiyimni kiyip turup, ³³ əng mukəddəs jay üçün kafarət kəltüridü; jamaət qediri bilən kurbangaħ üçünmu kafarət kəltüridü; kalojan kahinlər bilən barlıq həlkning jamaiti üçün həm kafarət kəltüridü.

³⁴ Bu bolsa silər üçün əbədiy bir bəlgilimə bolidü; xuning bilən Israillarnı barlıq gunahlıridin paklax üçün yilda bir kətim kafarət kəltürəp berisilər».

Xuning bilən Hərun Pərvərdigar Musaqa buyruqinidək əldədi.

Butpərəslikning aldini elix – toqra ibadət tooqruluk

17¹ Pərvərdigar Musaqa səz kılıp mundak dedi:

² Hərun bilən oqulları wə barlıq Israillarına mundak degin: — Pərvərdigar silərgə buyruqan həküm xuki: —

³⁻⁴ Israilning jəmətliridin boローン hərkəndək kixi kurbanlıq kilməkçi bolup, kala yaki koy yaki əqkini jamaət qedirining kirix aqzıda, Pərvərdigarning turaloju qedirining alidioğan, Pərvərdigarın atalojan kurbanlıq süpitidə yetiləp əpkəlməy, bəlkı qedirgahıning iqidə yaki taxkırıda boozulsa, uningdin akğan xu kixininə gədinigə artılıdu; bu adəm «kən təkkən» dəp, eəz həlkidin üzüp taxlinidü. ⁵ Bu həkümning məksəti Israillarning hazırlıkdə

^{16:27} Law. 6:23; Ibr. 13:11

^{16:29} «nəpsinglarnı tartip əzünglarnı təwən tutunglar» —ibraniy tilida birlərə səz bilən ipadilinidü. Yəhudiyyə ənənələri boyiąq bu ixlər roza tutuxni eəz iqığa alattı. «məyli yərliklər bolsun...» — «yərliklər» Kəanaan zemində tuqulmuş Israillarnı kərsitidü.

^{16:29} Law. 23:27

^{16:31} «pütünləy aram alidioğan xabat» —ibraniy tilida «xabatlarining xabatı».

^{16:32} «Hudaqə atap tikləngən kahin» — bax kahin, demək.

^{16:34} Mis. 30:10; Ibr. 9:7

^{17:3-4} «izahat» — bu ayat yənə «Israilning jəmətliridin boローン hərkəndək kixi kala, koy yaki əqkini qedirgahıning iqidə yaki taxkırıda boozulşap, jamaət qedirining kirix aqzıda, yəni Pərvərdigarning turaloju qedirining alidioğan kəltürəp Pərvərdigarın atap kurbanlıq süpitidə summiqən bolsa, undakta, akğan kən xu kixininə gədinigə artılıdu» dəp tərjimə kiliñidü. Bu tərjimini kollaydiqən pikirlərgə mayıl əməsizmiş. Qünki altı yüz ming aiilik hər künü əzliyi üçün (kurbanlıq üçün əməs) soyidioğan malni «qedirining kirix aqzıda» soyuxi hərgiz mumkin əməs. «Koxumqə səz»imizni kərung.

«Lawiylar»

dalada mal soyup қурбанлық қилинген орниңа, қурбанликларын жамаәт qedirining kirix аозыда Pərwərdigarning aldioja kəltürüp, kaһinioja tapxurup Pərwərdigarоja «inaқlıq қурбанликлари» süpitidə sunup booquzlxi üqündür. ⁶ Kaһin қанни elip jamaәt qedirining kirix аозынинг yenidiki Pərwərdigarning қurbangahining üstigə sepip, Pərwərdigarоja huxbuy kəltürüx üçün mayni kəydiürsun. ⁷ Xuning bilən ular əmdi burunkidək buzukluk kılıp tekə-jinlarning kəynidə yürüp, ularоja eз қурбанликларынı etküzüп yürmisun. Mana bu ular üçün dəwrdin-dəwrgiqə əbədiy bir balgilima bolsun.

⁸ Sən ularоja: — Israilning jəmətidin yaki ularning arisida turuwatkan yakı yurtluklardın biri kəydiürma қурбанлық yaki baxka қурбанлық etküzəmkqi bolsa, ⁹ uni Pərwərdigarоja atap sunux üçün jamaәt qedirioja kirix аозынинг aldioja kəltürmişə, u kixi eз həlkiliridin üzüп taxlansun» — degin.

Қан yeməslilik toqrluk

¹⁰ Əgər Israilning jəmətidin bolğan hərkəndək adəm yaki ularning arisida turuwatkan yakı yurtluklar қan yesə, Mən yüzümni қanıni yegən xu kixigə karxi kılımən, uni eз həlkidin üzüп taxlaymən. ¹¹ Qünki hərbir janiwarning jeni bolsa uning kənididur; Mən uni jeninqılar üçün қurbangah üstigə kafarət kəltürükə bərgənmən. Qünki қan əzidiki janning wasitisi bilən kafarət kəltüridi. ¹² Xunga bu səwəbtin Mən Israillaroja: — «Silərning həqbiringlər қan yeməslikinglər kerək, aranglarda turuwatkan yakı yurtluklarmu қan yeməslili kerək» — degənidim. ¹³ Əgər Israillardın biri yaki ularning arisida turuwatkan yakı yurtluklarning biri yeyixkə bolidiojan bir qarpay haywan yaki կuxni owlap, kənini teksə, uni topa bilən yepip կoysun. ¹⁴ Qünki hərbir janiwarning jeni bolsa, uning kənidin ibarəttur. Uning jeni kənida boloqaq mən Israillaroja: «Silər həqkəndək janiwarning kənini yemənglər, qünki hərbir janiwarning jeni uning kənididur; kimki uni yesə üzüп taxlinidu» — dedim.

Haywanlarning olükliki toqrluk

¹⁵ Kimdəkim elüp қalojan yaki yirtküqlər booqup titma-titma kılıwətkən bir һaywanni yesə, məyli u yərlik yaki yakı yurtluk bolsun eз kiyimlirini yuyup, suda yuyunsun wə kəq kirgüçə napak sanalsun; andin u pak bolidu. ¹⁶ Lekin u yaki kiyimlirini yumisa, yaki suda bədinini yu-misa, xu kixi eз қəbihlikining jazasını tartıdu.

Itaətmən həlk bolux — Mən'i қılınojan jinsiy munasiwətlər

18 ¹ Pərwərdigar Musaоja söz kılıp mundak dedi: — ² Sən Israillaroja mundak degin: — «Mən ³ bolsam Hudayinglar Pərwərdigardurmən. Silər ilgiri turojan Misir zeminidikidək ixlarnı қilmanglar wə yaki Mən silərnı elip baridiojan Qanaan zeminidikidək ixlarnı қilmanglar; ularning rəsim-adətlirida yürmənglər, ⁴ bəlkı Mening həkümlirimə əməl kılıp, kanun bəlgilimilirimni tutup xu boyiqə menginglər. Mən Hudayinglar Pərwərdigardurmən. ⁵ Silər qoқum Mening bəlgilimilirim bilən həkümlirimni tutuxungalar kerək; insan ularоja əməl kılıdiojan bolsa ularning səwəbidin һayatta bolidu. Mən Pərwərdigardurmən...»

—«Öz həlkidin üzüп taxlinix» — Hudaning Özi xu adəmning bexioja biwasitə jaza qüxüridiojanlığını kərsətsə kerək. Bizzinqə bu sezler (baxka sezler қoxulmojan əhwalda) Israillaroja: — «silər xu adəmni elümgə məhkum қilişinglər kerək» degenlik əməs.

^{17:6} Mis. 29:18; Law. 4:31

^{17:10} Yar. 9:4; Law. 3:17; 7:27; 19:26; Kan. 12:16,23; 1Sam. 14:33

^{17:11} «hərbir janiwarning....» — ibraniy tilida «hərbir ət igisim». ^{17:14} Yar. 9:4

^{17:15} Mis. 22:31; Law. 11:40; Öz. 44:31

^{18:5} «hayatta bolidu» — əhmİyatlılıq, həkkiyə rohiy һayatta.

^{18:5} Öz. 20:11,13; Rim. 10:5; Gal. 3:12

«Lawiylar»

⁶ — Heqkim əzигə yekin tuqkən bolqan ayalqa yekinlik kılıp əwritini aqmisun. Mən Pərvərdigardurmən.

⁷ Anangning əwritiga təqmə, bu atangning əwritiga təgkining bolidu; u sening anang bolqaqka uning əwritiga təgsəng bolmaydu.

⁸ Atangning ayalining əwritigimu təqmə, qünki xundak əqəmənən atangning əwritiga təgkəndək bolidu..

⁹ Sən aqa-singlingning, bir atidin bolqan yaki bir anidin bolqan, yaki xu əydə tuqulqan yaki baxka yerdə tuqulqan bolsun, uning əwritiga təqmə.

¹⁰ Sən ez oqlungning kizi wə yaki əqəmənən əqəmənən əwritiga təqmə; qünki ularning əwriti sən ezungning əwritidur.

¹¹ Sən atangning ayalining əqəmənən əwritiga təqmə; u atangdin tuqulqan, sening aqa-singling, xunga uning əwritiga təqmə..

¹² Sən atangning aqa-singlisining əwritigimu təqmə, qünki u atangning birtuqjinidur..

¹³ Sən anangning aqa-singillirining əwritigimu təqmə, qünki u anangning birtuqjinidur.

¹⁴ Atangning aka-inilirininq ayalining əwritiga təqmə; ularning ayallirioja yekinlik kılma; qünki ular sening hammangdur..

¹⁵ Sən keliningning əwritiga təqmə; u sening oqlungning ayali bolqaqka, uning əwritiga təgsəng bolmaydu..

¹⁶ Sən aka-inilirininq ayalining əwritiga təqmə; qünki bu ez aka-inilirininq əwritiga təgkəndək bolidu..

¹⁷ Sən bir ayalqa wə xuning bilən birgə uning əqəmənən əwritiga təqmə; xundakla uning oqlining kizi wə əqəmənən əqəmənən hotunlukka elip əwritiga təqmə. Ular bir-birigə yekin tuqkən bolqaqka, mundak ix pəsəndilikdər.

¹⁸ Sən ayaling həyət waktida, uning aqa-singlisini hotunlukka elip əwritiga təqmə. Undak əqəmənən hotununqoja kündəxlik azabını kəltürisən.

¹⁹ Sən bir ayalning adət kərüp napak turoqan waktida yekinlik kılıp əwritiga təqmə..

²⁰ Sən ez koxnangning ayali bilən zina kılıp ezungni uning bilən napak kılma..

²¹ Sən ez nəslingdin heqbirini Molək məbudiyoja atap ottin etküzsəng kət'iy bolmaydu. Əgər xundak əqəmənən Hudayingning namini napak kılqan bolısan. Mən Əzim Pərvərdigardurmən..

²² Sən ayallar bilən birgə bolqandək ər kixi bilən birgə bolma. Bu ix yirginqliktur..

²³ Sən heq həyət bilən munasiwət kılıp ezungni napak kılma; xuningdək ayal kiximu munasiwət kildurux üçün bir həywanning aldioja barmisun. Bu ix nijislikdər..

²⁴ Silər bu ixlarnı kılıp ezunglarnı napak kilmanglar, qünki mən silərning aldinglardın

^{18:7} «əwratka tegix» — jinsiy munasiwət etküzmək (ibraniy tilida «əwratni eqix») degen söz bilən ipadilinidü). Ibraniy tilida «anangning əwritini aqma, bu atangning əwritini aqkinin». Huda aldida ər-hotun bir tən bolqaqka, anisining əwritini eqix atisining əwritini aqkanıja barawərdur. Mundak əqəmənən anisioqumu, atisioqumu qong hərmətsizlik, əlwətə.

^{18:8} Law. 20:11; 1Kor. 5:1

^{18:11} «atangning ayali» — muxu yerdə egey anisi yaki atisining tokılıni kərsitidu.

^{18:11} Law. 20:17

^{18:12} Law. 20:19

^{18:14} Law. 20:20; Əz. 22:11

^{18:15} Law. 20:12

^{18:16} Law. 20:21

^{18:17} Law. 20:14

^{18:19} «adət kərüp» — ibraniy tilida «ayrim haləttə bolup» degen sözər bilən ipadilinidü.

^{18:19} Law. 20:18

^{18:20} Law. 20:10; Kən. 22:22; Yh. 9:5

^{18:21} «Sən ez nəslingdin heqbirini ... ottin etküzsəng kət'iy bolmaydu» — «ottin etküzsəng» insanı kurbanlıqları kərsətsə kerək.

^{18:21} Law. 20:2; Kən. 18:10; 2Pad. 17:17; 23:10

^{18:22} Law. 20:13

^{18:23} Law. 20:15,16

«Lawiyalar»

qıkıriwatkan taipilər bolsa xundak ixlarnı kılıp əzlirini napak kılajan ²⁵ wə zeminimu napak boləndur. Buning üçün Mən u zeminning əbəhlikini əz bexioja qüxürimən, xuningdək u zeminmu əzidə turuwatkanlarnı əsusup qıkıriwetidu.

²⁶ Lekin silər bolsanglar Mening bəlgilimilirim bilən həkümlirimni tutunglar; silərdin həqkim, məyli yərlik yaki aranglarda turuwatkan yaka yurtluq bolsun bu yirginqlik ixlardın həqbırını kılmsun. ²⁷ (qünki bu barlıq yirginqlik ixlarnı silərdin ilgiri xu zemində turojan həlk kılıp kəlgəqkə, zeminning əzi napak bolup əldi). ²⁸ Xundak kılıp zeminni napak kılışanglar, zemin əzi silərdin ilgiri əzidə turojan əllərni əsusup qıçaroqandək, silərnimə əsusup qıkıriwetidu. ²⁹ Qünki bu yirginqlik ixlarning hərkəndikini kılıquçı, — mundak kilmixlarnı kılajan hərkəndək kixi əz həlkə arisidin üzüp taxlinidu..

³⁰ Silər Mən silergə tapiliojinimoja əməl kılıxinglar zərürdür; — demək, silər əzünglardın ilgiri ətkənlər tutxan xu yirginqlik rəsim-kaidilərni tutup, əzünglarnı napak kılmaslikinglar kerək. Mən Hudayinglar Pərvərdigardurmən.

Hərhil bəlgilimilər wə həkümlər

19¹ Pərvərdigar Musaoja söz kılıp mundak dedi: —

²Sən Israillarning pütkül jamaitigə söz kılıp ularoja mundak degin: — «Mən Hudayinglar Pərvərdigar mukəddəs boləqəqkə, silərmə mukəddəs boluxunglar kerək..»

³ Silər hərbiringlər ananglar bilən atanglarnı izzətlənglər; Mening xabat künlimrimni bolsa, ularni tutuxunglar kerək. Mən əzüm Hudayinglar Pərvərdigardurmən..

⁴ Silər ərziməs butlaroja tayanmanglar, əzünglər üçün əyuma butlarnı yasimanglar. Mən əzüm Hudayinglar Pərvərdigardurmən..

⁵ Silər Pərvərdigar oja inaklıq kurbanlığını kəltürüxnı halisanglar, kobul kılınojudək yol bilən uni sununglar. ⁶ Silər uni sunojan künü wə ətisi u yeyilsün; üçinqi künigə əkaləjini bolsa otta keydürülsün.. ⁷ Əgər uningdin bir kismi üçinqi künü yeyilsə kurbanlıq haram hesablinip kobul kılınmaydu. ⁸ Kimki uningdin yesə əz gunahını əz üstigə alidu, qünki u Pərvərdigar oja atap mukəddəs kılınojan nərsini napak kıldı; undak kixi əz həlkidin üzüp taxlinidu.

⁹ Silər zemininglardıki həsulni yiojsanglar, sən etizingning bulung-puxkaklıriqıqə tamam yiojivalma wə həsulungdin əkaləjan wasangni teriwalımöjin.. ¹⁰ Üzüm talliringni pasangdiwatma wə üzüm talliridin qüxkən üzümlərnimə teriwalma, bəlki bularni kəmbəqəllər bilən musapirlar oja koyojin. Mən Əzüm Hudayinglar Pərvərdigardurmən.

¹¹ Silər ooprilik kilmanglar, aldamlılik kilmanglar, bir-biringlar oja yalojan səzlimənglər..

¹² Mening namim bilən yalojan kəsəm iqəmənglər, undak kilsang Hudayingning namini bulqaysan. Mən Pərvərdigardurmən..

¹³ Əz əxəngən oja zulum kılma, uningkini əzüngning kiliwalma.

^{18:26} Law. 20:22

^{18:29} «əz həlkidin üzüp taxlinidu» — 17-bab, 5-ayət wə uning izahatını körüng.

^{19:2} Law. 11:44; 20:7,26; 1Pet. 1:16

^{19:3} Mis. 20:12; 31:13; Law. 26:2

^{19:4} «ərziməs butlar» — ibraniy tilida «ərziməs ilahılar» degən sözlər bilən ipadilinidu.

^{19:4} Mis. 34:17

^{19:6} Law. 7:16

^{19:9} Law. 23:22; Kan. 24:19

^{19:11} Mis. 20:15

^{19:12} Mis. 20:7; Kan. 5:11

«Lawiylar»

Mədikarning həkkini keqiqə yeningda kəndurup kälma..

¹⁴ Gas kixini tillima, kor kixininə aldida putlixangoğlu nərsini köymə; bəlki əz Hudayingdin korkıkin. Mən Pərvərdigardurmən.

¹⁵ Həküm kılıojininglarda həq nahəklilik kilmanglar; namratkimu yan basmay, bayoimu yüz-hatirə kilmay, bəlki adillik bilən əz koxnang üstidin toqra həküm kılıoin..

¹⁶ Əz həlkinqning arisida gəp toxuoquqi bolup yürmə; koxnangning jenioja həqkandak ziyan-zəhmət yətküzə. Mən Pərvərdigardurmən..

¹⁷ Sən kənglüngdə əz kərindixingdin nəpratlınmigin; koxnangda gunaş bolsa sən uning səwəbədin bexinqoşa gunaş kəlip kəlməsləri üçün uningoşa tənbih-nəsihət bərgin..

¹⁸ Sən intikam almioğın wə əz həlkinqning nəsliga həq adawətmə saklimioğın, bəlki koxnangi ezungni seygəndək seygin. Mən Pərvərdigardurmən..

¹⁹ Silər Mening əkanun-bəlgilimilirimni tutunglar. Sən əz qarpayliringni baxka nəsillər bilən qepixturma, etizingoşa ikki hil uruk salmioğın, ikki hil iyiptin tokolojan kiyimni kiyəmə..

²⁰ Əgər bir ər kixi kiz-qokan bilən yetip munasiyat etküzsə, wə u baxka biri bilən wədiləxkən dedək bolsa, bu dedəkninq hərlük puli tapxurulmioğan bolsa, yaki uningoşa hərlük berilməgen bolsa, muwapiq jaza berilsun. Lekin kiz-qokan hər kiliñmioqaqka, hər ikkisi oltürülmisun..

²¹ Ər kixi bolsa əzininq itaətsizlik kurbanlığını jamaət qedirining kirix aqzining aldiqa, Pərvərdigarning aldiqa kəltürsün; itaətsizlik kurbanlığı bir köqkar bolsun. ²² Kahin u itaətsizlik kurbanlığı üçün kəltürgən koqçarnı elip uning sadir kılıojan gunahı üçün Pərvərdigarning al-dida kafarət kəltüridü; uning kılıojan gunahı uningdin kəqürülidü.

²³ Silər zeminoşa kirip hərhil yəydiojan mewilik dərəhlərni tikkən bolsanglar, mewilirini «hətnisiz» dəp karanglar; üq yiloqə bunı «hətnisiz» dəp karap uningdin yemənglər. ²⁴ Tətinqili yili ularning həmmə mewilirli Pərvərdigarə mədhijə süpitidə mukəddəs kılıp beqixlansun.

²⁵ Andin bəxinqi yıldın tartıp silər ularning mewiliridin yeyixkə baxlanglar. Xundak kilsanglar zemin məhsulatlırını silərgə ziyadə kılıdu. Mən Hudayinglar Pərvərdigardurmən.

²⁶ Silər kan qıkmıojan nərsini yemənglər. Nə palqılık nəjadugərlik kilmanglar..

²⁷ Silər bexinqlarning qekə-qərisidiki qaqnı qüxürüp dügilək kiliwalmanglar, sakalning uqyanlarını buzmganglar..

²⁸ Silər əlgənlər üçün bədininglərini zəhim yətküzüp tilmanglar, ezunglar oja həqkandak, gül-sürət qəkmənglər. Mən Pərvərdigardurmən..

²⁹ Sən kizingni buzukluk-pahixilikkə selip napak kilmioğın. Bolmisa, zemindikilər buzukluk-pahixilikkə berilip, pütkül zeminni əyx-ixrət kaplap ketidü.

³⁰ Silər Mening xabat künlirimni tutunglar, Mening mukəddəs jayimni hərmətlənglər. Mən Pərvərdigardurmən.

³¹ Jinkəxlər bilən sehrgərlərgə tayanmanglar, ularning kəynidin yürüp ezunglarnı napak kilmanglar. Mən ezym Hudayinglar Pərvərdigardurmən..

^{19:13} Qan. 24:14; Yak. 5:4

^{19:15} Qan. 1:17; 16:19; Pənd. 24:23

^{19:16} Mis. 23:1

^{19:17} Mat. 18:15; Luk. 17:3; Yuha. 2:9,11; 3:15

^{19:18} Mat. 5:39,43,44; 22:39; Luk. 6:27; Rüm. 12:19; 13:9; 1Kor. 6:7; Gal. 5:14; 1Tes. 5:15; 1Pet. 3:9; Yak. 2:8

^{19:19} Qan. 22:9,11

^{19:20} «muwapiq jaza berilsun» — bəlkim ər kixi dedəkninq iğisigə yaki uning bilən wədiləxkən kixığın jərimanə təlixi kerək.

^{19:26} «Silər kan qıkmıojan nərsini yemənglər» — kan yeyix əpsunqılık-jadugərlikning ayrılmış bir hissəsi bolatti.

^{19:27} Law. 21:5

^{19:28} Kan. 14:1

^{19:31} Law. 20:6

«Lawiylar»

³² Ak bax kixining aldida ornungdin tur, kərilarnı hərmət kılɔjin; Hudayingdin körkkin. Mən Pərwərdigardurmən.

³³ Bir musapir zemində aranglarda turuwatkan bolsa silər uningoja zulum kilmanglar,³⁴ bəlkı aranglarda turuwatkan musapir silərgə yərlik kixidək bolsun; uni əzüngni səygəndək səygin; qünki silərmə Misir zeminidə musapir bolqansılr. Mən Hudayinglar Pərwərdigardurmən.

³⁵ Silərnin həküm qıkırıxinglarda, uzunluk, eojirlik wə həjim əlqəxtə həeqkandaq naħəklik bolmisun;³⁶ silərdə adil taraza, adil taraza taxliri, adil əfəh kəmqını bilən adil hın kəmqını bolsun. Mən silərni Misir zeminidin qıkırıp kəlgən Hudayinglar Pərwərdigardurmən.

³⁷ Silər Mening barlıq kanun-bəlgilimilirim wə barlıq həkümlirimni tutup, ularoja əməl kilinglar; mən Pərwərdigardurmən.

Əlümgə layik gunahlar

20¹ Pərwərdigar Musaqa səz kılıp mundak dedi: —

²Sən Israillaroja sez kılıp mundak degin: — Əgər Israillarning biri wə yaki Israil zemində turuwatkan musapirlarning biri Molək butioja nəslining birini beoixlisa, uningoja ölüm jazasi berili kerək; zemindikilər uni qalma-kesək kilsun.³ Wə Mən Əz yüzümni bu kixığa karxi kılımən, qünki əzi ez əwladlırinin birini Molək butioja beoixlap mukəddəs jayimni passına kılıp, Mening namimni bulojojını üçün uni ez həlkidin üzüp taxlaymən.⁴ Əgər zemində turuwatçanlar ez nəslidin birini Moləkkə beoixlioqanda xu kixığa kəzlirini yumup, uning bilən kari bolmisa, xundakla uni əltürmişə,⁵ Mən Əzüm yüzümni u kixi bilən uning ailisiga karxi kılımən, uni wə uningoja əgixip buzukqılık kılıoqular, yəni Moləkning kəynidin yürüp buzukqılık kılıoqularning həmmisini ez həlkidin üzüp taxlaymən.

⁶Jinkəxlər bilən sehircərlərgə tayinip, ularning kəynigə kirip buzukqılık kılıp yürgüqilər bolsa, Mən yüzümni xu kixilərgə karxi kılıp, uni ez həlkidin üzüp taxlaymən.

⁷Xunga əzünglarnı pak kılıp mukəddəs bolunglar, qünki Mən Hudayinglar Pərwərdigardurmən.

⁸ Kanun-bəlgilimilirimni tutup, ularoja əməl kilinglar; Mən bolsam silərni mukəddəs kılıoqui Pərwərdigardurmən.

⁹ Əgər birkim ez atisi yaki anisini karojişa, ularoja ölüm jazasi berilmisə bolmayıdu; qünki u ez ata-anisini karojiójını üçün ez keni ez bexioja qüxkən bolidu..

¹⁰ Əgər birkim baxkısining ayali bilən zina kilsa, yəni ez koxnisining ayali bilən zina kilsa, zina kılıoqan ər bilən ayal ikkisi ölüm jazasını tartmisa bolmayıdu.

¹¹ Əgər birsi atisining ayali bilən yatsa, ez atisining əwritigə təgkən bolidu; ular ikkisi ölüm jazasını tartmisa bolmayıdu; ularning keni ez bexioja qüxkən bolidu..

¹² Birsi ez kelini bilən yatsa, ikkisi nijsilik kılıoqını üçün ölüm jazasını tartmisa bolmayıdu; ularning keni ez bexioja qüxkən bolidu..

¹³ Birsi ayal kixi bilən yatkandək ər kixi bilən yatsa ikkisi yirginqlik ix kılıoqan bolidu; ularoja

^{19:33} Mis. 22:21

^{19:36} «bir əfəh» — təhminən 2 kürə yaki 22 litr. «bir hın» — təhminən 3.6 litr.

^{19:36} Pənd. 11:1; 16:11; 20:10

^{20:2} Law. 18:21

^{20:5} «ez həlkidin üzüp taxlaymən» — bu ibarə adəttə adəmning Hudanıng biwasitə jazası bilən dunyadın juda kılınixinı kərsitidü.

^{20:6} Law. 19:31

^{20:7} Law. 11:44; 19:2; 1Pet. 1:16

^{20:9} Mis. 21:17; Pənd. 20:20; Mat. 15:4

^{20:10} Law. 18:20; Kan. 22:22; Yh. 8:5

^{20:11} «atisining ayali» — muxu yerdə egəy anisi yaki atisining tokilini kərsitidü.

^{20:11} Law. 18:8

^{20:12} Law. 18:15

«Lawiylar»

elüm jazasi berilmisə bolmaydu. Ez keni ez bexioja qüvkən bolidu..

¹⁴ Əgər birsi kizi bilən anisini koxup hotunlukka alsa pəsəndilik kılıqan bolidu. Ər bilən ikki ayal otta kəydürülsün. Xuning bilən aranglarda həq pəsəndilik ix bolmaydu..

¹⁵ Birsi bir həywan bilən munasiwət ətküsə, u elüm jazasını tartsun, həywannimu əlturünglər..

¹⁶ Əgər ayal xixi bir həywanning kəxioja berip munasiwət kıldursa, ayal bilən həywanning ikkisini əltürünglər; ez keni ez bexioja qüvkən bolidu.

¹⁷ Birsi aqa-singlisini, yəni atisidin yaki anisidin boloqan kizni elip, əwritigə təgsə wə bu kizmu uning əwritigə təgsə uyatlıq ix bolidu; xuning üçün ər-ayal ikkisi ez həlkinqing kez aldidin üzüp taxlansun; u ez aqa yaki singlisining əwritiga təgkəqkə, ez kəbihliki ez bexioja qüvkən bolidu..

¹⁸ Birsi adət kərgən aqrıq wəktida bir ayal bilən birgə yetip, uning əwritigə təgsə, undakta u uning kan mənbəsigə təgkən, ayalmu kan mənbəsini ekip bərgən bolup, ikkisi ez həlkinqin üzüp taxlinidu..

¹⁹ Sən ez anangning aqa-singlisi wə atangning aqa-singlisining əwritigə təgmə; qunki kimki xundak əilsə yekin tuoğlinining əwritigə təgkən bolidu; ular ikkilisining ez kəbihliki ez bexioja qüvkən bolidu..

²⁰ Birsi təqisining ayali bilən yatsa təqisining əwritigə təgkən bolidu; ikkilisi ez gunahını ez bexioja alıdu; ular pərzəntsiz əlidu..

²¹ Birsi aka-inisining ayalını alsə paskina bir ix bolidu. U ez birtuoqkan aka-inisining əwritigə təgkən bolidu; ular ikkilisi pərzəntsiz əkalidu..

Paklik, muküddəslik, itaətmənlik

²² Silər Mening barlık ənanın bəlgilimilirim bilən barlık həkümərimni tutup, buning oja muwapiq əməl kilingər; bolmisa, Mən silərnı elip berip turqozidiojan zemin silərnı կusup qıkırıwetidu..

²³ Silər Mən aldinglardın həydiwetidiojan əllərning rəsim-ķaidiliri boyiqə mangsanglar bolmaydu; qunki ular bu yirginqlik ixlarning həmmisini kılıp kəldi, wə xuning üçün ular Manga yirginqlik boldi.. ²⁴ Xuning üçün Mən silərge: «Silər ularning zeminini miras kılıp alisilər; Mən xu süt bilən həsəl akidiojan zeminni silərgə berimən», dəp eytənədəm; silərnı baxxa həlkələrdin ayrim kılıqan Hudayinglar Pərvərdigardurmən.. ²⁵ Xunga silər pak wə napak qarpaylarnı pərk etip, pak wə napak uqar-ķanatlarnı tonup, Mən silər üçün ayrip, napak kılıp bekitip bərgən janiwarlarning iqidin hərkəndik, qarpay yaki uqar-kanat bolsun yaki yerdə emiliyığı janiwar bolsun, ularning heqbiri bilən əzünglarnı napak kilmangalar.. ²⁶ Silər Manga has pak-muküddəs

^{20:13} Law. 18:22

^{20:14} «birsi kizi bilən anisini koxup hotunlukka alsa» — yaki «... birsi kizi bilən anisini koxup ular bilən zina kılıp yatsa...». «kotta kəydürülilik» — ular boquzlanqandan keyin, əlwətta. Bu jaza bolsa ularnı dəpnə kılınıx imtiyazidin möhərum kılıdu.

^{20:14} Law. 18:27

^{20:15} Law. 18:23

^{20:17} Law. 18:9

^{20:18} Law. 18:19

^{20:19} Law. 18:12,13

^{20:20} Law. 18:14

^{20:21} «....U ez birtuoqkan aka-inisining əwritigə təgkən bolidu; ular ikkilisi pərzəntsiz əkalidu» — 18-19-bablardada aqah kılıqan gunahlarning jazalırı 20-babta kərsitlənən bolup, bu jazalarning türli səkkiz hil: — (1) elüm jazası (naməlum yol bilən); (2) qalma-kesək kılıx (məsilən, 1-ayət); (3) «ez həlkinqin üzüp taxlinix» — Hudanıng bir xixini biwasita jazalap uni bu dunyadın juda kılıx; (4) «uning keni uning bexioja qüxiðü» — naməlum yol bilən Huda təripidin elüm jazası berilidü; (5) dəpnə kılınınm otta kəydürülük (boquzlanqandan keyin); (6) «həlkinqing kez aldidin üzüp taxlinix» — bu həlkinqing kez aldidə Huda təripidin naməlum yol bilən elüm jazasına tartılıx; (7) «ez gunahı ez bexioja qüvkən bolidu» — buningda, bəlkim Hudanıng xu xixiga biwasita muwapiq əmma naməlum bir jazanı qüxürüxi; (8) əvladsız əkalidurux.

^{20:21} Law. 18:16

^{20:22} Law. 18:26

^{20:23} Law. 18:3,30

^{20:24} Mis. 3:8

^{20:25} Law. 11:2; Kan. 14:4

«Lawiylar»

boluxunglar kerək; qünki Mən Pərvərdigar pak-mukəddəsturmən, silərni Manga has bolsun dəp barlıq əllərdin ayrim kılınmən.

Jinkəx-jadugərlərdin agah bolux toopruluq

²⁷ Jinkəx yaki sehırgər bolovan hərkəndək ər yaki hotun kixigə olüm jazası berilmisə bolmayıdu; həlkələr ularnı qalma-kesək kilsun; ularning keni ez bexioja qüxkən bolidu.

Kaḥinlarnı baxķuridiojan bəlgilimilər

21 ¹Pərvərdigar Musaqa səz kılıp mundak dedi: —

Sən kahinlər bolovan Hərunning oqullurıqa mundak degin: — bir kahin ez həlkining arisidiki əlgənlər wəjидin əzini napak kilmisun. ²Pəkət əzinin yekin tuqənlanlırı üçün — Anisi bilən atisi, oqlı bilən kizi wə aka-inisining elüki tüpəylidin əzini napak kilsa bolidu; ³xuningdək əgər aqa-singlisi ərgə təqməy pak kız əhalətə ezi bilən billə turuwatkan bolsa, uning elüki tüpəylidin əzini napak kilsa bolidu; ⁴qünki kahin ez həlkining arisida metiwar bolovaqka, əzini napak kılıp bulojimaslıkı kerək..

⁵Kahinlər bexini yerim-yata kılıp qüxürməsliki, sakilining uq-yanlırını həm qüxürməsliki, bədinigimu zəhim yətküüp tilmaslıkı kerək, ⁶bəlkə ular ez Hudasiqa mukəddəs turup, Hudasinin naminı bulojimaslıkı kerək; qünki ular Pərvərdigar ola atap otta sunulidiojan kurbanlıqlarını, ez Hudasinin nenini sunidu; xunga ular mukəddəs boluxi kerək.

⁷Ular bir ayalni ez əmrigə aloğanda paħixə ayalnimu, buzuk ayalnimu almaslıkı kerək wə eri əkyuwətən ayalnimu almışun. Qünki kahin bolsa ez Hudasiqa has mukəddəs kılınqan. ⁸U Hudayingning nenini sunqını üçün u sanga nisbətən mukəddəs dəp sanilixi kerək; qünki silərni mukəddəs kılınqan Pərvərdigar Əzüm mukəddəsturmən.

⁹Əgər bir kahinning kizi paħixilik kılıp əzini bulojıqan kilsa, ez atisini bulojıqan bolidu; u otta keydürülsün.

Bax kahin tooprulk bəlgilimilər

¹⁰Bexioja məsihləx zəytun meyi təkulgən, kahinlik kiyimlərni kiyixkə tikləngən, ez kerindaxlirining arisida bax kahin kılınqan kixi yalangbaş bolmuşun, kiyimlirinim yirtmişun;

¹¹U yənə həq olückə yekin laxmaslıkı kerək, hətta atisi wə yaki anisining elüklirining wəjидin əzini napak kılmaslıkı kerək.. ¹²U wəzipisidə turuwatkanda mukəddəs jaydin hərgiz ayrılmışın wə xuningdək Hudasinin mukəddəs jayini bulojimaslıkı kerək; qünki uning Hudasinin uni Əzığa has kılınqan «məsihləx meyi» uning bexida turidu. Mən Pərvərdigardurmən.

¹³U hotunalsa pak kizni elixi kerək; ¹⁴tul wə yaki ərdin əkyuwetilgən ayal wə yaki buzuk wə yaki paħixə ayal bolsa bularnı almaslıkı, bəlkə ez həlkidin bolovan pak kizni hotunlukka elixi kerək. ¹⁵Bolmisa u ez həlkining arisida ez urukını napak kılıdu; qünki uni mukəddəs kılınqan Pərvərdigar Məndurmən.

^{20:27} Kan. 18:10; 1Sam. 28:7

^{21:4} «qünki kahin ez həlkining arisida metiwar bolovaqka, əzini napak kılıp bulojimaslıkı kerək» — baxka birhil tərjimi: «qünki u (kahin) ez həlkə iqidə ayalning eri süpitidə əzini napak kılıp bulojimaslıkı kerək». Bu tərjimining mənisi: «u ayal tərənpinq uruk-tuqənlanlırinin olückliriga yekin kalmaslıkı, uningoja tagmaslıkı kerək».

^{21:10} «yalangbaş bolux» wə «kiyimlərni yirtix» — hər ikki hərikət matəm tutuxnıng birhil ipadisi idi. Bax kahinning alaħidə həm mukəddəs wəzipisi bolovaqka, hətta matəm ixliridimü hizmat orni wə burqidin ayrılmışlıkı kerək idi (11-12-ayətnimü körung).

^{21:11} «U yənə həq olückə yekin laxmaslıkı kerək,... olücklirining wəjидin əzini napak kılmaslıkı kerək» — birsi olückə təgsə «napak» dəp hesablanıqka, kahin bir olückə təgkən bolsa ez wəzipisini yüргüzməydiqan bolup kalidu.

«Lawiylar»

Kahinlar toqrisidiki yənə birnəqqə bəlgilimə

¹⁶ Pərvərdigar Musaçşa söz kılıp mundağ dedi: — ¹⁷ Sən Hərunoşa mundağ degin: — «Əwladtın-əwladkiqə sening nəslindin boローン birsi meyip bolsa, Hudanıng nenini sunux üçün yekin kəlmisun; ¹⁸ meyip boローン hərkəndək kixi hərgiz yekin kəlmisun — yaki kor bolsun, tokur bolsun, panak bolsun yaki bir əzasi yənə bir jüpidin uzun boローン adəm bolsun, ¹⁹ puti yaki koli sunuk bolsun, ²⁰ dok bolsun, parpa bolsun, kəzidə ak bolsun, kiqixkak boローン bolsun, təmrətkə başkan bolsun yaki urukdeni ezilgən hərkim bolsun»,

²¹ Hərun kahinning nəslidin boローン undak meyip kixılerning həqbiri Pərvərdigarqa atap otta sunulidiojan nərsilərni kəltürükə yekin barmışun; undak kixi meyiptur; u eż Hudasinə nənini sunuxka yekin kəlmisun. ²² Halbuki, u eż Hudasinə nənini, yeni «əng mukəddəs» wə «mukəddəs» hesablanıqan nərsilərning hər ikkisidin yesun. ²³ Pəkət u pardidin etüp iqtirisigə kirməslik yaki kurbangahkımı yekin barmaslık kerək; qünki u meyiptur; bolmisa, u Mening mukəddəs jaylırimni bulojojan bolidu; qünki ularni mukəddəs kiloquqi Pərvərdigar Əzümdurmən».

²⁴ Bu səzlərning həmmisini Musa Hərun bilən uning ooğulları wə Israillarning həmmisigə eytip bərdi.

Mukəddəs nərsilərdin kim bəhriyən bolidu?

22 ¹Pərvərdigar Musaçşa söz kılıp mundağ dedi: —

²Sən Hərun bilən uning ooğullarıja mundağ degin: — «Silər Israillarning Manga atiojan mukəddəs hədiyələrni ehtiyatqanlıq bilən bir tərəp kilinglar, bolmisa ular namimni bulojaxı mumkin. Mən Pərvərdigardurmən». ³ Ularqa mundağ degin: — «Silər hərbir dəwrlərdə, barlıq nəsillinglərin hərkəysisi Israillar Pərvərdigarqa atiojan pak nərsilərgə napak haləttə yekin laxsa, undak kixi Mening aldimdin üzüp taxlinidu. Mən Pərvərdigardurmən».

⁴ Hərunning nəslidin biri pesə-mahaw yaki akma kesili boローン bolsa, pak bolmioquqə mukəddəs nərsilərdin yemisun. Birkim elükninq səwəbidin napak boローン birkimgə wə yaki məniysi ekip kətkən kixigə tegip kətsə, ⁵ yaki adəmni napak kılıdiqan əmiligüqi janıwaroja təqsə yaki hərkəndək yüksüp kəlidiojan napaklıqı bar bir adəmgə tegip kətsə, (napaklıq nemidin boluxidin kət'iynəzər) ⁶ mundağ nərsilərgə təgkən kixi kəq kirgüqə napak bolup, mukəddəs nərsilərdin yemisun. U bədinini suda yusun ⁷ andin kün olturoqanda pak sanılıp, mukəddəs nərsilərdin yeyixkə bolidu; qünki bular uning ozukidur.

⁸ U ezlükidin elgən wə yaki yirtküqlər booupper kəyojan həywanni yeyix bilən əzini napak kilmisun. Mən Pərvərdigardurmən.

⁹ Ular Mening bu tapiliojanlırmı tutuxi kerək; bolmisa, buningə ihləssizlik kilsə, xu elüük tüpəylidin gunahkar bolup olidu; ularni mukəddəs kiloquqi Pərvərdigar Əzümdurmən.

¹⁰ Kahinlarqa yat boローン həqkəndək kixi mukəddəs nərsilərdin yemisun. Kahinning yenidiki musapir-mehman wə yaki mədikari bolsun ularmu mukəddəs nərsilərdin yemisun. ¹¹ Halbuki, kahin ezi pul qıkırıp setiwaloqan kül uningdin yeyixkə bolidu; xuningdək uning əyidə tuquluoqan kiximu uningdin yesə bolidu.

¹² Kahinning kizi yat kixigə təgkən bolsa umu «kətürmə hədiyə» süpitidə atalojan mukəddəs nərsilərdin yemisun. ¹³ Lekin əgər kahinning kizi tul bolup kəlip, yaki koyup berilip pərzəntsiz haləttə atisining əyigə yenip kelip, yax waqtidikidək olturoqan bolsa, undakta atisining taamidin yeyələydu; lekin həqbir yat kixi uningdin yeməslikli kerək..

^{21:20} «yarpa bolsun» — yaki «yigləp kəlojan bolsun».

^{22:4} Law. 15:2

^{22:8} Mis. 22:31; Law. 17:15; Əz. 44:31

^{22:12} «yat kixi» — muxu yərdə kahin bolmiojan kixini kərsitidu.

^{22:13} Law. 10:14

«Lawiyalar»

¹⁴ Əgər birkim bilməy, mukəddəs nərsilərdin yəp salsa, undakta u uningə xuning bəxtin birini қoxup, mukəddəs nərsining ezi bilən kahinoja կayturup bərsun.

¹⁵ Kahinlar Israillarning Pərvərdigarə atiojan nərsilərini buloqimaslıkı kerək; ¹⁶ bolmisa, həlk mukəddəs hədiylərdin yeyixi bilən, kahinlar həlkning gədinigə itaətsizlik gunahını yükləp կoyojan bolidu; qünki ularni mukəddəs kılıquqi Pərvərdigar Өzümdurmən».

Kəsəmgə baqkik kurbanlıq wə ihtiariy kurbanlıqlar

¹⁷ Pərvərdigar Musaqa sez kılıp mundaq dedi: — ¹⁸ Sən Hərən bilən uning oçulları wə Israillarning həmmisigə mundaq degin: — Əgər Israil jəmətindin biri wə yaki Israil zeminida turuwatkan musapirlarning biri eż kəsəmlirigə baqlık kurbanlıq yaki ihtiariy kurbanlığın sunup, Pərvərdigarə atap keydürmə kurbanlıq kilməkçi bolsa, ¹⁹ undakta u köbul kılınixi üçün bejirim ərkək kala, koy yaki əqkilərdin kəltürünglər. ²⁰ Əyibi bolmiojan bir janiwarnı sunuxunglar kerək; qünki xundak bolonu silər üçün köbul kılınmas.

²¹ Birsi kalılardın yaki uxxaq maldin eż kəsəmlirigə baqlık kurbanlıq yaki ihtiariy kurbanlığın sunup, Pərvərdigarə atap inaklık kurbanlıq kilməkçi bolsa, sunuləjan haywan köbul kılınixi üçün bejirim boluxi kerək; uning həqkandaq əyibi bolmisun. ²² Kor yaki aksak-qolak, qonak yaki yarisi yiringdap kətkən, təmrətkə başkan yaki qotur-qaka besip կalojan haywanlar bolsa — bularni Pərvərdigarə atap sunsanglar yaki bularni Pərvərdigarə atap kurbanlıq süpitidə kurbangahta otta kəydürsənglər bolmayıdu.

²³ Torpaq yaki koyning malum jüp əzasidin biri uzunraq ya kışka bolsa, mundaqlarnı ihtiariy kurbanlıq süpitidə ətküzəng bolidu, lekin kəsəmgə baqlık bolsa kurbanlıq üçün köbul kılınmas.

²⁴ Urukəni zəhimləngən, ezilib kətkən, yerilojan yaki piqilojan haywanni Pərvərdigarə atap kurbanlıq kilməngələr. Mundaq ixni eż zemininglardimu hərgiz kilməngələr.

²⁵ Hudayinglarning nenı süpitidə yaka yurtluq kixinin qolidin xundak haywanlardın həqkaysisini elip sunməngələr; qünki ular meyip boloqaqka, silər üçün köbul kılınmayıdu.

Baxka birnəqqə bəlgilimə

²⁶ Pərvərdigar Musaqa sez kılıp mundaq dedi: — ²⁷ Bir mozay, կoza yaki oqlak tuoqulsa yəttə küngiqə anisini əmsun; sakızinqi künidin baxlap Pərvərdigarə atap otta sunidənən kurbanlıq süpitidə köbul boluxka yaraydu.

²⁸ Məyli kala bolsun, koy bolsun, silər anisi bilən balisini bir kündə boozuzliməngələr.

²⁹ Silər Pərvərdigarə atap bir təxəkkür kurbanlıq sunmakçi bolsanglar, köbul kılınixka layik boləjan yol bilən sununglar. ³⁰ U sunuləjan künidə yeyilixi kerək; uningdin həqnemini atisiga kəldurmaslıqıngələr kerək. Mən Pərvərdigardurmən.

³¹ Silər Mening əmərlirimmi qing tutup, ularə qəməl kilingələr. Mən Pərvərdigardurmən.

^{22:15} «Kahinlar» — ibranı tilida «Ular». Kahinlar həlkning mukəddəs nərsilərdin yeməsligə məş ul idi (16-ayətni kərүng). Bəzi alımlar «ular»ni «həlk» dər tərjimə kılıdu.

^{22:16} «qünki ularni mukəddəs kılıquqi Pərvərdigar Өzümdurmən» — muxu yerdə «ularni» bəlkim kahinlarning ezlərini kərsitixi mumkin.

^{22:21} Qan. 15:21; 17:1

^{22:25} «Hudayinglarning nenı» — uningə xuningə atalojan türülük hədiyə-kurbanlıqlar. Muxu yerdə kezdə tutulujını haywanlardur.

— Baxka birhil tərjimi: «Hudayinglarning nenı süpitidə silər yaka yurtluq kixinin qolidin həq kurbanlıqni elip sunməngələr wə silər xundak haywanlar (meyip haywanlar) din həqkaysisini sunməngələr; qünki ular meyip boloqaqka, silər üçün köbul kılınmayıdu». Lekin bizninqə bu tərjimə toqra əməs; qünki Musaqa qüxtürulgən kanun boyiąq yaka yurtluqlar hətnə köbul kilsə, kurbanlıqlarını sunuxka bolattı. «silər üçün köbul kılınmayıdu» — muxu yerdə «silər» kurbanlıq sunoqan yaka yurtluknı eż iqtigə alıdu.

^{22:27} «anisini əmsun» — ibranı tilida «ana astida tursun».

^{22:30} Law. 7:15

«Lawiylar»

³² Mening mukəddəs namimni bulqımlıqlar, Mən əmdi Israillarning arısida mukəddəs dəp bilinimən. Mən silərni mukəddəs kılıqıqi Pərvərdigar bolup, ³³ Hudayinglar boluxka silərni Misir zeminidin qıkırıp kəldim. Mən Pərvərdigardurmən.

Huda Israiloqa bekitkən həyt-bayramlar

23¹ Pərvərdigar Musaoqa söz kılıp mundak dedi: — ²Sən Israillaroqa mundak degin: — Pərvərdigar bekitkən həytler, silər mukəddəs sorunlar bolsun dəp qakırıp jakarlaydiojan həytlimanı mana munulardur: —

³(altı kün ix-əmgək kilişsun; lekin yəttinqi künü «has xabat künü», mukəddəs sorunlar künü bolidu; u künü həqkandak ix-əmgək kilmangalar. Kəyərdila tursanglar bu kün Pərvərdigar oqa atalojan xabat künü bolidu).²

«Ətüp ketix həysi» wə «petir nan həysi»

⁴Silər bekitilgən künləri mukəddəs sorunlar bolsun dəp qakırıp jakarlaydiojan, Pərvərdigarning həytlimanı mana munulardur: — ⁵Birinqi ayning on tətinqi künü gugumda Pərvərdigar oqa atalojan «etüp ketix həysi» bolidu.³

⁶Xu ayning on bəxinqi künü Pərvərdigar oqa atalojan «petir nan» həysi bolidu; silər yəttə küngiqə petir nan yəysilər. ⁷Birinqi künidə silər mukəddəs yioqılıx kılıp, həqkandak ix-əmgək kilmangalar. ⁸Silər yəttə küngiqə Pərvərdigar oqa atap otta sunidiojan kurbanlıqları sunup turungular. Yəttinqi künidə mukəddəs yioqılıx bolidu; həqkandak ix-əmgək kilmangalar.

«Dəsləpki həsol» həysi

⁹Pərvərdigar Musaoqa söz kılıp mundak dedi: —

¹⁰Sən Israillaroqa mundak degin: — Silər Mən əzünglar oja təkdim kılıdiojan zeminoja kiriip, uningdin həsol yioqkininglarda, həsolunglarning dəsləpki pixkiniidin bir baqlamni kahinning kəxiqə elip beringlər. ¹¹Kahin silər üçün köbul boluxka uni Pərvərdigarning alidda pulanglatsun; uni pulanglatkən wəkət bolsa xabatning ətisi bolidu. ¹²Silər uni pulanglatkən kündə silər bir yaxka kirgən bejirim bir kozını Pərvərdigar oqa atap kəydürmə kurbanlıq süpitidə

23:2 «Pərvərdigar bekitkən həytler» — muxu ibarini tooprak bayan kilsək «Pərvərdigar bekitkən wəkət-pəsillər» degen bolidu. Bu «pasıl-wəkitlərinən kəpiñisi xadlinidiojan, huxal pəytər bolsimu, lekin «kafarat künü» undak kün əməs. «sorunlar» — muxu yərdə «sorun» (yaki «yioqılıx») degen söz «sorunoja qakırılıx» degen mənini bildirüdə. Naga qakırılıridur? Takitlinidiojan ix halkning jəm bolux əməs, balki «Hudanıng yenoja yioqılıxka qakırılıx»tin ibarəttür. Əməliyyətə, bəzi həytler wə xabat künləridə həlkəning həmmisi yioqılıp əməs, balki hərbər ailə «kəyərdə tursa», xu əy-qədirlərdə jəm bolup Huda bərgən aramdan bəhriman bolidu. Xundakla ular xu künəi Hudani seçinip, umingoja təxəkkür-mədhiyə käyturuxi mumkin, lekin bu ixlər mukəddəs kənunnda rəsmiyi bekitilgən əməs.

23:3 «has xabat kün» — ibranıy tilida «xabatlarning xabati» — məhsus aram alidiojan kün. «sorunlar» — muxu «sorunlar» degenning mənisi toopruluk 2-ayttiki izahatni kerüng. «habat kün» — muxu yərdə «habat kün»ning tiləsi elininixinə səwəbi bəlkim xuki, məlum bir həyt xabat künigə toopra kelip kəlojan bolsa, xu künidə oxhaxla ix kilmay aram elixi kerək idi.

23:3 Mis. 20:9; 23:12; Kan. 5:13; Luk. 13:14

23:4 «Pərvərdigarning həytli» — həytler toopruluk «Qəl.» 28-bab, «Kan.» 16:1-17nimü kerüng.

23:5 «gugumda» — ibranıy tilida «ikki kaq arılıkida» degen söz bilən ipadiñidu — Demək, kün petiwtəkən qəqdin karangoq qızılıqqa bolqan arılıktiki wəkət. «etüp ketix qəshəxə həysi» — bu həyt toopruluk «Misirdin qıkıx» 12-bab, bolupmu 13-ayat wə izahatini, xundakla «köxumqə söz» imizni kerüng.

23:5 Mis. 12:18; 23:15; Qəl. 28:16; Kan. 16:1

23:10 «həsolunglarning dəsləpki pixkiniidin bir baqlamni kahinning kəxiqə elip beringlər» — bu ayttiki həsol bolsa arpa həsol idti. Bu qıday həsolu keyin bolidu (16-ayat).

23:11 «uni pulanglatkən wəkət bolsa xabatning ətisi bolidu» — «etüp ketix» (birinqi ayning on tətinqi künü) həytininq ətisidin baxlap yəttə künliklə «petir nan həysi» bolidu. Yəhudiy ənənilirli boyiqə bu yəttə kün iqidə kəlgən xabat künininq ikkinqi künü «dəsləpki həsol həysi» bolidu.

«Lawiylar»

sununglar; ¹³ xuningça қoxup axlıq hədiyə süpitidə zəytun meyi iləxtürulgən esil undin bir əfahning ondin birini Pərvərdigar oja huxbu kəltürüsün dəp otta sununglar; buningça қoxup xarab hədiyə süpitidə xarabtin bir hənning təttin birini sununglar. ¹⁴ Silər Hudayinglar oja has boloşan bu hədiyəni sunidiojan kündin ilgiri yengi həsuldin həqnemini, nə nan nə կomaq nə kek bax bolsun yemənglər. Bu dəwrdin-dəwrgiqə silər üçün kəyərdə tursanglar əbədiy bir bəlgilimə bolsun.

«Həptilər həyti» – bəzida «orma həyti», «dəsləpki orma həyti» dəpmu atılıdu

¹⁵ Andin silər xu xabat künning ətisidin, yəni xu bir baqlamni pulanglatma hədiyə süpitidə sunoşan künning ətisidin tartip, yəttə həptə sananglar (ular toluk həptə boluxi kerək);

¹⁶ yəttingi xabatning ikkinqi künigiqə allik künni sananglar; andin Pərvərdigar oja atap yengi həsuldin bir axlıq hədiyə sununglar. ¹⁷ Əzüngular turuwatkan jaylardın pulanglatma hədiyə süpitidə esil undin bir əfahning ondin ikkisidə etilgən ikki nanni elip kəltürünglər; ular ekitkə selip etilgən bolsun; bular Pərvərdigar oja atalojan dəsləpki həsul hədiyəsi dəp hesablinidu..

¹⁸ Nandin baxka yənə bir yaxlıq yəttə bejirim kəza, yax bir torpaq wə ikki қoqkarnı kəydürmə kurbanlıq süpitidə Pərvərdigar oja atap sununglar; ular oja has axlıq hədiyələri wə xarab hədiyələrini қoxup, həmmisi Pərvərdigar oja huxbu kəltürüxkə sunulsun.

¹⁹ Buningdin baxka silər gunah kurbanlıq üçün bir tekini, inaklik kurbanlıq üçün bir yaxlıq ikki қozını kəltürünglər; ²⁰ kahin bularnı, yəni xu ikki қozını dəsləpki həsul nanlırioja қoxup pulanglatma hədiyə süpitidə Pərvərdigar alındıda pulanglatsun. Bular bolsa Pərvərdigar oja atalojan mukəddəs sanılıp, kahinoja təqsun. ²¹ Xu künü silər «bugün bizlərgə mukəddəs yioqılıx bolidu» dəp jakarlanglar; xu künü həqkandaq ix-əmgək kilmanglar. Bu silər üçün kəyərdila tursanglar əbədiy bir bəlgilimə bolidu.

«Həsul orux tooruluq bəlgilimə

²² Etizingning bulung-puqkaklırijojqə tamam yioqıwalmanglar, wə həsulungdin kalojan wasangni teriwalmiçin, bəlki bularnı kəmbəqəllər bilən musapirlar oja koyojin. Mən Əzüm Hudayinglar Pərvərdigardurmən.

«Kanay qelix həyti»

²³ Pərvərdigar Musa oja mundak dedi: — ²⁴ Sən Israillar oja mundak degin: —

Silər yəttingi ayning birinqi künı toluk aram elip, kanaylar qelinix bilən əslətmə yosunda həyt kiliq, mukəddəs sorunlarnı tütünglər. ²⁵ U kündə həqkandaq ix-əmgək kilmanglar; Pərvərdigar oja atap otta sunulidiojan bir kurbanlıq sununglar.

«Kafarət künü»

²⁶ Pərvərdigar Musa oja sez kiliq mundak dedi: —

²⁷ Yəttingi ayning oninqi künı bolsa kafarət künı bolidu; u kün silər üçün mukəddəs yioqılıx künı bolidu; xu künı nəpsinglarnı tartip əzünglarnı təwən tutup, Pərvərdigar oja atap otta sunulidiojan kurbanlıknı sununglar; ²⁸ U kündə həqkandaq ix-əmgək kilmanglar; qünki u bir

^{23:15} Kan. 16:9,10

^{23:17} «bular ... dəsləpki həsul hədiyəsi dəp hesablinidu» — bu həsul bolsa, buğday həsuli idi. «Dəsləpki həsul həyti»diki həsul bolsa arpa həsuli idi.

^{23:22} Law. 19:9; Kan. 24:19

^{23:24} «kanaylar» — yaki «burqilar» (koqkarning münggüzləri).

^{23:24} Qəl. 29:1

^{23:27} «kafarət künü» — ibraniy tilida «kafarətlər künı». «nəpsinglarnı tartip əzünglarnı təwən tutup, ...» — ibraniy tilida birlər sez bilən ipadilinidu. Yəhudiy ənənilirli boyiqə bu ixlar roza tutuxni ez iqiqə alattı. 16:29-31nimü körüng.

^{23:27} Law. 16:29,31; Qəl. 29:7

«Lawiylar»

kafarət künü bolup, xu kün əzünglar üçün Hudayinglar Pərvərdigar aldida kafarət қılıníxka bekitilgəndur.²⁹ Hərkim xu künü nəpsini tartmay əzini təwən tutmisa əz həlkidin üzüp taxlinidu.³⁰ Kimdəkim xu kündimu hərkəndək bir ix kılsa, Mən xu adəmni əz həlkidin üzüp taxlaymən.³¹ Xu künü həqkəndək ix kilmanglar; bu dəwrdin-dəwrgiqə silər üçün kəyərdə tursanglar bir əbədiy bəlgilimə bolidu.³² U kün silər üçün toluk aram alidiojan xabat künü bolidu; nəpsinglarnı tartip əzünglarnı təwən tutunglar. Xu ayning tokkuzinqı künü gugumdin tartip atisi gugumojqə xabat künigə riayə kılıp aram elinglar.

«Kəpilər həyti»

³³ Pərvərdigar Musaqa söz kılıp mundak dedi: —

³⁴ Sən Israillarə mundaq degin: — Yəttinqi ayning on bəxinqi künidin baxlap, yəttə küngiqə Pərvərdigarning «kəpilər həyti» bolidu.³⁵ Birinqi kündə mukəddəs yiojılıx bolidu; həqkəndək ix-əmgək kilmanglar.³⁶ Yəttə küngiqə Pərvərdigarə atap otta sunulidiojan kurbanlıq sununglar; səkkizinqi kündə silərgə mukəddəs yiojılıx bolidu; Pərvərdigarə atap otta sunulidiojan kurbanlıq sununglar. Bu ezi təntənlilik yiojılıx boloq, u künü həqkəndək ix-əmgək kilmanglar.

³⁷ Silər «mukəddəs sorunlar bolsun» dəp jakarlaydiojan, yəni Pərvərdigar bekitkən həytər mana xulardur. Xu sorunlarda silər hərkəysi künqə bekitilgini boyiqə, Pərvərdigarə atap otta sunulidiojan hədiyə-kurbanlıq, yəni kəydürmə kurbanlıq, axlıq hədiyə, baxka hərhlil kurbanlıqlar wə xarab hədiyələrnı sunisilər;³⁸ bulardin baxka, Pərvərdigarning xabat künərlərini tutisilər wə Pərvərdigarə atap qaləjan hədiyələringlarnı berip, kəsəm kurbanlıqlıringlarning həmmisini ada kılıp, ihtiyyari kurbanlıqlıringlarning həmmisini sunisilər.

³⁹ Silər əmdi zemindin həsul-məhsulatlını yiojip bolup, yəttinqi ayning on bəxinqi künidin baxlap yəttə kün Pərvərdigarning həyti etküzunglər. Birinqi künü toluk aram elix bolidu, səkkizinqi konidimu toluk aram elix bolidu.⁴⁰ Birinqi künü silər esil dərəhlərdin xah-putaklarnı qatap, yəni horma dərəhləri bilən koyuk yopurmaklıq dərəhlərning xahlırını kesip, erik boyidiki səqət qiwiklərini kırkıp Hudayinglar Pərvərdigar aldida yəttə kün ni xundak xad-huram etküzisilər.⁴¹ Silər hər yili bu yəttə künni Pərvərdigarə atiojan bir həyt süpitidə etküzunglər; dəwrdin-dəwrgiqə bu silər üçün əbədiy bir bəlgilimə bolidu. Silər həytni yəttinqi ayda etküzunglər.⁴² Yəttə küngiqə kəpilərdə turunglar. Israilda tuquluojanlarning həmmisi kəpidə tursun.⁴³ Buning bilən Mən Israillarnı Misir zeminidin qıkarojinimda, ularnı kəpilərdə turoquzojinimni əwladlıringlər bolidu. Əzüm Hudayinglar Pərvərdigardurmən.

⁴⁴ Xundak kılıp Musa Pərvərdigarning bekitkən xu həytliyini Israillarə bayan kıldı.

«Qiraqlıdan» wə «təkədim nan xırəsi toqrisidiki bəlgilimilər

24¹ Pərvərdigar Musaqa söz kılıp mundaq dedi: —

² Israillarə qıraqə həmixinə yenik turuxi üçün zəytundin sokup qıkırilojan sap mayni sanga elip kelixkə buyruqın.³ Hərun jamaət qedirining iqidə, həküm-guwaqlik sanduğuning uludidiki pərdinining sırtında hər keçisi etigəngiqə Pərvərdigarning aldida qiraqlarnı xundak

^{23:34} «yəttinqi ay» — ibraniy tilida «bu yəttinqi ay».

^{23:34} Mis. 23:16; Qəl. 29:12; Kən. 16:15

^{23:36} Yh. 7:37

^{23:39} «həsul-məhsulatlı» — muxu «həsul-məhsulatlı» axlıklär həm hərhlil mewə-qıwə məhsulatlını eż iqığa alidu.

^{23:40} «esil dərəhlərdin xah-putaklarnı qatap, ...» — ibraniy tilida «esil dərəhlərdin mewini qatap, ...».

^{23:42} «Yəttə küngiqə kəpilərdə turunglar, ...» — bu kəpilər yukiridiki xah-qiwiklardin yasılıxi kerək.

«Lawiylar»

pərləp tursun. Bu dəwrdin-dəwrgiqə silər üçün əbədiy bir bəlgilimə bolidu. ⁴ Hərun həmixə Pərvərdigarning aldida bu qıraqlarnı pak qıraqdanning üstigə tipiz koyusun..

⁵ Sən yənə esil buoqday unidin on ikki toqənqi ətkin. Hərbir toqəq bir əfahninq ondin ikkisigə barawər bolsun. ⁶ Andin sən Pərvərdigarning alidiki pak xırəning üstigə altidin ikki կatar kılıp tizoqin. ⁷ Hərbir katarning üstigə sap məstiki koyojin; xuning bilən ular Pərvərdigar oja atap otta sunulidiojan hədiyə, əslətmə nan bolidu.

⁸ Bularni u Israillar oqa wakalitən hərbir xabat künü Pərvərdigarning aldida tizsun; bu əbədiy bir əhəddidur. ⁹ Nanlar Hərun bilən uning oqullirioqa təwə bolidu; ular ularını mukəddəs jayda yesun; qünki bu nərsilər Pərvərdigar oja atap otta sunulujan nərsilər iqidə «əng mukəddəslərning biri» dəp sanılıp, Hərun oqa təwə bolidu; bu əbədiy bir bəlgilimidur..

Hudaning namioja kupurluk kılıx gunahining jazasi

¹⁰ Anisi Israiliy, atisi Misirlik bir oojul bar idi. U Israillarning arisioja bardı; u qedirgahıta bir Israiliy bilən uruxup kaldi. ¹¹ Ular soxukxanda Israiliy ayalning oqli kupurluk kılıp, Pərvərdigarning namini buloqap əkarıldı. Həlk uni Musanıng aldioja elip bardı. U kixinin anisining ismi Xelomit bolup, u Dan kəbilisidin boloqan Dibrining kizi idi. ¹² Xuning bilən ular Pərvərdigarning həküm buyruki qikkuqə u kixini solap koydı..

¹³ Andin Pərvərdigar Musa oqa səz kılıp mundak dedi: —

¹⁴ Əkarojiouqını qedirgahıning taxkırıoja elip qikqınglar. Uning eytkinini anglioqlanlarning həmmisi kollarını uning bexioja koyusun, andin pütükül jamaət bir bolup uni qalma-kesək kilsun.

¹⁵ Həmdə sən Israillar oqa mundak degin: — Əgər birkim əz Hudasini hakarətləp əkarısa əz gunahını tartıdu. ¹⁶ Pərvərdigarning namioja kupurluk kılıqan hərkəndək kixi əlümə məhəkum kılınsun; pütükül jamaət qoqum bir bolup uni qalma-kesək kilsun; məyli u musapir bolsun yaki yərlik bolsun, mukəddəs namoja kupurluk kilsə əltürülsün..

¹⁷ Əgər birsi baxka birsini urup əltürsə, u əlümə məhəkum kılınsun.

¹⁸ Birsi bir qarpayni əltürsə, uning üçün həywanni tələp, janqı-jan teləp bərsun.

¹⁹ Birkim əz koxnisini meyip kilsə, u ezzigə kəndək kılıqan bolsa, uning əzigmı xundak kılınsun. ²⁰ Birər əzasi sunduruwetilgən bolsa, uningmu sundurulsun; kezığə-kez, qixioja-qix nakar kılınsun; baxka kixini kəndək zəhimləndürən bolsa umu həm xundak kılınsun.

²¹ Kimdəkim bir qarpayni əltürsə, qarpay tələp bərsun; adəmni urup əltürən kixi bolsa, əlüm jazasiqə məhəkum kılınsun.

²² Silərdə birlərə əməkdaşlıq etməyi xərçəndən qızıl qızıl kılınsun; qünki Mən Hudayinglar Pərvərdigardurmən.

²³ Musa Israillar oqa xularını dedi; xuning bilən ular xu əkarojiouqını qedirgahıning taxkırıoja elip qikqıng, qalma-kesək kıldı. Xundak kılıp, Israillar Pərvərdigarning Musa oqa əmr kılıqınıdək kıldı.

^{24:3} «həküm-guwahlıq sandukı» — muxu yərdə «həküm-guwahlıq» Hudaning Israillə boylan tüp əmərlirini, xundakla uning Israıl bilən boloqan əhdisini kərsitidü; Hudaning mukəddəs mahiyiti wə harakteri xu əmərlərdə ayan kılınoqə, «həküm-guwah» dəpmə atılıdu. Okurmənlərgə ayankı, xu əmərlər əhədə sandukı iqidə saklaklıq tax tahtalar üstidə pütüklük idı. Xunga bəzidə sanduk «həküm-guwahlıq sandukı», ibadat qediri bolsa, «həküm-guwahlıq qediri» dəp atılıdu.

^{24:4} «pak qıraqdan» — yaki «sap altun qıraqdan».

^{24:6} «pak xırı» — yaki «sap altun xırı».

^{24:9} Mis. 29:32; Law. 8:31; 1Sam. 21:6; Mat. 12:4

^{24:11} «mukəddəs nam» — muxu yərdə ibraniy tilida «mukəddəs nam» əməs, pəkət «Nam» deyilidü. Demək, Pərvərdigarning nami (16-ayətni körüng).

^{24:12} «...Pərvərdigarning həküm buyruki qikkuqə...» — ibraniy tilida «...Pərvərdigarning aqziqə karap, u həküm qikarоjuqə...».

^{24:16} «mukəddəs nam» — muxu yərdə ibraniy tilida pəkət «Nam» deyilidü.

^{24:20} Mis. 21:24; Kən. 19:21; Mat. 5:38

«Lawiylar»

Zeminning «xabat yili»

25¹ Pərvərdigar Sinay teqida Musaoja söz kılıp mundak dedi: — **2** Sən Israillaroqa mundak degin: — Mən silərgə beridiojan zeminoja kirgininglarda u zeminning eziimu Pərvərdigaroja atap bir xabat aramini alsun.³ Sən altə yil etizingni terip, altə yil tallıq beoçingni qatap, ulardin həsullarını yioqkin; ⁴ əmma yəttinqi yili zeminning ezi üzün bir «xabatlıq aram» bolsun; u Pərvərdigaroja atalojan bir «xabat» həsablinidu. Xu yili sən etizingni terimaysən wə tallikingni qatimaysən. ⁵ Əzlükidin ünüp qıkkən həsulni ormaysən; wə qatalmiojan talliringning üzümlərini üzməysən; qunki xu yil zemin aram alidiojan yildur.

6 Həlbuki, zemin xabat yılıda qıçaroqan həsul həmminglar ozaq bolidu, yəni ezung üçün, kül-dediking üçün, mədikaring üçün wə seningkida turuwatkan musapır üçün, xuningdək mal-waraliring üçün ⁷ Wə zeminingdiki yawayı həyvanlar üçünmu ozuk bolidu; zeminning həmmə həsuli ozuk bolidu..

«Kanay-buroqa qalidiojan yili», yəni «azadlıq yili», «xadlıq yili»

⁸ Xuningdək sən yətə ketimlik xabat yilini, yəni yətə həssə yətə yilni sanıojın; yətə xabat yil künləri kırık tokkuz yil bolidu. ⁹ Xunqılıq wakıt etüp, yəttinqi ayda, ayning oninqi kün, kafarət künidə buroqa qelip sadasını yukarı qıçırısilər; kafarət künining eziidə silər pütkül zemininglarda burqining sadasını anglıtisilər.

¹⁰ Xu əllikinqi yilini silər mukəddəs dəp bilip, pütkül zeminda uningda barlıq turuwatkanlarning həmmisiga azadlıqnı jakarlixinglar kerək. Xu yil silərgə «azadlıq yili» bolidu, hərbiringlar ez yər-mülkürlüringlar oqa kaytisilər, hərbiringlar ez ailə-jəmətinglar oqa kaytip barisilər. ¹¹ Bu əllikinqi yili silərgə bir azadlıq yili bolsun; u yili həq nema terimaysilər, əzlükidin ünüp qıkkən həsulnimu ormaysilər wə qatalmiojan talliringlarning üzümlərinimə yioqmaysilər. ¹² Qunki bu azadlıq yili bolup, silərgə mukəddəs həsablansun; uning həsulini bolsa, etiz-dalılardın tepip həmminglar yəysilər.

Yər-mülük'lərning yanduruluxi

¹³ Azadlıq yili aranglardiki hərbir adəm ez yər-mülkigə kaytsun. ¹⁴ Silər koxnanglar oqa birnemə setip bərsənglər, yaki koxnanglardın birnemə setiwalşanglar, bir-biringlərni bozək kilmanglar. ¹⁵ Koxnangdin yəni setiwalşang, undakta «azadlıq yili»dən keyin etkən yillarning sanini həsablaş uningdin setiwellixing kerək; umu kəlojan yillarning sanıoja qarap, yərning keyinkı həsullirioqa asasən sanga setip bərsun. ¹⁶ «Azadlıq yili»qıqə bozən yillar kəprək bolsa, bahasını xuningoja muwapıq yukarı kətürisən; kəlojan yillar azrak bolsa, bahasını xuningoja muwapıq keməytsun. Qunki kəlojan yillarning həsulları qanqə bolsa, u xu boyiqə sanga setip beridu. ¹⁷ Silər bir-biringlərni bozək kilmanglar, bəlkı Hudayinglardın körkungular; qunki Mən bolsudum Hudayinglar Pərvərdigardurmən.

¹⁸ Silər Məning bəlgilimilirimni tutup, həkümlirimdə turup, xular oqa əməl kilinglar; silər xundak kılışangular, zemininglarda tinq-aman turisilər. ¹⁹ Xuning bilən zemin silərgə ez mewi-

^{25:2} Mis. 23:10

^{25:7} «... zeminingdiki yawayı həyvanlar üçünmu ozuk bolidu; zemining həmmə həsuli ozuk bolidu» — demək, (1) etiz-tallıking işisi ez yeridin əzlükidin ünüp qıkkən «tabiyyi həsul»ni oropak wə piqak bilən hərgiz almaslıkı kerək; (2) barlıq həlk xu «tabiyyi həsul»dən, xundakla hərhlil dərəhlərning mewisini wə zemindiki baxqə tabiyyi ozukluknı (kimning yeridə boluxidin kət'ynəzər) halıqanqə kol bilən üzsə bolatti; (3) hətta zemindiki yawayı həyvanlarmu uningdin bəhriyən boluxqə baxı: xuning üçün etiz astrapidiki qıt-qaxalarını ekip berixi kerək idi.

^{25:10} «Azadlıq yili» — əslidə ibraniy tilida «buroqa (qelix) yili» dəp atılıtti. Keyin, uning qüxənqisi tezla «azadlıq yili», «xadlıq yili» deéganga ezzərdi.

^{25:12} «xabat yili» — bu ix toqrisidiki bəlgilimilərni, 5-7-aytlərдин wə izahatlıridin kərüng.

^{25:14} «Silər koxnanglar oqa birnemə setip bərsənglər, yaki koxnanglardın birnemə setiwalşanglar» — bu ayəttiki «birnemə» xübhisizki yər-zeminişlərni yaki igilinkini kərsitudu (13-ayətni kərüng).

«Lawiyalar»

sini beridu, silər toyqudak yəp, uningda tinq-aman turisilər.

²⁰ Əgar silər: — Mana, bizgə terip həsulni yioqışka ijazət berilmisə, yəttinqi yili nemə yəymiz, dəp sorisanglar, ²¹ silərgə məlum bolsunki, altınqi yılıda üq yılning həsulini bərsun dəp, Mən üstünglaroja bərikitimni «qüix» dəp buyruymən. ²² Wə xundak boliduki, silər səkkizinqi yili teriysilər, əmma tokkuzinqi yilioqıqə exip kalojan kona həsuldin tehiqə yəysilər; xu tokkuzinqi yilioqıqə silər kona axlıktın yəysilər.

²³ Yər-zemin setilsa, mənggülük setilmisun, qünki zeminning ezi Meningkidur, silər bolsanglar Mening yenimdiki musapir wə mehman, halas. ²⁴ Silər igə bolidioqan pütkül zemində yər-zeminning igilirigə uni «kayturuwelix həkukü»ni yaritip berixinglar kerak. ²⁵ Əgar kerindaxliringlardın biri kəmbəqəlli xip, eż miras yerini setiwtəken bolsa, uning yekin tuoqını, yəni «həmjəmat xapaətqi»si kelip eż kerindixi satkan yərni kayturup setiwalısun. ²⁶ Əgar uning həq xapaətqi tuoqını bolmisa, lekin u yanduruwelixka kerəklik pulni tapalısa, ²⁷ Undakta satkınioğa ənqə yil bolqanlığını hesablap, azadlıq yilioqıqə kalojan yillar üçün setiwaloqan kixigə muwapiq pul berip, eż yerigə kaytsun. ²⁸ Lekin əgar u yanduruwelixka kerəklik pulni tapalmisa, ezi setip bərgən yər azadlıq yilioqıqə aloquinining kolidə tursun; azadlıq yili kəlgəndə yər yər setiwaloquqining kolidin qiksun, eż igisi eż yər-mülkügə kaytsun.

Setip bərgən eylər tooruluk

²⁹ Əgar birsi sepilliş xəhərning iqidiki bir turalıq oynı satkan bolsa, setip bir yil iqidə uni yanduruwelix həkukü bardur. Toluk bir yil tüğəp bolqoqə, yanduruwelix həkukü bardur. ³⁰ Lekin pütün yil iqidə yanduruwelinnmisa, sepilliş xəhərning iqidiki bu ey nəsildin-nəsilgə aloqan kixininə kolidə bolup, azadlıq yili kəlsimu yandurulmas.

³¹ Lekin sepilsiz kəntlərning eyliri bolsa zeminning etizliridək həsablinidu; ularni yandurup setiwalılı bolidu; azadlıq yili kəlgəndə əsl iğisining kolioja yandurulidu.

³² Lekin Lawiy xəhərliridə bolsa, Lawiyalar eż mirasi bolqan xəhərlərdiki eylirini halisa hərkəqan kayturuwelix həkukü bardur. ³³ Lawiylardın biri eylirini, yəni eż mirasi bolqan xəhərdiki bir oynı kayturuwelix həkukü bar bolsimu, lekin kayturup almiqan bolsa, undak əhwalda u azadlıq yili kəlgəndə yandurulidu; qünki Lawiy xəhərlirinə eyliri bolsa Lawiyarlarning Israillarning arisidiki mirasi bolidu. ³⁴ Xundak həm bularning xəhərlirinə qərisidiki etiz-yərliri bolsa, ularning əbədiy mirasi bolqajqa, setilsa bolmaydu.

Kərzələr wə ķullar tooruluk bəlgilimilər

³⁵ Sanga қoxna bolqan, kerindaxliringlardın biri kəmbəqəlli xip, eż jenini bağalmay kalsa, sən uni musapir yaki yurtluk mehmandək yeningda turquzup, uningdin həwər alojin. ³⁶ Sən uningdin əsüm wə yaki payda almiqin; sən Hudayingdin körküp, kerindixingni kexingda turuxka kyoqin. ³⁷ Pulungni uningoşa əsümgə bərmə, axlıkingnimu payda elix məksitidə uning qə etnə bərmigin.

^{25:25} «həmjəmat xapaətqi» — muxu sez ibraniy tilidiki «goel»ning tarjimisidur. Təwrattiki nuroqun yərlərə bu sez təplidü (masilən, «Ayup» 19:25ni wə izahatlı körüng). Bəzidə «həmjəmat kütküzəcəq» dəp tarjima kılınidu. Bu sez omuman birsiniñ məlum awariqlikə uqrıojinida, uningoşa tuoqçanlıq (həmjəmetlik) kilipli uni kütküzəx üçün bədəl tələydiqan kütküzəcəq tuoqçinini bildürdü.

^{25:26} «lekin u yanduruwelixka kerəklik pulni tapalisa» — ibraniy tilida «u» «uning koli» deyən söz bilən ipadilinidu.

^{25:32} «Lawiyarlarning xəhərlir» — Israil iqidə Lawiyalaroja alahidə has bolqan 48 xərə bar idi («Qəl.» 35-bab, «Yəxua» 21-babni körüng).

^{25:33} «Lawiylardın biri eylirini... kayturuwelix həkukü bar bolsimu,... u azadlıq yili kəlgəndə yandurulidu» — yaki «Əgar Lawiyardın biri baxqə birsidin (yəni baxqə bir Lawiy adəmdin) eż mirası bolqan xəhiridə bir oynı setiwalısimu, azadlıq yili kəlgəndə yandurulidu». Bu aynınlıq yəni baxqə tarjimiləri yaki xərhlili uqrıxi mümkün.

^{25:34} «... bularning xəhərlirinə qərisidiki etiz-yərliri ... setilsa bolmaydu» — bu etizlər ularning hususiy təəllükati əməs, bəlkı ularning «kollektiv» təəllükü idi.

^{25:36} Mis. 22:25; Kən. 23:18; Pənd. 28:8; Əz. 18:8; 22:12

«Lawiylar»

³⁸ Hudayinglar boluxka, Қанаан земинini silergə berixkə silerni Misir zeminidin qikirip kəlgən Hudayinglar Pərvərdigar Əzümdurmən.

³⁹ Əgər sanga қoxna bolajan ərindixing kəmbəoşəllixip, əzini sanga satsa, uni կuldək կulluk hizmitigə salmojin; ⁴⁰ bəlki u қexingda mədikar yaki musapirdək tursun; azadlıq yiliojqə sening hizmitingdə bolsun; ⁴¹ andin azad bolup əzi bilən balılıri қexingdin qikip, əz jəmətigə yenip berip, ata-bowlirining yər-mülkigə kaytsun.. ⁴² Qünki ular Mən Əzüm Misir zeminidin qikirip elip kəlgən kul-bəndilirim bolşaqqə, ularni կuldək setixkə yol koymanglar. ⁴³ Sən ularqa kattik kolluk bilən hojilik kilməsən, bəlki Hudayingdin korkqın..

⁴⁴ Lekin əzunggəkul yaki dedək almakçıı bolsang, ularni ətraptiki yat əllərdin xundak կulya dedək setiwalsang bolidu. ⁴⁵ Bulardin baxka, aranglarda olturak laxkan musapirlarning parzəntlirini wə xularning jəmatidin, yani silər bilən billə turuwatkan, zemininglarda tuqulqanlardın kullar setiwalsanglar bolidu; xuning bilən ular silərning mülküngler bolup əlidu. ⁴⁶ Silər muxularni əzunglardin keyinki balılırlarqa miras kılıp, ularqa mülük boluxka կaldursanglar bolidu; muxularni əbədgicə kul կilsanglar bolidu; lekin əz ərindaxliringlar bolajan Israillar arisida bolsa, bir-biringlarqa kattik kolluk bilən hojilik kilməslikinqler kerək.

⁴⁷ Əgər aranglarda olturuxluk bir musapir yaki yaka yurtluq beyiojan wə uningoja қoxna ərindixing kəmbəoşəllixip, əzini xu қoxna musapiroja wə yaki xu musapirning məlum bir əwladioja satsa, ⁴⁸ u setilqandın keyin uningda pul teləp hərlükə qikix əhəkəli əlidu; uning aka-ukilirining hərkəyisi uni hərlükə setiwalsa bolidu. ⁴⁹ Xuningdək uning taoqisi yaki taoqisining ooqı wə yaki jəmatidin bolajan hərkəysi yekin tuqkını uni hərlükə setiwalsa bolidu; yaki əzinin kürbi yətsə, pul berip əz-əzini hərlükə setiwalsa bolidu. ⁵⁰ Uni setiwalidiojan kixi uning hojisi bilən gəplixip setilqan yıldın tartip azadlıq yiliojqə կənqilik bolajanlığını hesablap, setiwelik bahasını yillarning sanioja қarap hesablisun; hərlük puli hesablxata կulning hojisi oqı ixləxkə kerək bolajan kalojan künlirining həkkı «mədikarning ixligən künliri»dək hesablansun.. ⁵¹ Azadlıq yilioja yənə heli yillar bolsa, xuni hesablap, setilqan pulning nisbiti boyiqə hərlük pulini hesablap bərsun; ⁵² Əgər azadlıq yilioja az yillar kalojan bolsa, uni hesab kılıp, kalojan kulluk yillirioqa muwapiq pulni yandurup bərsun.

⁵³ Bolmisa, kul xu hojisining yenida yillik mədikardək turuxi kerək; uning hojisi sening kəz aldingda uningoja kattik kolluk bilən hojilik kilmisun..

⁵⁴ Əgər kul yüksəriki yollar bilən hərlükə qikalmisa, azadlıq yili kəlgəndə əkoyup berilsən — u əlili bilən əkoxulup azad bolidu. ⁵⁵ Qünki Israillarning əzi Manga kul-bəndilərdür; ular Mən Əzüm Misir zeminidin qikirip kəlgən kul-bəndilirimdər. Hudayinglar Pərvərdigar Əzümdurmən.

Hudaqa itaətmən boluxning bəht-bərikiti, itaətsizlik kəltüradiojan bayli'apətlər

26¹ Silər əzunglar üçün heqkandaq but yasimanglar yaki əzunglarqa həq oyuma məbud yaki həykəl-tüwrüknü turoquzmanglar yaki ularqa bax uruxka oyulqan nəkixlik taxlarnı

^{25:39} Mis. 21:2; Kan. 15:12; Yər. 34:14

^{25:41} «andin կul azad bolup əzi bilən balılıri ... ata-bowlirining yər-mülkigə kaytsun» — «Mis.» 21:2-6-ayətlərdə berilgən bəlgilimilər boyiqə ibraniy kül altə yil ixləp bolqandın keyin azadlıqka əkoyup berilixi kerək. Lekin «azadlıq yili» uning ixləxkə kerək bolajan altə yil toxmayla kəlsə, xu yili u ailiyi bilən azadlıqka qikidu.

^{25:43} Əf. 6:9; Kol. 4:1

^{25:49} «...əzinin kürbi yətsə, pul berip əz-əzini hərlükə setiwalsa bolidu» — demək, hojayini yat əllik bolsa, «Mis.» 21:2-6-ayətlərdə «kul altə yil ixləp andin azad bolidu» degen bəlgilimə inawatlık bolmayıdu.

^{25:50} «... kalojan künlirining həkkı «mədikarning ixligən künliri»dək hesablansun» — demək, kalojan yillarıga mədikarning ix həkkı olqmı boyiqə pul hesablap telixi kerək.

^{25:53} «... uning hojisi sening kəz aldingda uningoja kattik kolluk bilən hojilik kilmisun» — demək, Yəhudiyələrin biri yaka yurtluq bir hojayının kəl astida kul bolup ixlisə, қoxna bolajan Yəhudiyə ərindaxliri uning əhalioja yetip, uningdin həvar elixi kerək.

«Lawiyalar»

zemininglarda hərgiz tiklimənglər; qünki Əzüm Hudayinglar Pərvərdigardurmən..² Mening xabat künlimi tutup, mukəddəs jayimoja ihlasmən bolunglar. Mən Pərvərdigardurmən..

³ Əgər silər menin bəlgilimilirimdə mengip, əmrlirimni tutup ularoja əməl kılışanglar,

⁴ Mən yeringlarning əz həsulini berip turuxioja, daladiki dərəhlərning mewisini qıkırxiyoja waktida yaməqlirliringlarnı yaqdurup turimən.⁵ Xuning bilən haman tepix waktı üzüm yioqış pəşlisiqə bolidu, üzüm yioqış waktı teriloju waktojiqə bolidu; silər neninglarnı toyunoquşa yəp, əz zemininglarda tinq-amən turisilər.⁶ Mən zeminoja aram-tinqlik ata kılımən, xuning bilən həqkim silərni korkıtmaydu, aramhuda yetip uhlaysılər; wəhxiy həywanlarnı zemin-din yokitımən, kiliqmu zemininglardin etməyən;⁷ silər düxmənliringlarnı kooqlaysılər, ular aldinglarda kiliqlinip yikilidu.⁸ Silərdin bəx kixi yüz kixini kooqlaydu, yüz kixi on mingni қaquridu; düxmənliringlər bolsa aldinglarda kiliqlinip yikilidu.⁹ Mən silərgə yüzümni қaritip, silərni pərzənt kərgüzüp kəpəytimən, silər bilən baqlıqan əhdəmni məzmut turozumən.

¹⁰ Silər tehiqə uzun saklanan kona axlıknı yəwatqınınlarda, yengi axlık qıkıldı; yengisi wəjidiñ konisini qıkırwetisilər.¹¹ Mən Əz makanimni aranglarda turozumən wə kəlbim silərdin nəprətlənməydu.¹² Mən aranglarda mengip silərning Hudayinglar boliman wə silər Mening həlkim bolisilər.

¹³ Mən silərni Misirda ularning külliri boluxtın hər kılıxka xu zeminidin qıçarojan Hudayinglar Pərvərdigardurmən; Mən boyunturukunglarning asarətlirini sundurup, kəddinglarnı tik kılıp mangçozdum.

¹⁴ Həlbuki, əgər silər Manga կulak salmay, bu əmrlərning həmmisigə əməl kilməy,,

¹⁵ bəlgilimilirimni taxlap, kəlblinglardin həkümlirimni yaman körüp, barlık əmrlirimni tutmay, əhdəmni buzsanglar,¹⁶ Mən mü bexinglaroja xu ixlarnı qüxürimənki, — Mən silərgə wəhimiə selip, kəzünglarnı kor kılıdiojan, jeninglarnı zəipləxtüridiqan sil-waba kesili, kezik kesilini bexinglaroja qüxürimən. Silər urukunglarnı bikar qeqip-teriysilər, qünki düxmənliringlər uni yəp ketidu.

¹⁷ Mən yüzümni silərgə karxi kılımən, xuning bilən silər düxmənliringlardin urulup қaqidiojan bolisilər; silərni eq kərgüqilər üstünglardin həkümranlıq kılıdu; həqkim silərni kooqlimisimu, қaçisilər..

¹⁸ Bulardın həq iibrət almay, bəlki Manga yənə կulak salmışanglar, Mən gunahlıringlar tüpəylidin silərgə bolovan jazani yəttə həssə eçırlitimən,¹⁹ küq-həywanglardın bolovan həkawurluqinglarnı sundurimən; asmininglarnı təmürdək kılıp, yeringlarnı mistək kiliwetimən;²⁰ əjir-japayinglar bikaroja ketidu, yeringlər həsul bərməydu, daladiki dərəhlərgə mewə qüxməydu.

²¹ Əgor yənilə Mən bilən karxi mangsanglar, xundakla Manga կulak salmışanglar, Mən gunahlıringlar oja layik bexinglaroja qüxidiojan waba-külpətlərni yənə yəttə həssə eçırlitimən.²² Aranglaroja silərni baliliringlardin juda kılıdiojan, qarpayıringlarnı yokitidiojan, silərni azlitidiojan yawayı həywanlarnı əwətimən; yol-koqiliringlar adəmzatsız qəldək bolup қalidu.²³ Silər bu ixlar arkılık iibrət-tərbiyə almay, bəlki yənilə Manga karxi

^{26:1} Mis. 20:4; Kan. 5:8; 16:22; Zəb. 97:7

^{26:2} Law. 19:30

^{26:3} Kan. 28

^{26:5} Law. 25:19

^{26:6} Ayup 11:18,19

^{26:8} Ya. 23:10

^{26:11} Əz. 37:26; 2Kor. 6:16

^{26:14} Kan. 28:15; Yioq. 2:17; Mal. 2:2

^{26:17} Pənd. 28:1

^{26:19} «... asmininglarnı təmürdək kılıp, yeringlarnı mistək kiliwetimən» — demək, asmandın həl-yeoğun qüxməydu həmdə bəlkim ularning dualıri asmandın yukirioja etməydu, yər susuz bolup intayın kattılıkxip bolidu.

«Lawiylar»

mangsanglar,²⁴ Mənmu silərgə karxi mengip, gunahınglar tüpəylidin bolovan jazanı yənə yəttə həssə eoqırılıtip, Mən Əzüm silərni urımən;²⁵ üstünglaroja əhdəmni buzolanlığın intikamını alidiqan kılıq qüxürimən; xuning bilən silər xəhərlərgə yiojiliwalisilər, Mən aranglaroja waba qüxürimən; xuning bilən silər düxmənlərning əqliqə qüxisilər.²⁶ Silərgə yələnqük bolovan axlıknı kürutuwetimən; on ayal bir bolup bir tonurda nan yekip, nanlarnı silərgə tarazida tartıp beridu, əmma buni yegininglar bilən toymasılər.

²⁷ Əgər bulardın həq ibrət almay, manga kulak salmisanglar, bəlkı manga karxi mangsanglar, ²⁸ Mənmu kəhr bilən silərgə karxi mangimən; Mən, yəni Mən Əzüm gunahlırlınlar tüpəylidin jaza-tərbiyini yənə yəttə həssə eoqırılıtip qüxürimən.²⁹ Xuning bilən silər oqulliringlarning gəxi wə kızlıringlarning gəxini yəysilər;³⁰ xundakla Mən kurbanlıq «yükiri jay»liringləni wəyran kılıp, «küñ tüwrük»liringlərni sundurup, elükliringlərni sunuk butliringlarning üstigə taxliwetimən; Mening əkbərim silərdin nəprətlinidu.³¹ Mən xəhərliringlərni wəyran kılıp, mukəddəs jayliringlərni harab kılıp, kurbanlıqlarıng huxbuylırını yənə purimaymən;³² zeminni əhalətkə elip barımən; uningda olturaklıxəkan düxmənliringlər bu əhəvalələ həyranuňas əkalidu.³³ Silərni əllərning arisoja taritip, kəyninglərin kılıqını suçurup kooqlaymən; xuning bilən zemininglər wəyran bolup xəhərliringlər harab kılınidu.³⁴ U wakıttı, silər düxmənliringlarning zeminə turuwatkininqlarda, zemin wəyrana bolovan barlıq künlərdə, zemin əz xabat künləridin səyünidu; u zamanda zemin dərwəkə aram elip əz xabatliridin səyünidu..³⁵ Əzı wəyrana bolup turojan barlıq künləridə u aram alidu, yəni silər uningda turuwatlıx xabat künləringlərdə həq almıqan aramni əmdi alidu.

³⁶ Aranglardın kutulup əhalənlər bolsa, ular düxmənlərning zeminləridə turojinida kəngüllirigə yürəkzadılık salımən, xuning bilən ular qüxkən bir yopurmakning xəpisini anglisa kılıqtın қaqqandək əqəmid; həqkim kooqlımisimu yikılıp qüxidu.³⁷ Gərqə həqkim ularni kooqlımisimu, dərwəkə kılıqtın yikılıloqandək ular bir-birinən üstigə putlixip yikılıdu; silərdə düxmənliringlərə karxi turojudək küq kalmayıdu.³⁸ Əllərning arisida əhalə bolisilər, düxmənliringlarning zemini silərni yep ketidü.³⁹ Aranglardın kutulup əhalənlər bolsa əz rəzillili tüpəylidin düxmənliringlarning zeminə zəiplixidu; wə ata-bowlirinə rəzillilikidimə yürüp, xular zəipləxkəndək ularnu zəiplixidu..

Gunahınlı ikrar kılıp nijat tepix

⁴⁰ Həlbuki, ular əzi kılıqan rəzillili bilən ata-bowlirinən sadir kılıqan rəzillikini, Manga yüz ərüp asiylik kılıqinini, xundakla ularning Manga karxi turup mangojinini boynıqə alidu,⁴¹ xuningdək Mening ularoja karxi mangojinimoja, xuningdək ularni düxmənlirinən əqliqə tapxurojinimoja ikrar bolidu. Xunga əgər u wakıttı ularning hətnisiz kəngli təwən kılınip, əz

^{26:24} 2Sam. 22:27; Zəb. 18:26-27

^{26:26} «silərgə yələnqük bolovan axlıknı kürutuwetimən; ...» — sözümüzə tərjimə kılıqanda «Mən silərning «nan hasa»qlarındı sunduruwtikimində, ...». «Yələnqük» deyən söz ibrani tilidə adəttə «tayak» yəki «hasa»nı bildürdü. Mumkinlilikli barkı, ədəmi zamanlıarda Yəhudi həlkə əz nanlılarını bir tayaqtə (zihə etküzgəndək) kətürüp mangatti. Omumən, mənisi bizning tərjimə kılıqinimizdək bolsa kerək.

^{26:29} Qən. 28:53; 2Pad. 6:28; Yio. 4:10

^{26:30} «yükiri jaylar» — Israfil wə Yəhuda uzundın beri taq qoqqılıri qatarlıq jaylarda hərhil butlaroja qokunup, hətta axlı jaylarda «insan kurbanlıq»larnı kılıp kələn («Əz.» 16:21, 20:28 katarlıqlarını kerüng). ««küñ tüwrük»liringlərni» — «küñ tüwrük»lər bəlkim küngə qoqunuxka munasiwtılık but-həyəkəllər boluxi mumkin. Baxka birhil tərjimisi: — «isirikdanlıringlərni».

^{26:30} 2Tar. 34:7

^{26:34} Law. 25:2

^{26:39} «ata-bowlirinən rəzillilikidimə yürüp, xular zəipləxkəndək ularnu zəiplixidu» — yəki «əzliridiki, xundakla ata-bowlirinən rəzillilikidə yürüp zəiplixidu».

^{26:40} «... Manga karxi turup mangojinini boynıqə alidu» — xu ayətning kiziq bir yeri xuki, uningda eniç haldə həlkinqən birlə qong rəzillili, birlə qong asiylikı kərsitligəndək turidu. Kəysi «birlə gunah» desək, jawab xübhisizki, Injilda tepilidü — u bolsımı, ez Kütközəquqi-Məsihini rət kılıxtın ibarət.

«Lawiylar»

қәbiһlikining jazasini қобул қilsa, ⁴² undaқta Mən Yaқup bilen бағlıojan əhdəmni yad қılıp, Ishäk bilen бағlıojan əhdəmnim wə İbraһim bilen бағlıojan əhdəmnim esimgə kəltürimən, zeminnim yad қılımən. ⁴³ Qünki zemin ulardin taxlinip, ularsız bolup harabə turojan waқitta, xabat künliridin səyünidü; ular bolsa өz қәbiһlikining jazasini қobul қılıdu; səwəbi dəl xuki, ular Mening həkümlirimni taxlidi, bəlgilimilirimni kəlbidin yaman kərgənidi.

⁴⁴ Həlbuki, xundak bolsimu, ular өz düxmənlirinining zeminida turojinida Mən ularni taxlimaymən yaki ularqa eqlük kilmaymən, xuningdək ular bilen бағlıojan əhdəmni buzmaymən, ularni yokatmaymən; qünki Mən Əzüm ularning Hudasi Pərvərdigardurmən.. ⁴⁵ Mən bəlkı ularni dəp, ularning Hudasi boluxka əllərning kezi aldida Misir zeminidin qıkırıp kəlgən ata-bowlirli bilen baғlaxkən əhdəmni esimdə tutımən. Mən Pərvərdigardurmən.

Hulasə

⁴⁶ Pərvərdigar Musani wasitə қılıp, Sinay teojida əzi bilen Israillarning otturisida bekitkən həkümlər, bəlgilimilər wə қanunlar mana xular idi.

Қoxumqə қisim — Қəsəm bilen Hudaqə atalojan kixilar toqruluk

27¹ Pərvərdigar Musaqə sez қılıp mundaқ dedi: —
² Sən Israillarqa mundaқ degin: — Əgər birsi pawkul' addə bir қəsəm қılıp malum kixinining jenini Pərvərdigarqa atıojan bolsa, undaқta xu kixiga sən bekitkən jenining қimmitining nərhi təwəndikidək bolidu; ³ Yexi yigirmə bilen atmixning arılıkida bolojan ər kixi bolsa, sən tohtitidiojan қimmiti mukəddəs jaydiki xəkəlning əlqəm birliki boyiqə bolsun; uning қimmiti əllik xəkəl kümüxkə tohtitilsun.. ⁴ Ayal kixi bolsa, aranglarda tohtitilojan қimmiti ottuz xəkəl bolsun. ⁵ Əgər yexi bəx bilen yigirmining arılıkida bolsa, ərkək üçün tohtitilidiojan қimmiti yigirmə xəkəl bolup, ayal kixi üçün on xəkəl bolsun. ⁶ Əgər yexi bir ay bilen bəx yaxning arılıkida bolsa, tohtitilidiojan қimmiti oouş bala üçün bəx xəkəl, kiz bala üçün üq xəkəl kümüx bolsun. ⁷ Əgər atmix ya uningdin qongrak yaxtiki kixi bolsa, tohtitilidiojan қimmiti ər kixi üçün on bəx xəkəl, hotun kixi üçün on xəkəl bolsun.

⁸ Əgər birsi tohtitilojan қimmitini tələxkə kürbi yətmisə, u əzini kahınınning aldida tək қılsun; kahin uning қimmitini bekitsun. Kahin қəsəm kılouqining əhwalıja karap uning қimmitini tohtitip bərsun.

Қoxumqə қisim — қəsəm üqün Hudaqə atalojan haywanlar toqruluk

⁹ Əgər birsi қəsəm қılıp Pərvərdigarqa kurbanlıq boluxka layik bolidiojan bir haywanni uning oja atıojan bolsa, undaқta xundak, haywanlar Pərvərdigarqa atap mutlək mukəddəs sanalsun;

¹⁰ haywan naqar bolsa uning orniqa yahxini yaki yahxining orniqa naqirini tegixixkə yaki orniqa baxkisini almaxturuxkə hərgiz bolmayıdu. Mubada atıoquçı u haywanning orniqa yəna bir haywanni yənggüxliməkqi bolsa, Awwalkisi bilen orniqa əkəlginining hər ikkisi mukəddəs

^{26:44} Kan. 4:31; Rim. 11:1,26

^{27:2} «sən bekitkən jenining қimmitining nərhi təwəndikidək bolidu» — xübhisizki, muxu yərdə «sən» bax kahin yaki bu ixtə maş'ul bolojan kahınını kərsitudu.

^{27:3} «mukəddəs jaydiki xəkəlning əlqəm birliki» — xübhisizki, pütkül əl üçün eżgərməs əlqəm bolsun dəp mukəddəs jayda saklaklık, mukim bekitilgən birnəqqə hil əlqəmlərin biri boluxi kerək. «Xəkəl» kümüxninq (yaki altunning) əlqəmi bolup, adattə 11.4 gram etrapıda boluxi mumkin. ... Uning қimmiti əllik xəkəl kümüxkə tohtitilsun» — iibraniy tilida «sən... uning қimmitini tohtitip bərgin» deyildi. Biz uni «...uning қimmiti ... tohtitilsun» dəp məjħul xəkildə alduk. Keyin ayətlərdimiz biz xu ibarini «məjħul xəkili» da ipadilidük.

^{27:9} «Pərvərdigarqa atap mutlək mukəddəs sanalsun» — demək, kurbanlıqlarqa layik bolojan haywanlar қəsəm bilen Hudaqə atalojan bolsa, keyin ularni pul tələp kəytuwelixkə həq bolmayıdu. U yaki kurbanlıq bolidu yaki Hudaqə wakalitən turojan kahin-lawiylarqa tegidu.

«Lawiylar»

sanalsun.¹¹ Əgər həywan Pərvərdigar ola atalojan қurbanlıqqa layik bolmaydi ojan bir «napak» həywan bolsa, undakta u həywanni kahinning aldiqa elip kəlsun; ¹² andin kahin ezi uning yahxi-yamanlıqioja қarap kimmitini tohtatsun; kahin kimmitini қanqə tohtatkan bolsa xundak bəlsun.

¹³ Əgər igisi pul tələp həywanni kayturuwlmaqqi bolsa, tohtitilojan kimmitigə yənə uning bəxtin birini қoxup bərsun.

Қəsəm üçün Hudaşa atalojan əylər toqruluk

¹⁴ Əgər birsi Pərvərdigar ola mukəddəs bolsun dəp əyini uningçə atap mukəddəs kilsa, kahin uning yahxi-yamanlıqioja қarap kimmitini tohtatsun; kahin uning kimmitini қanqə tohtatkan bolsa, xu kimmiti inawotlik bolidu. ¹⁵ Keyin əgər əyni atiqoju kixi uni kayturuwalmaqqi bolsa, u tohtitilojan kimmitigə uning bəxtin birini қoxup bərsun; andin əy yənə uning bolidu.

Қəsəm üçün Hudaşa atalojan yər-etizlər toqruluk

¹⁶ Əgər birsi ez mal-mülki bolojan etizlikning bir kismini Pərvərdigar ola atap mukəddəs kilsa, kimmiti uningoja қanqılık uruk terilidiojanlıqioja қarap tohtitsun; bir homir arpa uruki ketidiqan yər bolsa, kimmiti əllik xəkel kümüxkə tohtitsun. ¹⁷ Əgər birsi «azadlıq yılı»din tar tip ez etizlikini mukəddəs kilsa, sən қanqə tohtatsang xu bolsun. ¹⁸ Lekin əgər birsi «azadlıq yılı»din keyin ez etizlikini mukəddəs kılıqan bolsa, kahin kelidiqan azadlıq yiliojıqə қanqılık yillar қalolanlıqını hesablap kimmitini tohtatsun. Ətüp kətkən yillara қarap toluk bahadin muwapiq pul keməytilsun.

¹⁹ Əgər birsi ez etizlikini mukəddəs kılıqandin keyin pul tələp uni kayturuwalmaqqi bolsa, u sən tohtatkan kimmitigə yənə uning bəxtin birini қoxup bərsun; xuning bilən etizlik uning ez əz əqlija kaytidu.

²⁰ Əgər u pul berip etizlikni kayturuwləmiojan bolsa yaki baxka birsigə setip bərgən bolsa, keyin xu etizlikni kayturuwelixinə bolmaydu. ²¹ Bəlkı azadlıq yılı kəlgəndə etizlik «igisigə kayturulidioqanda» u mutlak beqixlanojan yərgə ohxax, Pərvərdigar ola atap mukəddəs kiliñip, miras həkükü kahinçə etidu.

²² Əgər birsi setiwalojan əmma ez mirasi bolmiojan bir parqə yər-etizni Pərvərdigar ola atap mukəddəs kılıqan bolsa, ²³ kahin azadlıq yiliojıqə қalqan yılni hesablap, kimmitini tohtatsun. Andin u künü xu kixi tohtitilojan kimmitini Pərvərdigar ola mukəddəs kılıqan nərsə süpitidə kəltürsun. ²⁴ Lekin azadlıq yılı kəlgəndə, etizlik kimdin elinojan bolsa, xu kixigə, yəni əslidiki igisigə kayturup berilsun.

²⁵ Sən tohtitidiojan barlıq kimmatlər bolsa həmixə mukəddəs jaydiki xəkəlning əlqəm birlikı boqıqə hesablansun; bir xəkəl yigirmə gərahıka barawər bolidu..

^{27:16} «Etizlikni Pərvərdigar ola atap mukəddəs kılıx» — bu ix bəlkim etizlikni Hudanıg wəkilliri, yəni kahin-lawiylar ola tapxurux idi; xundak bolsa, ular xu etizlikning paydisini yilmu-yıl alalayıttı; yaki bolmisa atiqoju kixi ezi kahin taripidin tohtitilojan pullini biwasita kahin-lawiylar ola tapxurux. «homir» — «homir»ning əsliy monisi «exək kətürəligüdük yük» bolup, təhminən 220-300 litr.

^{27:17} «... sən қanqə tohtatsang xu bolsun» — bu ayəttiki «sən» xübhisizki, əyni wakittiki kahinni kərsitudu. «azadlıq yılının tar tipi» hesablıqın baha bolsa qöküm yukiriki 16-ayot boyığə қanqə homir uruk qeqiliđiojan bolsa, uning əllik həssisi (toqırıraq, 49 həssisi) bolojan xəkəl bolidu, deqan kərsətəmə bilən hesablinidu. 18-19-ayatta baxka əhwalalar kərsitlidü.

^{27:20} «... yaki baxka birsigə setip bərgən bolsa,...» — «yaki» degənning baxka bir hil tarjimisi: «birak». «baxka birsigə setip berix» — bəlkim ixtiyət həkükünü baxka birsigə setix. Bəzi xərəqilər muxu yərnı «baxka birsigə satqıqı»ni etizlikkə məs'ul kahinni kərsitudu, dəp kərə.

^{27:21} «mutlak beqixlanojan yərgə ohxax» — «mutlak beqixlanojan» ibraniy tilida «hərəm» deqan söz bilən ipadilinidu. Bu söz adətə Hudaşa mutlak atalojan nərsining həqkandak adəmgə təwə bolmaydiqanlıqını bildürdü. Gahı əhwalda «hərəm» dəp bekitilgən (Hudaşa mutlak atalojan) nərsilər pütünləy wəyran kılınixi kerək.

^{27:25} Mis. 30:13; Qəl. 3:47; Əz. 45:12

«Lawiylar»

Tunji tuqulojinini Hudaqa bədəl tələp կայturuwelix

²⁶ Lekin qarpayning tunji balisi tunji bala bolqanlıki səwəbidin əslidinla Pərwərdigarоja atılıdiqan bolqaqka, kala bolsun, կoy-eqkə bolsun həqkim uni «Hudaqa atap» mukəddəs kilmisun; qünki u əslidə Pərwərdigarning idи. ²⁷ Əgər u napak bir haywandin tuqulojan bolsa, igisi sən tohtatkan kimmətkə yənə uning bəxtin birini koxup berip, andin əzигə կայturuwalsun; lekin əgər igisi uni əzigə կայturuwalmaymən desə, bu haywan sən tohtatkan kimmətkə setilsun..

Pərwərdigarоja mutlək atalojan nərsilər toqrluluk

²⁸ Əgər birsi Pərwərdigarоja ez melidin, adəm bolsun, haywan bolsun yaki miras yeri bolsun, Pərwərdigarоja mutlək atiqojan bolsa, undak nərsə hərgiz setilmisun yaki bədəl tələx bilənmü կաyturulmisun. Pərwərdigarоja mutlək atalojan hərnərsə bolsa «əng mukəddəslərning biri» hesablinip, uningoja has bolidu. ²⁹ Əgər bir adəm Hudaqa mutlək has atalojan bolsa, undakta uning üçün bədəl berilip, կաyturuwelinixka hərgiz bolmaydu; u qokum əltürülüxi kerək..

«Ondin bir» exrä bolqan nərsilərni կաyturuwelix toqrluluk

³⁰ Yer-zemindin qıkkən həmmə həsulning ondin biri bolqan exrä bolsa, yərning danlık ziraətliri bolsun yaki dərəhlərning mewisi bolsun, Pərwərdigarningki bolidu; u Pərwərdigarоja mukəddəs kılınoqandur. ³¹ Birsi ez exriliridin məlum birnərsini bədəl berip կաyturuwalmakçı bolsa, u xuning oja yənə uning kimmətinining bəxtin birini koxup berip, կաyturuwalsun.

³² Kala yaki կoy-eqkə padisidin elinidiojan exrä bolsa padıqining tayıki astidin etküzülgən haywanlardın hər oninqisi bolsun; Pərwərdigarоja atılıp mukəddəs kılınoqını xu bolsun.

³³ Həqkim uning yahxi-yamanlıqoja karimisun wə yaki uni almaxturmisun; əgər uni almaxturmımən desə, Awwalkisi bilən ornioja almaxturulojan hər ikkisi mukəddəs sanalsun; u hərgiz bədəl təltip կաyturuwelinmisun.

³⁴ Pərwərdigar Sinay teoında Musaqa tapilojan, Israillarоja tapxurux kerək bolqan əmrlər mana xular idi.

^{27:26} Mis. 13:2; 22:29; 34:19; Qel. 3:13; 8:17

^{27:27} «...igisi sən tohtatkan kimmətkə yənə uning bəxtin birini koxup berip,...» — bu ayəttiki «sən» xübhisizki, əyni waqtılıki kahınını kərsitidü. «... bu haywan sən tohtatkan kimmətkə setilsun» — «Mis.» 34:19-20-ayətnimü kerüng. Birinci bəlgilimə qəl-bayawanda bolqan wakıtta inawətlik idi, bu ikinci bəlgilimə bolsa zeminoja kirkəndin keyin inawətlii bolatti.

^{27:28} Yə. 6:18; 7:13-26.

^{27:29} «eltürülüxi kerək» — Huda Ozi bir nərsini «bu Manga «hərəm» (mutlək atalojan) bolsun» degən bolsa, adətə xu nərsə yirginqlik bolup, əhalətkə layik idi. «Hərəm» degən söz «yoxkitx kerək bolqan» degən mənidə. Birnəqqə misallar təwəndidə ayətlərdə tepiliidü: — «Mis.» 22:20, «Qel.» 18:14, 21:2-3, «Qan.» 13:15, «Yəxua» 6:17-18, 21. Bəzidə «hərəm» Hudaqa atalojan esil, yahxi nərsinimü kərsitudü.

^{27:30} «... həmmə həsulning ondin biri bolqan exrä» — «əxrä» degən söz muxu yərdə Hudaqa atalojan, məhsulatlardın ondin birini kərsitudü. «danlık ziraətliri» — ibraniy tilida «danlıri».

Қoxumqə səz

«Əbədiy» wə «mənggü» toojruluk

«Əbədiy» wə «mənggü»ibraniy tilida «əl-olam» degən səz bilən ipadilinidu. Təwratta «əl-olam» degən səz keç kisi yərlərdə «əbədiy» yaki «mənggü» dəp tərjimə qılınidu. Həlbuki, bu səzning toluk mənisi: — «insanlar oja hazır naməlum bolqan, bilgili bolmaydiqan kəlgüsidi bir manzilgiqə» degəndək bolidu. Undak wakit intayın uzun boluxi kerək, əlwəttə. Həlbuki, əgər bundak «manzil»ning qekini bekitixkə kət'iy mümkün bolmisa yaki aldi-kəynidiki səzlərin həqkanda baxxā mənə qıkmışa, undakta «mənggü» yaki «əbədiy» «qeki yok» degən mənidə qüixənsək toojra bolidu. Bularoja misal: —

(«Yar.» 3:22) «**Pərvərdigar Huda səz kılıp: Mana, adəm yahxi bilən yamanni bilidioqan, Bizlərdin biridək bolup қaldı.** Əmdi қolini uxitip həyatlıq dərihidin elip yəp, əbədgıqə həyat kalmışın üçün uni tosuximiz kerək, dedi».

(«Mis.» 15:3) «**Huda Musaoja yanə: — Israillar oja: —**

«Ata-bowiliringlarning Hudasi, İbrahimning Hudasi, İshakning Hudasi wə Yakupning Hudasi bolqan «Yaḥwəh» meni kexinglar oja əwətti; U: Yaḥwəh degən bu nam əbədgıqə Mening namim bolidu, dəwrdin-dəwrgiqə Mən xu nam bilən əskə elinimən, dəydu» — degin».

Həlbuki, Mükəddəs Kitabta, «əl-owlam» degən səz ixiltilgən ayətlər toojruluk keyin Huda təripidin bir wəhiy qürixüp, uningda mənzil-qək ayan kılinojan bolsa, undakta «əl-owlam» degən bu səzni: «xu mənzilgiqila bolqan» degən mənidə qüixinix kerək. Təwəndə buning oja misal: —

(«Mis.» 29:28) «**Xunga, buningdin keyin... Israillar inaqlik қurbanlılığını bərgəndə, u ikki hil gəx Ҳarun wə uning oqullirining nesiwisi bolidu.** Bu mənggülü («əl-owlam») bir bəlgilimə bolidu»

(«Qəl.» 25:13) ««U uningoja wə uning əvladlıri oja təwə bolidiojan mənggülü («əl-owlam») kahinlik əhdisi bolidu, qünki u eż Hudasini dəp wapasızlıqka həsət kılıp, Israillar üçün kafarət kəltürdi» — dəp jakarlıqan»

(«Qan.» 23:6) «**Silər həmmə künliringlarda ularning** (Qanaanlıqlarning) **aman-esənləki bilən awatlığını hərgiz** («əl-owlam») **istimənglər**».

(«Top.» 1:4) «**Bir dəwr etidu, yanə bir dəwr kelidu;**
Bırak yər-zemin mənggüiga («əl-owlam») **dawam kılıdu**».

Bu tət ayəttə birhil «mənzil, nukta» bar. Ҳarunoja tapxurulqan kahinlik toojirisida Injildin bizgə məlumki, xu kahinlik əslidə Məsih dunyaoja kelip ələip tirilgiqə bekitilgənidi; Məsih həkikətən «Məlkizədəkninq kahinlik tütümü tərtipidə mənggü kahindur» («Zəb.» 110:4, «İbr.» 7:11-28).

Kanaanlıqlar oja bolsa, ularning üstigə bekitilgən lənət («Qan.» 23:6) elip taxlanojan, qünki Rəb Əysə Məsih barlıq insanlar üçün ular oja tegixlik bolqan lənətni eż üstigə alojan («Gal.» 3:13, «Mat.» 5:28).

«Lawiylar»

Yər-zemin bolsa, u Huda bekitkən waqitkılıqə turidu («Top.» 1:4). İnsanlar uni wəyran kılalmayıdu, lekin Huda məlum bir künü xundak kılıdu; U uni yokitip orniqə yengi asman yengi zemin yaritidu («2Pet.» 3:10-13).

Bəx hil hədiyə-ķurbanlıqlar wə ularning əhəmiyyəti (1-7-bab)

Həmmidin awwal xuningəqə dikkət kılıyılı: — «ķurban» yaki «ķurbanlıq» əslidə ibraniy tilidiki «korban» degən səzdir kəlgən, «Qorban»ning yiltizi «karaw» bolup, xu sezninq mənisi «yekin kelix»tur. Demək, «ķurbanlıq»ning tüp mənisi wə tüp məksiti «Hudaqa yekinlixix», «Huda bilən alakıda bolux»tin ibarattur.

Hədiyə-ķurbanlıq bəx hil bolidu: —

- (a) kəydürmə ķurbanlıq (1-bab)
- (ə) axlıq hədiyə (2-bab)
- (b) inaklıq ķurbanlıq (3-bab)
- (p) gunah ķurbanlıq (4:1-5:13)
- (t) itaətsizlik ķurbanlıq (5:14-6:7)

1:1-7:6-ayətlərdə hədiyə-ķurbanlıq tütümi hədiyə-ķurbanlıq sunoquqi kixilərnin nukətisidin bayan kılınidu.

6:8-7:38-ayətlərdə hədiyə-ķurbanlıq tütümi kahin nukətisidin bayan kılınidu.

Rosul Pawlusning «Kol.» 2:16-17 wə Injildiki baxka yərlərdə uqrayıdıcılan təlimi boyiqə, mukəddəs kanunning barlıq rəsmiyi təpsilatlari bolsa, «Məsihning jismidin qüvkən kelənggə»dur, ular kəlgüsü zaman (Kutkuzoquqi-Məsih dunyaqa kelidiqən zaman)diki reallığını kersitidu. Xunga biz bu bəx hil hədiyə-ķurbanlıqları «Məsihning kelənggisi»ning muhim bir kismi, yəni «məshhəning ķurbanlıqining kelənggisi» dəp karayımız. Bu қarax «Zəb.» 40:6-8-də təstiklinidu həm xundakla xuningəqə ispat berix üçün, «Ibr.» 10:5din bu ayatları nəkəl kəltürümüz: —

«**Nə ķurbanlıq** (inaklıq ķurbanlılığı),
Nə ax hədiyələr Sening tələp-arzuyung əməs,
Birək Sən manga oquk kulaklarnı (yaki «tənən») **təyyarlap bərding;**
Nə kəydürmə ķurbanlıq, nə gunah ķurbanlığını tələp kilmidinq;
Xunga jawab bərdimki — «**Mana mən kəldim!**» — dedim.
Yəgimə қanun dəsturungda mən toopruluk pütülgən: —
«Hidayim, Sening kənglüngdiki bolsa, eżümning hursənlilikimdur;
Sening Təwrat-ķanuning kəlbimdə pütüklükтур».

Bu bexarəttə Məsih Əzi Dawutning aqzı arkılıq Əzining dunyaqa kelixi toopruluk eytidu (Dawut Məsih 1000 yil ilgiri yaxıqən, əlwəttə). Bexarəttə xu enikki, bu tət hil hədiyə-ķurbanlıq Hudanıng tələp-arzusunu կanaətləndürəlməydi; birək Huda Məsih kə beridiqən teni, xundakla xu təndə etəydiqən hizmiti bolsa Hudanıng tələp-arzusunu toluk կanaətləndürirdi.

Səhəipə qəklimisi bololaşqə, muxu yərdə xu uluq ixlar toopruluk təpsiliy tohtiymaymır. Biz pəkət hərhil ķurbanlıqlardin baykiojinimizni eytip berimiz; bu oylurumız okurmənlər üçün ezlirining dawamlıq təkxürüp-izdinixlirigə azrak yardımə bolar dəp ümid kiliyimiz.

«Lawiylar»

(a) Kəydürmə kurbanlık

Birsı Hudaşa pəkətla Uning mahiyitining güzəlliki wə jula-xəripi üçün ibadət kılmaqçı bolsa, kəydürmə kurbanlık sunatti. Xu kurbanlık həqkandaq tələp, məlum bir bəht-bərikət üçün təxəkkür eytix yaki məlum gunah tiləxkə baqlanışın əməs; kəydürmə kurbanlık bolsa pütünləy pəkət Hudaşa sunulidu wə Uning üçün bolidu.

Məsihning əlumi kəydürmə kurbanlıqka munasiwətlik bexarətning əməlgə axuruləşənlilikidur («Zəb.» 40:8, «Ibr.» 9:14); U Əzini tolimu bejirim kurbanlık süpitidə Hudaşa atioğan bolşaqka, Hudanıng barlıq arzu-təxnalırını toluk qanaatlındürgən bolidu.

(ə) Axlıq hədiyə

Keyinki mukəddəs ayətlərdin kərimizki, «axlıq hədiyə» həqqaqan ayrım sunulmayıdu; u daim kəydürmə kurbanlıqka köçüp sunulattı (məsilən, «Qəl.» 28-29-bablarını kərüng). Xundakla, hərbir axlıq hədiyə bolsa zəytun meyi bilən etilətti, yaki zəytun meyioğ qılınattı yaki zəytun meyi sürülətti (ibraniy tilida «məsih kılınoğan»). Uning üstigə daim məstiki koyulattı.

Iixinimizki, «axlıq hədiyə» (bolupmu Hudanıng nuqtisidin) Məsihning hayatı kərsitudu; «keydürmə kurbanlık» bolsa uning əlümünü bildüridu. Xu səwəbtin axlıq hədiya daim kəydürmə kurbanlık bilən billə sunulidu. Qünki Məsihning əlümüning əhəmiyyəti dəl xuki, axu əlümigiqə u pütünləy daqsız, gunahsız bir həyatni etküzgən; bu ix Huda təripidin təstikləşən wə mukəddəs yazmilarda tolimu ispatlanıqandur.

Mukəddəs yazmilarda may (zəytun meyi) daim Hudanıng Əz Rohını, xundakla Uningdin kəlgən xad-huramlıq həm saqlamlıknı bildüridu («Zəb.» 45:7, 104:15). Məsih Rohının tuqulmuş («zəytun meyi bilən etilən») — («Luka» 1:35), Roh bilən məsih kılınoğan («Luka» 3:22, 4:18, «Ros.» 10:38), Roh bilən toldurulmuş («Luka» 4:1). Uning yər yüzidiki barlıq künlüridə həm Uning əlümidimə həkkiyə insan süpitidə Hudanıng Rohıqə pütünləy təsdiqandur («Ibr.» 9:14).

Axlıq hədiyə «esil un» din boluxi kerək idi. «Esil» deyən söz iibraniy tilida «pütünləy eziłgən» «yumxak tartılıqan» degənni bildüridu. Demək, unning həmmisi bir hil idi; bir-birigə ohximaydionan yeri yok idi. Mana bu Məsihning iqki harakteri wə mijəzidur. Uning həqkandaq bir hil bolmioğan yeri yoktur — həmmisi ohxax. həyatidiki həmmə ix Hudaşa həm insanıqə baqlanışın mukəddəs mühəbbətkə uyğun kelidu.

(b) Inaqlik kurbanlığı

Inaqlik kurbanlığı ismi-jismiətə layik Huda bilən baqlanışın alaklısı təbrikət üçün sunulattı. Bəzidə alahidə bir bəht-bərikət üçün sunulidu, bəzidə məlum bir dua-tiləkkə baqlanışın kəsəm bilən sunulidu. Xuning bilən uni sunoquqı kahin həm elip kəlgüqı kixi ikkisi uningdin yəp bəhərimən boluxi muwəpiş idi.

Ixinimizki, «inaqlik kurbanlığı» Məsihning insanlarning Huda bilən inaqlik ornitixini bildüridu. Etikad kılqılıqlar Huda bilən ornitılıq xu yengi inaqlik alaklısının bəhərimən bolidu, xundakla Hudanıng barlıq mukəddəs bəndiliri bilənmə yengi inaqlik alaklıdə yaxiyalaydu (məsilən, «Əf.» 2:14-15ni kərüng).

«Lawiylar»

(p) Gunah kurbanlılığı

Gunaḥ kurbanlığining əhmiyiti enik kərünüp turidu; u adəmning gunahları üçün «kafarət» (ibraniy tilida «kofar», ərəb tilida «kafarət») kəltürətti, yəni ularni Huda aldida yepip köyəti. «Kəydürmə kurbanlıq» kəltürməkqı bolovan hərbir kixi awwal gunah kurbanlığını kəltürüxi kerək idi.

«Kahin-lawiylarning dəsturi» 4-5-bablarini əstayidillik bilən okusak, «gunah kurbanlığı» pəkət bilmigən halda yaki məksətsiz türdə sadir kilojan gunahlar üçün klinatti. Bu ixning ezi biz insanların hətarlik əhwalını wə gunahının ənqılık eojir əhalə kelip kələşənlərini ayan kılıdu — Həmmigə Ədəiroja gunah kilişimiz, xundakla kilojan gunahımızni bilməy əlihimiz mumkindur! Əlbuki, gunah kurbanlıq mukəddas ənənə astida əlüm jazasını elip kelidiyojan gunahları yapalmayıttı. Bundaq gunahlar oja qəqrəm tepix üçün gunah sadir kilojan kixi pəkət Hudadin biwasitə tiliyələydi. Lekin gərqə Hudanıng qəqrəmigə erixsim, xu qəqrəm uni ənənənin jazası, yəni jismani əlümündin kutuldurmayıttı.

Biz Məsihning «gunah kurbanlığı»ni əməlgə axurəjanlıkı toopruluk təwəndə, «itaətsizlik kurbanlığı» deyən temida tohilimiz.

(t) Itaətsizlik kurbanlılığı

Itaətsizlik kurbanlığı bilən gunah kurbanlığining otturisidiki pərk xuningda kərüniduki, ətküzgən gunahı səwəbidin kelip qıkkən ziyanni hesablaşxa bolidiojan bolsa, undakta itaətsizlikini tiləx kurbanlıq kerək bolatti. Bu ziyanni Huda tartən boluxi mumkin (məsilən, birsi iqtənə kəsəmnə ada kilmiojan yaki məlum bir kurbanlıq natəqra yosunda ətküzgən bolsa) yaki insan tartən boluxi mumkin (məsilən, birsi baxxa birsining nərsisini oöqriləyojan yaki əzığə amanət kilmiojan məlum bir nərsini yittirip əyojan bolsa). Əlbuki, itaətsizlik kurbanlıq uni sunoquqi kixini xu ziyanni kayturup berixning yaki ixni əsligə kəltürüt pərzidin halas kilmaydu. Hər hil əhwalning təpsilatları 5:14-6:17də təminlinidu.

Əstayidil okurmanın bəlkim oöprilik tooprısında məzkur kitabtiki bəlgilimilər bilən «Mis.» 22:1-6diki bəlgilimilərdə təswirləngən jazalarda pərklerning barlığını baykixi mumkin. Məzkur kitabtiki bəlgilimilərdə kəzət tutuləjini gunah sadir kilojan kixi ezlükidin gunahını ikrar kilojan əhwaldır. «Misirdin qıqxı»tiki bəlgilimilərdə, kəzət tutuləjini oöpri baxxılar təripidin tutuləjanlıkı bolidu. Xunga «Misirdin qıqxı»ta bekitilgən jazalar eojirrak bolovanlıq tolimu muwapılık.

Əmdi Məsihning kurbanlık əlümüning kəysi tərəpliri bu ikki (gunah wə itaətsizlik tiligüqj) kurbanlıqta əks attürülidü?

Gunaḥ kurbanlığında, «gunah»ning adəmning wujudida yoxurun ojan harakteri wə mahiyiti, xundakla yoxurun kilişəsi bir küq-amıl bolovanlıq ayan klinidu. Xunga gunah kurbanlığında, Məsihning əlümüning «gunahning küqi»ni bir tərəp kələşənlək kərsitlidü, dəp karayımız. Məsihning əlümü (Injildiki hux həwərnı əkbər kilsək) adəmni gunahning iqtənə küq-kudritidin azad kılıdu («Rimliklärəja» 6-bab wə xuningə baqlıq izahatlırimizni kərəng). «Itaətsizlik kurbanlığı» bolsa uning əlümü «gunahlar»ni, yəni biz sadir kilojan əməliy gunahlarımızni bir-birləp bir tərəp kələşənləkini kərsitidu. «Gunaḥ» (birhil küq-kudrat) bilən «gunahlar» otturisidiki bundak pərk rosul Pawlusning «Rimliklärəja»diki nijat tooprısidiki xərhəliridə ayan bolidu — 1:1-5:11də «gunahlardın halas bolux», 5:12-8-babta «gunahın azad bolux» dəp bayan klinidu).

Ahirida enik kiliplər eysak, «itaətsizlik kurbanlığı» bizgə xuni enik kərsitiduki, Huda aldida «towa kiliş» pəkət Huda oja gunahlarımızni ikrar kiliş bolupla əlməy, bəlkı baxxılar oja

«Lawiylar»

yətküzgən ziyanın tolduruximizni əz iqigə alıdu. Bu hərbir wijdan igisiga enik boluxi kerək. Oqrılıqan nərsilərni muwapik қoxumqə tələmlər bilən igisiga yanduruximiz kerək, yalojan gəplərni (bolupmu təhmət kılqanda) tüzitiximiz kerək, hərbir kərzni igilirigə qayturux kerək; yətküzgən ziyanı hesablaxkə mumkin bolmisa, ziyan tartıqanlardın əpu sorax lazımlı. Dərwəkə, bundak ixlarnı ada kılıx kişi wakıt iqidila boluxi mumkin əməs, əmma əhalik məsilə kəlbimizdə xundak niyət-iradə barmu-yok? Demisəkmu, barlıq kəlblərni təkxürgüqi Huda undak əkararlarning kəlbimizdə bar-yoşlukını enik kəridü; bar bolsa, undakta gunahlırimizni ikrar kılqan xu dəkikidin baxlap uning toluq kəqürümü berilidü («1Yh.» 1:8).

Hədiyə-ķurbanlıqların ikkigə bəlünüxi

Xundak əkaramlımız, hədiyə-ķurbanlıqlar ikki bələkkə bəlünidü. Birinqisi awwalkı üq hədiyə-ķurbanlıq, ikkinqisi, ahirki ikki hədiyə-ķurbanlıq, ularning bəzi pərkəlri təwəndikidək: —

(a) birinqi bələktiki üq ķurbanlıq «Hudaşa huxbuy kəltüridü», ikkinqı bələktiki ikki ķurbanlıqning undak məzmuni yok.

(ə) birinqi bələktikisi ihtarıarən bolidü, ikkinqı bələktikisi məjburiy bolup, qoqum kəltürülük kerək.

(b) birinqi bələktikisi məzkur kitabta Hudanıng birinqi eytən səzi bilən təswirlinidü, ikkinqı bələktikisi Unıng ikkinqı səzi bilən təswirlinidü.

(p) birinqi bələktikisi Huda bilən bolqan alaқə-inaklıqliyi təkitləydi, təbrikələydi wə dawamlaxturidü; ikkinqı bələktikisi xu alaқə üzülgən əhalətə uni əsligə kəltürük üçün, Hudanıng kəqürümigə erixix üçün sunuluxi kerək bolidü.

Gunah ķurbanlıq wə itaətsizlik ķurbanlıqlırining birqanqə xərt-qəkliri: —

(a) xu ķurbanlıqlar pəkət iman-ixənqətə bolqanlar üçün inawətlik idi

(ə) xu ikki hil ķurbanlıq pəkət birqanqə hil gunahları bir tərəp kılatti. Kəstən kılqan gunahlarqa nisbətən wə elüm jazası kəltüridiqan gunahlarqa nisbətən karəja kəlməytti.

(b) ķurbanlıqlardın bolidiqan nətijilər wə imtiyazlar pəkət Huda əhədiləxkən əhədə Israillarqıla tegətti

(p) kafarət künidiki ķurbanlıqlardın baxqə, adəmlər hərbir gunahı üçün ayrim bir ķurbanlıq elip kəlxili kerək idi.

(t) məzkur ķurbanlıqların nətijiləri (Təwrəttiki pəyoğəmbərlərin yazmılırı wə Injiloja asasən) əməliyəttə ķurbanlıqların əzliridin, ənənlərinin yaki xu murasimlarning əzidin bolmayıdu, bəlkı ular arkılıq bəxarət kılinoqan Məsihning əlümidin bolidü. Xuning bilən Təwrət dawridikilər (Hudanıng səzığa həkikiy iman-ixənqətə bolsa) əz gunahlarını yepix üçün («kafarət» kəltürük üçün) elip kəlkən həywan ķurbanlıqlırını Huda köbəl kılip ularnı kəqürdü. Qünki Huda xu sunoqan kixilərning etikədi bilən elip kəlgən həywan ķurbanlıqlırını Əzi aldin orunlaxturoqan Məsihning əlümüning kimmitigə oxhax hesablaydı.

Deyixning həjiti yokki, məzkur ikki hil ķurbanlıqta bəxarət kılinoqan Məsihning ķurbanlıqı bolqan əlümidə biz yüksirdə eytən qəklər yok — u hər dəvrnəng hərbir waktida yaxawatlaşan hər yerdiki adəmlərin hərbir gunahı üçün pəkət kafarət (yepix)nilə əməs, bəlkı mənggülük kəqürüm kəltüridü həmdə ixəngüqi adəmni xu gunahının küqidin azad kılıdu. Bu «kafarət»tin ming həssə qong bir ixtur.

«Lawiylar»

Nemixka haywanlarni «pak» wə «napak» dəp bekitkən?

Həmmidin awwal bizgə kəp uqraydiojan ukuxmaslıqni həl kilməkqimiz. Kəp adəmlər: «Musa pəyəqəmbərgə qüsürülgən kanunda pəkət ikki hil, yəni «ḥaram» wə «ḥalal» haywanlar bar», dəp oylaydu. Əmma Təwratta haywanlar toqrisida ikki hil pərk bar: — «pak» həm «napak» (haywanlar) wə «yegili bolidiojan» (ḥalal) həm «yegili bolmaydiojan» (ḥaram) haywanlar.

«Pak» haywanlarnı yegili bolupla կalmay, bəlkı ular կurbanlık klinip, Huda təripidin կobul klinixka muwapiq bolidu. Məsilən «Yar.» 7:2ni kərung. Nuñ pəyəqəmbərgə qong topandin ilgiri pəkət mewə-kəktatlarnıa yeyixkə ruhsət idi; lekin xu qaoğdimu u kəysi haywanning pak, kəsilirining napaklikini bilatti («Yar.» 7:2) — qunki pak haywanlarnıa կurbanlık klixka bolatti (8:20ni kərung). Topandin keyin uningoja barlıq haywanlarnı yeyixkə ruhsət berilgən (9:3)).

İsrailoja məsilən jərən yeyixkə ruhsət idi («Kan.» 14:5). Lekin uni կurbanlık haywan süpitidə sunuxka bolmayıttı.

Bu bəlgilimilərning birinqi məksiti bolsa, İsrailni ətrapidiki butpərəs əllərdin ayriydiojan birhil «ara tam» yaki «қaxa» klix idi, dəp ixinimiz («Misirdin qıqxı»tiki «қoxumqə sez»imizdə «Қанаaniylarnı yokitix» (məsilən, «Mis.» 23:23-24) deyən tema toqrisidiki bayanimizni kərung). Həmmimizgə tolimu ayanki, birsi bilən həmdastihan bolalmisa, undakta uning bilən dost bolux mumkin bolmayıdu.

Bu bəlgilimilərdə salamətlilik tərəplirimə boluxi mumkin — məsilən, qoxkilar wə sədəplər muhiitni bulqaydiojan nərsilərni yeyix bilən uni əz tenigə singdürüwalidu; Ottura Xərkətə ularning gəxləri tez qırıp ketixi mumkin. Əlbuki, muxu tərəplər Hudanıng bəlgilimilərdiki alahidə məksiti bolmisa kerək, dəp oylaymız.

Xundaktimu, biz Hudanıng կədimki həlkı üçün nemilərni yeyixkə bolidiojan, nemilərni yeyixkə bolmaydiojanlıkı toqrisidiki bəlgilimilirining həq bolmiqanda yənə bir məksiti bar idi, dəp karaymız, yəni bəxarət bolux. Yukirida eytkinimizdək, bu təpsiliy bəlgilimilərni ««Məsihning jismidin qüxkən kələnggə», ular kəlgüsü zaman (Məsihning jismidin qüxkən kələnggə», ular kəlgüsü zaman (Kutkuzoquqi-Məsih dunyaqa kelidiojan zaman)diki reallığını kərsitidiojan bəxarətlər» dəpmu karaymız.

Muxu hil bəxarətlər bu «yegili bolidiojan» wə «yegili bolmaydiojan» nərsilərning bu tizimlikliridə կəndakmu kərünidü?

Muxu yərdə hərbir nərsə toqrluluk tohtalmaymız. Birinqidin, uların bəzilirining iibraniyqə isimlərini կəndak tərjime kilsək toqra bolidiojanlıkı bugün bizgə naməlum. Əlbuki, uların bəzilirini tallap misal kılıp elip, Məsihdə bolovan həyatımız üçün կəndak danalıq yaki kərsətmilərning barlıq toqrluluk pikir berələymiz: —

(a) «pak» yaki yegili bolidiojan hayvanlar bolsa ozukni kəxigilər, yumxaq qaynap yəydiyojanlar wə aqımaq tuyaklık haywanlardur. Bu alamətlər Hudaoja hayatı pak bir adəmni bildürəmdü? Ular rohiy ozuk bolovan Hudanıng sezini obdan «qaynaydiojan»lar, yəni Uning sezini qongkur oylinip əzigə singdürüdiojanlar wə ix-əməlliridə «ayrix» yaki «belünük»ning izləri barlardur — ular Hudani narazi kılıdiojan barlıq hərkəndək ixlardin əzlirini ayriydu.

«Lawiylar»

(ə) «napak» yaki yegili bolmaydıqan hayvanlar bolsa bəzidə baxlıları ovlayıdıqan yaki olja kılıdioğan hayvanlar. Hudanıng həlkinqing hayatı undak ixlər (baxka adəmlərni ezbolusun) kılıxı bolmayıdu.

(b) hameleonni yeyixkə bolmayıdu (11:10). Bundak hayvan ezbolusun rənggini ətrapidiki mənzirigə ohxax kılıp ezbərtələydi. Xübhisiżki, u bizgə sahtipəzlərinin harakterini obdan kərsitidü! Sahtipəzlər hərdaim eziñin ətrapidiki adəmələrgə ohxax ikənlikini kərsitixkə yaki xu kixilərning «yahxi kəridiğan nəmuna»sidək kərünükə tirixidü.

(p) suda yaki dengizda yürüdiğan «pak» yaki yegili bolidiğan hayvanlar «ekimoja կarxi» yürüükə küqi bar hayvanlardur — napaklar bolsa (masilən, sədəplər yaki կalpaklı medusa) daim ekin bilən təng degidək ləyləp ekip ketidü. Hudanıng həlkı «xamaloja əgəxküqi»lər əməs, bəlki birinqi tiptin bolup «ekimoja կarxi» yürələydi.

Kız-ayallardıki «napaklıq» wə bəzi qong uküxmaslıklar (12-bab)

Bu ix tooqluluq kəp uküxmaslıklar boləlaqka, u tooqluluq birnəqqə eçiz söz kılıxka tooqra kelidü: —

(a) Tuqutning ezi ayalnı «napak» kilmayıdu. Bala tuqux əslidə ayalar üçün bəhtlik bir ix; məsilən «Yar.» 1:28, «Zəb.» 127:3, 128:3də bu nukta enik kərsitilidü.

(ə) Tuqutta boləjan «napaklıq» təndiki akma (muxu yerdə Kan. 4:5, 7:4) tüpəylidin bolidü. «Law.» 15:19-33də bu nukta enik kərsitilidü. Ər kixilər (tenidiki) akmlar tüpəylidin «napak» bolidü («Law.» 15:1-18). Muxu yerdə ər-ayallar կarikoyuk muamiligə uqrayıdu — һəqkandak «jinsiy kəməsitix» yok. Tuqutta kəp kan teküllük wə կattiq azablar Adəm'atimizning gunahı pütün insanıytka elip kalğan bir nətiyə, dəp կarayımız («Yar.» 3:16ni kərüng).

(b) Yukarıda tilqə elinəqan «napaklıq» hərgiz birhil əhlakı yaki rohiy napaklıq əməs, bəlki «rəsimiy» napaklıq idi. Xu napaklıqning mənisi — կurbanlıklardin yeyixkə bolmayıtti yaki mukəddəs qədirəqə yekinlixixkə bolmayıtti.

(p) Təndiki akmlar (məyli kan bolsun baxka nərsə bolsun)ça baoqliq barlıq bəlgilimilərgə ohxax, bu կurbanlıkmı həm ər kixigə həm ayalojası (ər kixi ayali üçün կurbanlıq sunuxi kerək, əlwətə) pütün insanlarning gunahlıq հalətkə qüzxən wə pəkət կurbanlıq kəni bilən uningdin pak kiliñixkə bolidiğanlıçıja enik bir əslətmə idi.

(t) Nemixkə kız balını tuqşandan keyin «paklinix waqtı» uzunraq, yəni 80 kün, oqul balını tuqşandan keyinkı paklinix waqtı pəkət 40 kün bolidü? Səwəbini bilip yetix anqə asan əməs. Bəlkim bir səwəbi oqul-kız üçün əsl 80 kün etküzüxi kerək idi. Lekin oqul balining «səkkizinqi künidə» hətnisini kılıx keraklığı («Yar.» 17:12) tüpəylidin əslidiki «napaklıq»tiki aldinkı iki həptə bir həptiqə kışkərtələşəndi. Bolmisa, ayal kixining «napaklıq» hətnə etküzüxkə birhil dəhli yaki tosalıq bolatti. Xu nisbat boyiqə, kalojan 66 künlük waqt 33 kündə kışkərtələşəndi.

(j) Ahırkı կurbanlıklar (həm gunah կurbanlıkı həm kəydürmə կurbanlık)ning oqul bala wə kız bala üçün ohxax ikənlikli Huda aldida kız bala həm oqul balining kimmitining ohxaxlığını ispatlaydu.

«Lawiyalar»

Insanlarda bolidiojan «pesə-mahaw kesili» қandaқ kesel? (13-14-bablar)

Bu «pesə-mahaw kesili» қandaқ kesel? Bu bablarni okup təkxürgən dohturlar muxu yərlərdə kəzdə tutulojan kesəlning alamətlirigə қarap, «pesə-mahaw kesili» (ibraniyi tilida «tsarat») birbəqqə kesəlni əz iqigə elixi mumkin, dəp қaraydu. Əlarning iqidə mahaw kesili («Hansənnning kesili») qoşum bar. Uning üstigə muxu bablarda yənə birkənqə baxka terə kesəllikning alamətlirimu təswirlinidu, hətta bəlkim bugünkü kündiki natonux intayın yumkumluq birhil terə kesəllikini kərsitudu. Xu kəzkariximiz Yəhədiylarning kona tarihiy kitablirini asas kıldı. Qünki қadimki Yəhədiy elimaları həmmisi: «pesə-mahaw kesili» heqqaqan xipa tapkan əməs, dəydu. Xunga bu «pesə-mahaw kesili»gə giriptar bolovan birə bimarning «paklinix»içə munasiwətlik 14-babta təpsiliy təswirləngən murasim Israilning 1500 yıllık tarihida bir kətimmu etküzülgən əməs! Xu səwəbtin «Rabbilar» (Yəhədiy elimalar) Kütkuzoquqi-Məsih kəlgini də, Uning alahidə hizmiti «pesə-mahaw kesili»ni sakaytixni qoşum əz iqigə alidu, dəp қaraytti. «Mat.» 8:2-4ni kərüng. Əysə Məsih muxu yərdə «pesə-mahaw kesili»gə giriptar bolovan kixini sakayıtkəndin keyin uni kaһinlarning aldioja muxu bəbtiki murasimni etküzüxkə əwətti. Buning bilən kaһinlarça Uning kim ikənlilik tooruluk enik ispat bolovan bolatti. Əmma xu kixi Rəbbimiz uningoşa tapiliojinini ada kılajan əməs («Mar.» 1:40-45).

Hudanıng muxu bəglilimilərdə kəzdə tutkan məksitining bir hissəsi, xübhisizki, Əz həlkining omumiy salamətlilikini kəzdə tutkan: — məzkur kesəlning tarap ketixinin aldını elixtin ibarət idi. Bu tibabətqılıktiki hazırlıki zamandıki «ayrix» yaki «karantin» degən ixka ohxax idi.

«Pesə-mahaw kesili» bizgə bexarəttək gunahning əzinin nemə ikənlilikini obdan sürətləyüd. U awwal bək kiqikkinə bir alamat bilən pəyda bolidu, asta-asta adəmning pütün bədinini kaplaydu. Nətijidə, insan bilən insan həm insan bilən Huda ayrıldı («pesə-mahaw kesili» bolovan kixi mukəddəs qədirəja kirixkə bolmayıttı, həmdə baxķılardın ayrim turuxi kerək idi). Ahir berip u həmmə yərni կaplap ölümə elip baridu. Pəkət Kütkuzoquqi-Məsih Əzi uni bir tərəp kılalaydu — həm xundak kılıxkə razidur, Hudaqa təxəkkür! («Mat.» 8:2-3ni kərüng).

«Pesə-mahaw kesili» — қandağmu rəht-teridə wə imarətlərdə pəyda bolsun? (13-14-bablar)

Muxu bablarda kəzdə tutulojan «pesə-mahaw kesili» həm insanlarça, həm rəht-terilərgə həm əy-imarətlərin suwak, hixlar wə yaqəqlirioja yüksək əhəwali təswirlinidu. Bu ix bəlkı okurmənlərgə səl oqalıta tuyulixi mumkin. Lekin biz yükirdə eytキンimizdək, Təwrattiki birnəqqə kisimlarda tiləqə elinojan «pesə-mahaw kesili» (ibraniyi tilida «tsarat» degən söz) pəwəkul'addə bir kesəl (mahaw kesili)din baxka nəqqə hil yumkumluq, waba-kesəlni əz iqigə aloqandək, muxu bablarda u maddiy buyumlarça yüksəkqi birnəqqə ziyandax yüksək zəmburuqlarını əz iqigə alidu. Xuning bilən muxu ayətlərdə təswirləngən rəht-kiyimdə pəyda bolovan ھalətlər dərwəkə ھel klimatlardiki kiyim-keqək, əylərgə intayın ziyanlıq bolovan türlik «kəkirik zəmburuqları»nı əz iqigə alidu. Xuningdək əy-imarətlərgə tegidiojan, xu bablarda kərsitilgən xu «pesə-mahaw kesili»diki ھalətlər «kərük qirix kesili»nimə əz iqigə alidu. Xunga «pesə-mahaw kesili» əməliyətta yənə birhil «zəmburuq waba» bolup, əy-imarətlərgə qong ziyan yatküzidi (xunglaxka, əgər aldi elinmisa bək hətərlik əhwallarnı pəyda kıldı). Yekində ilim-pən tərəkkij kılıp, uni bir tərəp kılıdiojan birnəqqə hil dora barlıkkə kəldi; lekin xu dorilar məydançı kəlgüqə «kərük qirix kesili»ni bir tərəp kılıdiojan birdinbir tədbir bu bablarda

«Lawiylar»

eytiloqandak, өй-имарәtlərdin təsir yətküzungən barlıq yərlər (taxlar, hixlar, yaşaq, suwaq, qatarlık)ni qıkırip taxlaxtın ibarət idi.

Ottura Asiyada klimatımız қулоқ bolоjaqka (Hudaşa təxəkkür!), bizdə xundak һalətlər az uqriojan.

16-bab «Kafarət küni» toopluluk

Bu kün bax kahin «əng mukəddəs jay»qa kirixkə bolidiojan birdinbir kün idi. Injildiki «İbraniylar»ni yazoquqi xu kitabtiki 9-babta bu ix toopluluk xərəh beridu, xu babni kərung. Bax kahin awwal əz gunahlıri üçün andin həlk üçün kafarət berixi kerək idi.

Bu babta eytiloqan ikki əqkə nemini kərsitudu? Kışkisi, ikki əqkə Məsihning elümining ikki təripini bildüridu, dəp կարամիզ; kurbanlık kılınojan birinqisi Uning jismaniyy tərəptiki elümini aldin'ala kərsitudu; qəlgə («azazəl üqün») həydiwetilgən ikkinqisi Məsihning bizning gunahımızni kətürüp bolovan elümidə həm insanlar təripidin həm uningdin muhımı, Huda təripidin taxliwetilgənləkini aldin'ala kərsitudu.

Əmdi «azazəl» (16:8, 10, 26) degən kim yaki nemə? Yukirida 16:8diki izahatımız boyiqə, «azazəl» degən söz həm «əqkə» həm «həydiwələn» yaki «taxlanqan» yaki «qətkə kekiliqan» degən mənilərni bildüridu. Əqqining «azazəl»gə qel-bayawanoja həydiwələqliki: (a) Məsihning Israil təripidin wə hətta Əzining muhlisləri təripidinmu qətkə kekiliq azab-okubətlərini aldin'ala kərsitudu (muhislarning həmmisi Uni taxlap yenidin қaşqanidi — «Mat.» 26:31, «Yh.» 16:32) wə: (ə) Uning bizni dəp Huda təripidin qətkə kekiliq azab-okubətlərini tartidiojanlığınınu aldin'ala kərsitudu. U bizning gunahlırimizni kətürdi wə bizni dəp Əzi gunahının əzini bir tərəp kıldı — mana Uning: «**Mening Hudayim, Mening Hudayim, nemixə Sən Meni taxliwətkənsən!?**» dəp warkirixinin səwəbidur («Mat.» 26:46, «2Kor.» 5:18). Gunaq ezi uningda wəyran kılınip, Uning pak-diyanətlilik wə mukəddəsləki həqkandaq daq-nuksan yukulmay mutlək pak hələttə kəlip, U Huda'Atisining yenioqa kaytidin қöbul kılındı.

17:3-4 Tərjimisi toopluluk

Bizning tərjimimiz: —

«*Israilning jəmətliridin bolovan hərkəndək kixi kurbanlıq kılmakçı bolup, kala yaki կոյ yaki əqkini jamaət qedirining kirix aqzida, Pərwərdigarning turaloju qedirining aldişa, Pərwərdigarə qələqanlıq süpitidə yetiləp əpkəlməy, bəlkı qedirgahning iqidə yaki taxkırıda boozuzlisa, uningdin akkən կան xu kixinin gədinigə artilidü; bu adəm «կան տէkkən» dəp, əz həlkidin üzüp taxlinidu»*

Baxka birhil tərjimisi: — «*Israilning jəmətliridin bolovan hərkəndək kixi kala, կոյ yaki əqkini qedirgahning iqidə yaki taxkırıda boozuzlap, jamaət qedirining kirix aqzida, yəni Pərwərdigarning turaloju qedirining aldişa kəltürüp Pərwərdigarə atap kurbanlıq süpitidə sunmiojan bolsa, undakta, akkən կան xu kixinin gədinigə artilidü»*.

Keyinki tərjimini toopra degən kəzkaraxta bolovanlar mundak pikirdə turidu: —

«Lawiylar»

(1) Israillar qəl-bayawanda yürginidə kəp gəx yemətti («Mis.» 16-babni kərüng). Kala-köylarning kepinqisi süt üçün bekiliatı;

(2) Ular hazır Misirdin yengila qıkkənolojaqka, Misirdiki butpərəslikning təsiridin toluk azad boluxi kerək, adəttiki «mal soyux» bilən «kurbanlıq ķılıx» asanla arılıxip ketidiojanolojaqka, gəx yeyix üçün mal soymakçıolojan hərbir kiximu qoqum uni mukəddəs qedir aldida kurbanlıq süpitidə soyuxi kerək (17:7, 10-15-ayəttə, Misirliliklarning butpərəs ərp-adətliri kersitilixi mumkin). Muxu alimlarning pikriq, uxbu həküm Israillar pəkət qəl-bayawanda yürgən wakittila inawətlik bolup, keyin Pələstin zeminə qırgəndin keyin əməldin қalojan («Qan.» 12:15-28ni kərüng).

Ularning bu degini orunluqtak kərünsimu, bizningqə 7- wə 8-9-ayətkə қarioqanda, kəzə tutulojan muhim ix gəx yeyix üçün mal soyux əməs, bəlkı yənilə kurbanlıq ķılıxning əzidin ibarət idi. Əməliyəttə, bizningqə, Israilning bargahında turojan ikki miliyon həlkjining qarpay meli az bolsimu, bir kündə gəx yəymiz degən hərbir ailining həmmisi soymakçıolojan malni boozulxaz üçün mukəddəs qedirning aldioja elip kelixi mumkin bolmayıti.

İsrailə qızıl həyt-bayramlar – Ularning bexarətlik mahiyiti (23-bab)

Bu uluq temə toqpruluq xərh səzlər kəp bolsimu, lekin yənilə səhərə qəklimi bilən kişkırak birnəqqə səz ķilimiz; Huda buyrusu, xular okurmənlərgə aqkuqtək nəqqə yengi istikamət yollorunu aqsun degən ümidi təbəlimiz.

Bu babta yəttə həyt-bayram təswirlinidu. Mükəddəs yazmilarda «yəttə» sani kərülsə, xu «yəttə» kəp jaylarda «tət» wə «üq»kə bəlünidu (okurmən əzi təkxürsun). Bu yardımına xundaktrur: –

Birinci türküm: (Məsihning dunyaqə birinci ketimlik kelixinə aldin'ala kərsitudu)

- (a) «ötüp ketix həyeti»
- (ə) «petir nan həyeti»
- (b) «dəsləpki hosul həyeti»
- (p) «həptilər həyeti» (hosul elix həyeti)

İkinci türküm: (Məsihning dunyaqə ikinci ketimlik kelixinə aldin'ala kərsitudu)

- (t) «kanay qelix həyeti»
- (j) «kafarət künü»
- (q) «kəpilər həyeti»

Muxundak belünüxtə birinci türküm həytlerinə həmmisi kışka bir wakitka (yəni yəttə həpta iqidə) mərkəzləşən, həmmisi terim pəslinə bəxida pəkət yəttə həpta iqidə etküzüldü; ikinci türküm həytler yiojm pəslinə ahirida, mewə hosulni yioqix waktida üç həpta iqidə etküzüldü.

Əmdi hərbir həytinə təminligən bexarətləri nemə?

(a) «Otüp ketix» həyeti

Bu həyt, xübhisizki, Məsihning ölümünü kərsitudu. Birinci «ötüp ketix»tiki կօզինգ əlümü wə կեninən tekülüxi bilən Israil Misirning կullukidin կutkuzulup yengi bir həyatka qıkirılıp azad қılınoğan. Qəməldürgüqi Yəhya xu səwəbtin Rəbbimiz Məsihni kərsitip Uni «**dunyaning gunahını elip ketidioqan Hudanıng կօզի**» dəp atidi («Yh.» 1:29). «1Kor.» 5:7, 10:1-2ni kərüng.

«Lawiylar»

(ə) «Petir nan» həyti

Mukəddəs yazmilarda «hemirturuq» yaki ekitkuni daim gunah, təkəbburluk yaki sahitəpəzlikning simwoli kılıp ixtidid. «Petir nan» həyti waktida, hərbir Israiliy eydin barlıq ekitkulurini izdəp tepip taxliwetidu. Bu ix əzizləri həyatımızda bizning «etüp ketix» həytidik əzizimiz bolğan Məsih Əysani istemal kılıp, əzizimizdən barlıq «konilik»ni tazilax, towa kılıx jəryanını bildüridü. «Yəttə» bolsa «kamillik»ni bildüridiqan rəkəm bolup, bizgə Hudaşa ixənsək, towa kılıx jəryanı arkılıq u «barlıq ekitkə»ni bizdən elip taxlaydu, dəp riçbətləndüridü: —«**Kiçikkina hemirturuq pütkül hemirni boldurup yoqinitidu** dəp **bilməmsilər**?

Kona hemirturuqni qıkırwetinglar; xuning bilən silər əslı hemirturuqsız hemirdək yengi bir zuwula bolisilər; qünki «etüp ketix həyti»diki Əzizimiz bolğan Məsih, ərbənlilik kılındı; xunga həytni yaman niyətlik wə rəzzilik bolğan hemirturuq bilən əməs, bəlkı səmimiyyilik wə həkikət bolğan petir nan bilən təntənə kılıp etküzəyli» («1Kor.» 5:6-8)

(b) «Dəsləpkə həsul həyti»

Bu həytning Məsihning əlümən tirilixini kərsitidiqan bir bəxarət ikənlikli bək enik kərənidü. Məsihning əlümən tirilixi dəl xu kündə, yəni birinqi «etüp ketix» həytidin keyinkı birinqi xabatning keyinkı kündə (həptining birinqi kündə, yəni yekxənbə) boldi. Rəbbimiz Əzi Əz tirilixi toopluluk səzligəndə, «Mening əlümüm mol «həsul»ning uruksi bolidu» dəp təswirləp, Əzüm xu «həsulning dəsləpkisi» dəp kərsətkən — «Yh.» 12:24, «1Kor.» 15:20, 23ni kərung. Xu həytta, arpa həsulining birinqi beoji Pərvərdigar alıldı Uningoşa atap ketürulgəndək, Rəbbimiz tirilgəndin keyin Hudaatişa ketürüldü («Yh.» 20:17).

(p) «Həptilər həyti» («həsul elix həyti», «dəsləpkə orma həyti»)

Məzkur həyt atiyazdiki arpa həm buğday həsullurini yioqixni təbrikəkə həyti idi (xunga bəzidə «dəsləpkə həsul həyti» dəpmu atılıdu — qünki buğday həsuli həyt waktida baxlinidü). Xu buğday danlıridin etilgən nan Pərvərdigar oşa atap sunulidu. Oqlıtə ix xuki, xu ikki nan ekitkə bilən yekiliyi kerak.

Mukəddəs Roh jamaətning üstigə qübüxi dəl xu kündə bolğaqka («Ros.» 2-bab), biz ikkilənməy xu ikki nan jamaətning salahiyitini kərsitidu, dəp karayımız. Jamaət ikki tərəptin, yəni Yəhudiyalar wə Yəhudiy əməslər («yat əllər»)din tərkib tapşan. Sırtkı kərənütə xu adəmlər dərwəkə ikki türküm bolidu, lekin Huda alıldı ular əməliyyatda birdur («Əf.» 2:15-16ni kərung). Nanlarda qaloğan hemirturuq bolsa xuni kərsitiduki, Məsihning jamaiti (xundakla Uning hərbir əzasi) tuqulixidila yənə ezdin tazilap qıkırıx kerək bolğan, ezigə tehi yoxurun birnəqqə illət məwjut idi. Hərbimiz Huda təripidin köbul kılinoğinimiz bilən əzizimizdiki «eqitkə» kəyərdə tepilsə xu yərdin qıkırıx burqı bardur («1Kor.» 5:6-8). Jamaət nijat tepip, Mukəddəs Roh təripidin rohiy həyat ata kılınix bilənla, mukəddəs kılınix jəryanı baxlinidü həmdə Rəbbimiz kaytip kəlgüçə dawamlıxitidü.

Kıziq bir ix xuki, Israilning Təwrattiki kalendarida həytsiz bir arılık tepilidu. Muxu 23-babta təswirləngən xu ikki türküm həyt otturısında həsul elix tooplusidiki birnəqqə bəlgilimilər tiləja elinidü. Awwalkı həytlarning tetinqisi jamaətning tuquluxini bildüridü. Ahirkı üç həyt deginimizdək ahirkı zaman (Məsih kaytip kelidioğan zaman)ni kərsitidü. «Jamaətning tuquluxidin tartip (miladiyə 33-yilidiki «orma həyti» boluxi mumkin) hazırlıqqa wə muxu dəwrdin ahirkı zamanıqqa bolğan arılıktiki wakıt dərwəkə həsul waktı bolidu. Hux həwər arkılık, nuroğun kixilər Rəbbimizgə koxulup Hudanıng padixahlılıq üçün mol həsul bolmakta.

(t) Kanay qelix həyti

Bu həyt yəttinqi ay (Sentəbr yaki Əktəbr)ning birinqi künü bolidiojan həyt bolup, «kanay qelix»tin baxlaşa həqkəndak alahidilik yoxtək kərünidü. Israilning qedirgahıda kanaylar həlkni yaki yiojılıxka yaki yoloja qıkırixka qákırıx üçün, ağah signalı berix yaki қurbanlıqları elan kılınır üçün ixilitlətti («Qel.» 10:1-10ni kərüng).

Israil xu həyt üçün Yerusalemə qoşulmuşa qakırılojan əməs; «Mis.» 23:15-17 bizgə kərsitiduki, mundaq ix yilda pəkət üq ketimla – yəni «ətüp ketix həyti» (xundakla «petir nan həyti»), «həsol orux həyti» wə yəttinqi ayning on bəxinqi künində bolidiojan «kəpilər həyti»da bolatti (Qan.» 16:16nimü kərüng). Xübhisizki, «kanay qelix həyti» künining maksiti, həlkni ikki əng muhim həyt, yəni «kafarət künisi» wə «kəpilər həyti» yekinlxəti, dəp oyojıtixin ibarət idi.

Əzakiyal pəyojəmbər bir qəoşa kərük-ķakxal səngəklərgə toloğan bir jılıqini kərsətkən oqayıbanə bir kərünüxnı kərgən («əzakiyal» 37-bab). Huda uningdin: **«İnsan oqlı, bu səngəklər yaxinamdu?»** dəp soridi. Pəyojəmbər uningoja: — **«I Pərvərdigar, Sən Əzüng bilisənl!»** dəp akılana jawab bərdi. Huda uningəja: **«Muxu səngəklərgə «yiojilinglər» dəp bexarət jakarlıqını!»** dəp buyrudi. U xundak kiliwidü, səngəklər bir-birigə ulinip, ularning üstigə ət-gəxlər pəyda boldi. Həlbuki, ular tehi tirik haləttə əməs idi. Xuning bilən Əzakiyaloqa: **«Xamaloq, bu səngəklər üstigə püwligin, dəp bexarət kiloqin!»** dəp eytildi. Xundaq kiliplər səngəklər tırıldı. Andin Əzakiyaloqa **«İnsan oqlı, bu səngəklər pütkül Israil jəmətidur...»** deyildi. Xuningdək, Israilning yənə əl-dələt boluxça «tirilixi» ikki basquqta bolidu: —

(a) Israillarnı eż zeminişa kayturux;

(ə) Ular iqişa rohij hayatıni püwləx. Birinqi basquq, yəni Israillar eż zeminişa kayturuluxi allıqاقan baxlanıjan. Israilning qedirgahıda ularnı oyojıtıp yiojılıxka ixlətkən kanaylardək, «kanay qelix həyti» ularnı rohida oyojıtıp yiojixni bildürəmdü? Kandaqla bolmisun, etkən 20-30 yil iqidə, Məsih Əysani eż Kütküzouqum dəp etirap kılıqan Yəhudiylər buningdin ilgiriki 1500 yil tarıhida oyojınip ixəngən Yəhudiylərdin kəp boldi.

(j) «Kafarət künisi»

«Ətüp ketix həyti» Məsihning krestlinip elgənlikini bildürsə, yənə bir həyt künü xu ixni bildürünxning nemə həjiti? Okurmənlər bəlkim xuni baykışqanduki, bu ikki həytnin bir pərkə xuki, «kafarət künisi»də Hudanıñ həlkə **«eż nəpsini tartip, eżini təwən tutux»** i kerək idi. Tarihta adəmni əng həyran kılıdiojan pakitlardın biri xuki, Israil Məsih, toqrułuk xunqə eniç bexarətlərgə igə bolojını bilən, Uni tonup yətməy Uni kəbul kılıxni rət kiliplə kalmay, bəlkı Uni qətək kəkip əltüm jazasişa tapxuroqanı. Təwratta hətta bu ixning ezimü bəxarət kılınidü wə uni aldin'ala sürətləydijan birnəqqə tarihiy təswirlər uqrayıdu: (a) həzriti Yusüpning tarixi («Yar.» 37-45-bablar), Musa pəyojəmbərning tarixi («Mis.» 2-4-bablar), Dawut padixaşının tarixi («Samuil (1)» 16-bab-«Samuil (2)» 5:5). Huda təripidin Israilni kütküzuxni bekitkən bu adəmlərning həmmisi Israil təripidin awwal qətək kəkilojanı; pəkət keyinkı wakıtlarda kiyinqılıkka uqriqandila andin ular muxu adəmlərning hərbirini eż tərtipidə yetəkqimiz wə kütküzouqımız dəp etirap kılıqan. «Qan.» 33:15-21, «Zəbur» 22-küy, «Yəx.» 53-babnimü kərüng.

Həlbuki, Israilning eż gunahkar əhalitini tonup yetip, Huda bizlərini kütküzuxka əwətkən nijatkarnı rət kıldıq dəp ikrar kılıdiojan uluq bir künü kelidü! Axu künü Rəbbimizning əlümüning əmaliy nətijiləri ularningki bolidu. Ular Huda ezelirini kütküzuxka əwətkən Məsihni qətək əkəkənlilikə oyojılıp kattik yioşa-zarlar kətürüdu. «Zək.» 12:10-13:1, «Amos» 8:10ni kərüng. Mukəddəs Rohit kəlgən bu wəhiyə asasən Zəkəriya pəyojəmbər mundaq dəydu: —

«Lawiylar»

«Xu kuni Dawut jəməti həm Yerusalemda turuwatkanlar üçün gunahni wə paskiniliğni yuyidiojan bir bulak eqidilu».

Yəxaya pəyələmbər: — «Kimning muxundak ix toopruluq həwiri bardu?

Kim muxundak ixlarnı kərüp bakşan?

Zemin bir əlni bir kün iqidila tuoqidiojan ix barmu?

Dəkikə iqidila bir əlning tuoquluxi mumkinmu?

Qünki Zionning tolojikini basay deyixigila, u oouq balilirini tuoqidil» (66:8).

Rosul Pawlus: «Andin pütün Israil kutkuzulidu. Bu toopruluq mukəddəs yazmilarda mundak yezilojan: —

«Kutkuzoquqi Ziondin kelip,

Yakupning əwladin iplaslikni yok kılıdu.

Mən ularning gunahlarını elip taxliwətkinimda,

Mana bu ular bilən tüzidiqan əhdəm bolidu» dəp bayan kılıdu («Rim.» 11:26).

Pütkül Israil həlkə rohiy əl boluxka bir kündila oyqınip, mənggülük həyatka erixtürülüp tuoqulidu.

(q) «Kəpilər həyti»

«Kəpilər həyti» barlıq həytalaryning iqidə əng daqduqılık bolidiojan, yüksiri pəlligə qıkıcıqdan həyt bolup, səkkiz kün ətküzülidü. Yiojım pəslining ahırda kelip, barlıq həsulni, dan wə mewə həsullarını təbrikleydü; xuningdək u yənə muxu ahirkı zamandiki rohiy həsulşa təmsil bolidü. Israil bu həytta əz həsulliridin xad-huram kılqinidək, Huda wə Əzigə təwə bolovan barlıq insanlar Məsihning («etüp ketix həyti»da bildürülgən) əlümidin bolovan rohiy həsuldin xad-huram bolidü. «Kəpilər həyti» yənə Israilning Misirdin birinqi kətimlik azad boluxunu əsləx üqün Israiloşa dərəhlərning xah-qiwikliridin ezlirigə addiy qedir-kəpilərnı yasax buyrulidu. Bu ix ularning Misirdin qikip qəl-bayawandin etüp mangojinida qedir-kəpilərdə turuxı kerək bolovanlıqı toopruluq bir əslətmə bolux üçün idi. Oşalıtə bir ix xuki, Israil Yəxua pəyələmbərning waktidin tartip Nəhəmiyaning dəwrigiqə həytning xu təripini saklap kəlmigənidi («Nəh.» 8:17). Səwəb xübhisizki, səkkiz kün bir qedirdə turux anqə «qolaylıq» yaki «rahətlilik» əməs idi.

Bu həyt toopruluq hulasımız xuki, u həmmidin awwal Hudaning («etüp ketix həyti»da təbrikləngən) Məsihning əlümidiki «insanlar bilən makan tutux» deyən tüp məksitini kərsitidü («2Pet.» 3:13, «Wəh.» 21:3; yənə «Yh.» 1:14 wə izahatlini körüng). «Kəpilər həyti» bolsa həm Məsihning yər yüzünü baxkuri diojan ming yillik padixaşlığını həm xuningdin yırak kəlgüsidiyi yengi asman wə yengi zemindiki ahirkı wə tükpi «Insanlar bilən billə makanliximən» deyən məksitini sürətləp beridu, dəp ixinimiz.

Məsihning ming yillik padixaşlıqqa kəlsək, xuning bexida Israil allığaqan nijat tapidu («Zəf.» 3:14-20) wə Məsih əllərning üstügə Israil arkılık həkümran bolidü («Yəx.» 2:1-4, «Wəh.» 19:11-20:6). Xu wakıttı barlıq yər yüzidikilər hər yili «kəpilər həyti»ni təbrikləxkə Yerusalemə qıkixi kerək bolidü. «Zək.» 14:16-21ni körüng.

Bu ixlar tooprısında yənə tohtılıdiojan nuroğun sözlirimiz bar idi; pəyt-pursət yar bərsə, xularni bəja kəltürümüz!